

TEST: 2528#01#Y15#01#500

Test	2528#01#Y15#01#500
Fənn	2528 - Sənayenin qeyri-neft sahələrinin inkişafı
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	33
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☐
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin iqtisadi struktur siyasətin dəyişdirilməsinin əsas istiqamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ istehsal vasitələri ("A") və istehlak predmetləri ("B") istehsal edən sahə qruplarının nisbətinin sonuncunun hesabına dinamik dəyişdirilməsi
- ☐ hasilat və emal sahələrinin məhsullarının nisbətinin sonuncunun xeyrinə dəyişdirilməsi
- ☐ səmərəsiz, bazar tərəfindən tələbat olamayan sahələrin ləğvi və iqtisadiyyat və əhali üçün zəruri olanların isə inkişaf etdirilməsi
- ☐ xalq təsərrüfatında ETT-ni və müvafiq olaraq milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini təmin edən yeni sahə və istehsalların üstün inkişafı
- ☒ mövcud sahə və istehsalların tam ləğvi və yenilərinin yardılması

Sual: Sənaye qeyri neft sahələrində səmərəli istifadəni xarakterizə edən əsas ümumi iqtisadi göstəricilər: (Çəki: 1)

- ☐ mənfəət, rentabellik.
- ☐ istehsalın texniki səviyyəsi, əmək məhsuldarlığı
- ☐ istehsalın texniki səviyyəsi, əmək məhsuldarlığı

- ☐ istehsal gücü, əmək məhsuldarlığı və işçilərin peşə-ixtisas tərkibi
 - ☒ fond tutumu, material tutumu, əmək tutumu
-

Sual: "Sənaye qeyri neft sahələrinin inkişafı" kursu öyrənir: (Çəki: 1)

- ☒ müasir dövrün iqtisadi qanunlarının konkret təzahürü formalarını və həmin qanunların daha səmərəli tətbiqinə təsir göstərən şərt və amilləri
 - ☐ iqtisadiyyata təsir göstərən siyasi və demoqrafik amilləri
 - ☐ beynəlxalq iqtisadi münasibətləri
 - ☐ müəssisələrin sanasiyası və ləğvolunma məsələlərini
 - ☐ dövlətin iqtisadi və sosial siyasətini
-

Sual: Sənaye qeyri neft sahələrində istehsalın bundan sonra inkişafı zəminlərinə aid deyil: (Çəki: 1)

- ☒ hazır məhsulların idxalı və xammalın ixracı həcmnin ildən ilə artırılması
 - ☐ maddi istehsalın digər sahələrinin bundan sonra da inkişafı
 - ☐ daxili və xarici bazarlarda sahə müəssisələri tərəfindən istehsal olunan əmtəələrin rəqabətqabiliyyətliliyini təmin edən texniki vasitələrə sənayeni silahlandırılması
 - ☐ Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi
 - ☐ strukturyaradıcı sahələrin qabaqlayıcı inkişafı zəruriliyi
-

Sual: Kursin obyektini təşkil edir: (Çəki: 1)

- ☐ maşınqayırma, ağır metallurgiya
 - ☐ qida sənayesi, tikiş sənayesi
 - ☐ yüngül sənaye, qida sənayesi
 - ☒ sənaye qeyri neft sahələri
 - ☐ tikiş, tekstil, gön-dəri, qida sənayesi
-

Sual: Kursin obyektininə aid deyil: (Çəki: 1)

- ☐ tikiş, xəz-dəri,
 - ☐ gön-dəri, toxuculuq
 - ☐ trikotaj
 - ☐ yüngül sənaye
 - ☒ neft sənayesi
-

Sual: Müasir dövrün iqtisadi qanunlarına aid deyildir: (Çəki: 1)

- ☐ xalq təsərrüfatının inkişafı qanunu
 - ☐ istehsal vasitələri və istehsalın üstün inkişaf qanunu, dəyər qanunu
 - ☐ əmək məhsuldarlığının dönmədən artımı qanunu
 - ☐ dəyər qanunu, xalq təsərrüfatının inkişafı qanunu
 - ☒ insan sağlamlığının qorunması
-

Sual: Əməyin ictimai bölgüsü formalarına aid deyildir: (Çəki: 1)

- ☐ ümumi
 - ☐ xüsusi
 - ☐ fərdi
 - ☐ xüsusi, fərdi
 - ☒ kütləvi
-

Sual: İctimai istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas yolları: (Çəki: 1)

- ☒ əmək məhsuldarlığının artımını sürətləndirilməsi
- ☐ infrastruktur sahələrinin inkişafı
- ☐ sahə müəssisələrində istehsalın həcmnin artırılması
- ☐ kombinləşdirilmiş müəssisələrin ayrı-ayrı müəssisələrə bölünməsi
- ☐ müəssisədə maşın və avadanlıqların sayının artırılması

Sual: Qeyri-neft sahələrinin əsas vəzifəsi: (Çəki: 1)

- ☒ əhalinin və maddi istehsal sahələrinin artan tələbatının ödənilməsi
- ☐ kənd təsərrüfatı məhsullarının emalı
- ☐ maddi istehsalın digər sahələri ilə istehsal-təsərrüfat əlaqələrinin qurulması
- ☐ qida sənayesi və digər maddi istehsal sahələri üçün yarımfabrikatların hazırlanması
- ☐ maddi istehsalın digər sahələrinin istehsal etdikləri xammal və materiallardan istifadə etməklə istehsalın həcmi artırmaq

Sual: Maddi istehsal sahələrinə aid deyildir: (Çəki: 1)

- ☐ yüngül sənaye
- ☐ kənd təsərrüfatı
- ☐ nəqliyyat, rabitə
- ☐ maddi-texniki təchizat
- ☒ mənzil-kommunal xidməti

Sual: Qeyri-maddi istehsal sahələrinə aid edilir: (Çəki: 1)

- ☐ yüngül sənaye
- ☐ iaşə
- ☐ nəqliyyat, rabitə
- ☐ maddi-texniki təchizat
- ☒ əhaliyə və qeyri-maddi istehsalat xidmət edən rabitə

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Əhalinin tələbatının məzmunundakı dəyişikliklər nəzərdə tutulan tələbatı ödəməyə qadir məhsullar buraxan sahələrin inkişafını birbaşa şərtləndirir ki, bunun da səbəbi: (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqi
- ☐ yüngül sənayenin məhsullarından istifadə edən xalq təsərrüfatı sahələrinin inkişaf tempi
- ☐ kənd təsərrüfatının-yüngül sənayenin xammal bazasının inkişafı
- ☒ əhalinin maddi-rifah halının və mədəni səviyyəsinin artması
- ☐ beynəlxalq iqtisadi münasibətlərin dərinləşməsi

Sual: Sahə müəssisələrinin istehsal resurslarının tamamlanmış siyahısı: (Çəki: 1)

- ☒ torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təşəbbüskarlığı
- ☐ əmək resursları, informasiya, torpaq, fondverimi, əmək məhsuldarlığı

- ☐ istehsalın diversifikasiyası, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təşəbbüskarlığı
 - ☐ torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təşəbbüskarlığı, əmək məhsuldarlığı
 - ☐ hüquqi və fiziki şəxslər, torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təşəbbüskarlığı
-

Sual: Xammalın emalı proseslərinin oxşarlığı" əlamətinə uyğun olaraq sahələr formalaşmışdır: (Çəki: 1)

- ☐ Ağac emalı, süd məhsulları, gön-dəri sənayesi
 - ☒ Kimya və toxuculuq sənayesi, kimya maşınqayırması
 - ☐ Energetika, tikiş sənayesi, süd məhsulları sənayesi
 - ☐ Yüngül sənaye maşınqayırması, tikinti-yol maşınqayırma və kommunal maşınqayırma
 - ☐ Ət və ət məhsulları emalı, nəqliyyat və s.
-

Sual: Əməyin ictimai bölgüsü sistemində istehsalın xüsusi şəraiti, məhsulun oxşarlığı ilə xarakterizə olunan və xalq təsərrüfatında eyni funksiyanı yerinə yetirən keyfiyyətə oxşar təsərrüfat vahidləri qrupu necə adlanır? (Çəki: 1)

- ☐ yarım sahə
 - ☒ sahə
 - ☐ sistem
 - ☐ mexanizm
 - ☐ idarəetmə
-

Sual: Sənaye, kənd təsərrüfatı, ticarət, tikinti, meşə təsərrüfatı aşağıda qeyd edilən variantların hansına aid edilir? (Çəki: 1)

- ☐ dövriyyə vəsaitlərinə
 - ☐ əsas fondlara
 - ☒ maddi istehsala
 - ☐ qeyri-maddi istehsala
 - ☐ istehsal sferasına
-

Sual: Maddi istehsala aid edilir: (Çəki: 1)

- ☐ səhiyyə
 - ☐ mədəniyyət
 - ☐ incəsənət
 - ☒ sənaye
 - ☐ ictimai nəqliyyat
-

Sual: Maddi istehsala aid edilir: (Çəki: 1)

- ☐ elm, təcrübə
 - ☒ ticarət (alqı-satqı)
 - ☐ bədən tərbiyyəsi
 - ☐ sosial təminat
 - ☐ kreditləşdirmə
-

Sual: Maddi istehsala aid edilir: (Çəki: 1)

- ☒ tikinti
- ☐ kreditləşdirmə
- ☐ mədəniyyət

- ☐ incəsənət
- ☐ səhiyyə

Sual: Maddi istehsal sahəsinə aid deyil: (Çəki: 1)

- ☐ meşə təsərrüfatı
- ☐ ictimai qida
- ☐ kənd təsərrüfatı
- ☒ uşaq baxçaları, səhiyyə ocaqları
- ☐ yük nəqliyyatı

Sual: Maddi istehsal sahəsinə aid deyil: (Çəki: 1)

- ☒ səhiyyə
- ☐ ictimai qida
- ☐ yük nəqliyyatı
- ☐ ticarət
- ☐ tikinti

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Sənaye sahələrinin təsnifatlaşdırılması istiqamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ buraxılan məhsulların təyinatı, istifadə olunan texnologiya
- ☐ istifadə olunan texnologiya, buraxılan məhsulların təyinatı, istifadə olunan xammalın xarakteri
- ☐ istifadə olunan xammalın xarakteri, işçilərin ixtisas tərkibi
- ☐ buraxılan məhsulların təyinatı, istifadə olunan xammalın xarakteri
- ☒ xammal bazası, maddi-texniki təchizat və satışın təşkili, idarəetmə usulu.

Sual: Hansı dövrdən Azərbaycanda yüngül sənaye məhsullarının istehsalı əl üsulundan sənaye formasına keçməyə başlamışdır? (Çəki: 1)

- ☐ XVIII əsrin sonlarından
- ☐ XIX əsrin əvvəllərindən
- ☐ XIX əsrin ortalarından
- ☒ XIX əsrin sonlarından
- ☐ XX əsrin əvvəllərindən etbarən.

Sual: Hansı dördə Azərbaycanda sənayenin təmərküzləşməsi yüngül sənayenin sürətlə inkişafına təkan vermişdir? (Çəki: 1)

- ☐ XVIII əsrin sonlarından
- ☐ XIX əsrdə
- ☐ XIX əsrin əvvəllərindən
- ☐ XIX əsrin sonlarından
- ☒ XX əsrdə.

Sual: Toxuculuq məhsulları: (Çəki: 1)

- ☒ pambıq, yun, ipək, kətan parça müəssisələrində
 - ☐ maşınqayırma, kətan parça müəssisələrində
 - ☐ gön-dəri, xəz-dəri, pambıq, yun parça müəssisələrində
 - ☐ pambıq, yun, ipək, tikiş müəssisələrində
 - ☐ pambıq, yun, ipək, kətan parça, əyricilik, boyama-bəzək müəssisələrində yaradılır.
-

Sual: Toxuculuq sənayesinin əsas məhsulu olan parçanın hazırlanması hansı mərhələləri? (Çəki: 1)

- ☒ xammalın ilkin emalı, ipliğin (yelikin) alınması, iplikdən cod parçanın alınması, boyama-bəzəmə
 - ☐ xammalın daşınması, xammalın ilkin emalı, boyama-bəzəmə, toxuma
 - ☐ xammalın tullantılardan təmizlənməsi, tullantıların təkrar istehsalə cəlb edilməsi, ipliğin alınması, ipliğin boyanması, iplikdən cod parçanın alınması
 - ☐ xammalın ilkin emalı, yelikin alınması, iplikdən cod parçanın alınması, cod parçadan son tələbat mallarının tikiş yolu ilə alınması
 - ☐ pambıq, yun, ipək, kətan, gön-dəri, xəz-dəri xammalının ilkin emalı, yelikin alınması, yelikdən cod parçanın alınması, boyama-bəzəmə
-

Sual: İqtisadi nöqteyi nəzərdən daha ucuz başa gələn ən səmərəli lif növləri: (Çəki: 1)

- ☒ süni və sintetik liflər
 - ☐ təbii-heyvan və bitki mənşəli liflər
 - ☐ süni və sintetik, təbii-heyvan və bitki mənşəli liflər
 - ☐ süni, təbii-heyvan və bitki mənşəli liflər
 - ☐ sintetik, mineral və bitki mənşəli liflərdən ibarətdir.
-

Sual: Təbii ipək hansı əlamətlərinə görə ən qiymətli toxuculuq liflərindən sayılır? (Çəki: 1)

- ☒ yaxşı mexaniki xassələrinə, gözəl xarici görünüşünə, asanlıqla boyanması
 - ☐ rənginə, ucuz başa gəlməsi, həcminə nisbətə çəkisinin az olması
 - ☐ istisamara dözümlülüyü
 - ☐ digər liflərə nisbətən ucuz başa gəlməsi, süni və sintetik liflərlə asan qarışığın alınması və boyanması
 - ☐ digər liflərə müqayisədə Azərbaycanda geniş xammal bazasının olması, ipəyin yaxşı mexaniki xassələrə malik olması.
-

Sual: Yüngül sənayenin əsas xammallarından olan sintetik liflər nə vaxdan istehsal olunmağa başlanılmışdır? (Çəki: 1)

- ☒ 1932-ci ildən
 - ☐ 1882-ci ildən
 - ☐ 1905-ci ildən
 - ☐ 1912-ci ildən
 - ☐ 1922-ci ildən
-

Sual: Qeyd edilən variantların hansında yüngül sənayedə istehsal olunmayan məhsulların adaları veılmışdır? (Çəki: 1)

- ☒ kanat, mebel, rezin məmulatları, pambıq ipliği, xam ipək, yun iplik, xovlu iplik
 - ☐ pambıq ipliği, xam ipək, yun iplik, xovlu iplik
 - ☐ hazır pambıq parça, hazır yun parça, yun iplik, corab məhsulları
 - ☐ ayaqqabı, altlıq gön-dəri malları, xrom gön-dəri malları
 - ☐ trikotaj, xalça və xalça məmulatları.
-

Sual: Veilən variantlardan hansında tam yüngül sənaye məhsulları qeyd edilməmişdir? (Çəki: 1)

- ☐ pambıq ipliği, xam ipək, yun iplik, xrom gön-dəri malları
 - ☐ xovlu iplik, hazır pambıq parça, altlıq gön dəri malları
 - ☐ hazır yun parça, hazır ipək parça, xalça və xalça məmulatı
 - ☐ corab məmulatı, trikotaj məmulatı, xalça və xalça məmulatı
 - ☒ ayaqqabı, avtomobil şinləri, çini-saxsı qablar, mebel
-

Sual: Azərbaycanda nə vaxtan yüngül sənaye məhsullarının istehsalı əl üsulundan sənaye üsuluna keçməyə başlamışdır? (Çəki: 1)

- ☒ XIX əsrin axırlarından
 - ☐ XVIII əsrin axırlarından
 - ☐ XVIII əsrin ortalarından
 - ☐ XX əsrin əvvəllərindən
 - ☐ XX əsrin ortalarından
-

Sual: XIX əsrin axırlarında Azərbaycanda yüngül sənaye məhsullarının istehsalının əl üsulundan sənaye üsuluna keçməsinə hansı amil əsas yaratdı? (Çəki: 1)

- ☒ kənd təsərrüfatının müxtəlif iqtisadi sahələrinin inkişafı və Azərbaycanın aqrar ölkəsinə çevrilməsi
 - ☐ Azərbaycanın ilk tikiş fabrikinin yaradılması
 - ☐ Azərbaycanda sahibkarlığın inkişafı
 - ☐ kənd təsərrüfatı məhsullarının idxalı həcmının artması
 - ☐ Azərbaycanda sənayenin təmərküzləşməsi
-

Sual: Yüngül sənaye: (Çəki: 1)

- ☒ toxuculuq, tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən
 - ☐ toxuculuq, tikiş, dəzgah, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən
 - ☐ süni və sintetik liflər, tikiş, xəz-dəri, neft məhsulları, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən
 - ☐ toxuculuq, tikiş, yun, gön-dəri, ayaqqabı, kənd təsərrüfatı və xalçaçılıq kimi istehsal sahələrindən
 - ☐ toxuculuq, tikiş, xəz-dəri, kətan, pambıq, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən ibarətdir
-

Sual: Yüngül sənayenin məhsulu olan parça: (Çəki: 1)

- ☒ toxuculuq istehsalında qarşılıqlı perpendikulyar sapların-argac və ərşin hörülməsi prosesində yaranan əşya
 - ☐ darayıcı və əyrici maşınlar vasitəsilə istehsal olunan əşya
 - ☐ xalçaçılıq sənaye sahə müəssisələrində istehsal olunan əşya
 - ☐ pambıq, yun, kətan və ya sintetik (süni) liflərdən istifadə edilməklə tikiş sənayesində istehsal olunan əşya
 - ☐ yüngül sənaye müəssisəsi olan "Bakı Tikiş Evi" ATSC-də istehsal olunur.
-

Sual: Metallurgiya sənayesi hansı sahələrdən ibarətdir? (Çəki: 1)

- ☐ qara və ağır metallurgiyadan
- ☐ yüngül və əlvan metallurgiyadan ibarətdir
- ☐ yüngül və ağır metallurgiyadan ibarətdir

- ☐ Nadir və əlvan
- ☒ qara və əlvan metallurgiyadan

Sual: Əlvan metallurgiya: (Çəki: 1)

- ☐ əlvan metal və əqara metal ərintilərinin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir
- ☒ əlvan metal və ərintilərin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir
- ☐ qara metal və ərintilərin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir
- ☐ qızıl və gümüşün ərintilərinin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir
- ☐ koklaşan kömür və dəmir filizinin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir

Sual: Əlvan metallar qrupuna aid deyildir: (Çəki: 1)

- ☐ ağır metal - mis, qalay, qurğuşun, sink, nikel və s.
- ☐ yüngül metal - alüminium, maqnezium, titan və s.
- ☒ çuqun, polad və prokat və s.
- ☐ nadir metallar - uran, germanium və s.
- ☐ qiymətli metal - qızıl, gümüş, platin.

Sual: Yanacaq – energetika sənayesinin tərkibinə daxildir: (Çəki: 1)

- ☐ yanacaq (neft, qaz, kömür) və elektroenergetika, əlvan metallurgiya sahələri
- ☐ yanacaq və elektroenergetika, əlvan və qara metallurgiya sahələri
- ☒ yanacaq (neft, qaz, kömür) və elektroenergetika sahələri
- ☐ maşınqayırma, yanacaq və elektroenergetika sahələri
- ☐ yanacaq (neft, qaz, kömür) və elektroenergetika, tikinti sahələri

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Yüngül sənayeni natural xammalla təchiz edən sahə: (Çəki: 1)

- ☐ neft-kimya
- ☐ aqrar sənaye,
- ☐ maşınqayırma
- ☒ kənd təsərrüfatı
- ☐ rabitə

Sual: Yüngül sənayenin strukturunda mövcud olan yarım sahələr hansı üç əsas qrupda birləşdirilmişlər? (Çəki: 1)

- ☒ tekstil, tikiş və dəri-ayaqqabı sənayesi
- ☐ tikiş, xəz-dəri, xalça və xalça məmulatı
- ☐ xrom gön-dəri malları, ayaqqabı, iplik
- ☐ pambıq ipliği, yun iplik, xovlu iplik
- ☐ iplik, parça, geyim əşyaları

Sual: Toxuculuq sənayesinə aid olmayan yarım sahə: (Çəki: 1)

- ☐ pambıq, ipək, yun, toxuculuq sənayeləri
 - ☐ kətanın, yun upilyin emalı sənayeləri
 - ☐ tor toxuyuma sənayesi
 - ☐ basma-keçə, qeyri-partça məhsulları istehsal sənayesi
 - ☒ dəri-ayaqqabı
-

Sual: Sənaye hansı əlamətlərə uyğun olaraq hasilat və emal sənayesi kimi fərqləndirilir? (Çəki: 1)

- ☒ əmək predmetlərin təsir təsir etmə
 - ☐ əmtəələrin iqtisadi təyinatı
 - ☐ xammal və materialların fiziki və kimyəvi xassələri
 - ☐ hazır məhsulların istismara yararlılıq müddəti
 - ☐ ixtisaslaşma dərəcəsi əlamətlərinə görə.
-

Sual: Hansı əlamətlərə görə sənaye "A" və "B" qrupuna bölünür? (Çəki: 1)

- ☒ məhsulların iqtisadi təyinatına görə
 - ☐ xammalın emalı ardıcılığına görə
 - ☐ sahə müəssisələrinin ixtisaslaşma dərəcəsinə görə
 - ☐ xammal və materialların fiziki və kimyəvi xassələrinə görə
 - ☐ hazır məhsulların istismara yararlılıq müddətinə görə
-

Sual: Variantlardan hansı sahələrin əsas fərqləndirici cəhətlərinə aid deyildir? (Çəki: 1)

- ☐ məhsulun iqtisadi təyinatı
 - ☐ istifadə olunan xammalın xarakteri
 - ☐ istehsal texnologiyası
 - ☐ işçilərin ixtisas tərkibi
 - ☒ kadr axıcılığı.
-

Sual: Sənayenin sahə quruluşu: (Çəki: 1)

- ☐ hər bir sənayeni təşkil edən müəssisələr arasındakı nisbəti
 - ☐ sənayenin əsas və dövrüyyə fondlarının nisbəti
 - ☐ sənaye istehsal heyəti və qeyri sənaye istehsal heyəti arasındakı nisbəti
 - ☐ sənaye sahələri arasındakı kooperativləşmə əlaqələrini
 - ☒ sənayenin ayrı-ayrı sahələrinin miqdar nisbəti və onlar arasında qarşılıqlı ayrıca istehsal əlaqələrini əks etdirir.
-

Sual: Sahələrin fərqləndirici əlamətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ məhsulun iqtisadi təyinatı
 - ☐ istifadə olunan məhsulun xarakteri
 - ☐ istehsalın texniki bazası
 - ☐ texnoloji prosesin xüsusiyyətləri
 - ☒ müəssisələrin ölçüsü
-

Sual: "B" qrupuna aid olan sahələr: (Çəki: 1)

- ☐ eynicinsli məhsullar istehsal edən
- ☐ əmək vasitələri istehsal edən
- ☒ istehlak malları istehsal edən
- ☐ əmək cisimləri istehsal edən

☐ hasilat sənayesi

Sual: Müxtəlif növ xammaldan istifadə etməklə kütləvi istehlak şeyləri istehsal edən ixtisaslaşdırılmış sənaye sahələrinin məcmusu: (Çəki: 1)

- ☐ neft sənayesi
 - ☒ yüngül sənaye
 - ☐ kənd təsərrüfatı
 - ☐ metallurgiya
 - ☐ energetika sənayesi
-

Sual: Yüngül sənaye özündə hansı yarım sahələri birləşdirir? (Çəki: 1)

- ☐ tikiş, maşınqayırma
 - ☒ tikiş, toxuculuq, xalçaçılıq, ayaqqabı və s.
 - ☐ dəri, neft-kimya
 - ☐ toxuculuq, tikiş və tikinti
 - ☐ xalçaçılıq, maşınqayırma və tikiş və s.
-

Sual: Yüngül sənaye özündə hansı sahələri birləşdirmir? (Çəki: 1)

- ☐ ayaqqabı, qalantereya
 - ☐ qalantereya, tikiş, trikotaj
 - ☒ kənd təsərrüfatı, ipəkçilik
 - ☐ tikiş, trikotaj
 - ☐ trikotaj, tekstil sənayesini.
-

Sual: Toxuculuq yarım sahəsinə aid deyil? (Çəki: 1)

- ☐ pambıq
 - ☐ yun
 - ☐ trikotaj
 - ☐ kətan
 - ☒ tikiş sənayesi
-

Sual: Toxuculuq sənayesinə aid deyil: (Çəki: 1)

- ☐ ipək
 - ☒ məftil
 - ☐ pambıq
 - ☐ kətan
 - ☐ yun
-

Sual: Əməyin ictimai bölgüsünün formaları: (Çəki: 1)

- ☐ ümumi, xüsusi, seriyalı
 - ☐ hissə, tək, ümumi
 - ☒ ümumi, xüsusi, fərdi
 - ☐ texnoloji, xüsusi, ümumi
 - ☐ texnoloji, seriyalı, hissə üzrə.
-

Sual: İqtisadiyyatın iri maddi istehsal sahələrinə bölgüsündə təzahür edən əmək bölgüsü: (Çəki: 1)

- ☐ fərdi
- ☒ ümumi

- ☐ texnoloji
- ☐ xüsusi
- ☐ seriyalı

Sual: Sənaye daxilində müxtəlif sərbəst sahələrin, kind təsərrüfatı və digər maddi istehsal sahələrin yaranmasında təzahür edən əmək bölgüsü: (Çəki: 1)

- ☐ texnoloji
- ☐ seriyalı
- ☒ xüsusi
- ☐ ümumi
- ☐ kooperativləşdirmə.

Sual: Azərbaycan Respublikasında nə qədər mineral tikinti xammal yatağı məlumdur? (Çəki: 1)

- ☒ 1000-ə qədər
- ☐ 200-ə qədər
- ☐ 60-a qədər
- ☐ 50-a qədər
- ☐ 1300-ə qədər.

Sual: Respublikanın əsas sement istehsalı müəssisəsi neçənci ildə işə salınmışdır? (Çəki: 1)

- ☒ 1951-ci ildə
- ☐ 1952-ci ildə
- ☐ 1961-ci ildə
- ☐ 1954-cü ildə
- ☐ 1949-cu ildə

Sual: Yüngül sənayedə məhsulların 80%-ə qədəri hansı sahədə istehsal olunur? (Çəki: 1)

- ☒ toxuculuq
- ☐ tikiş
- ☐ gön-dəri
- ☐ ipəkçilik
- ☐ mebel

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Sahənin qabaqlama əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ il ərzində sahədə istehsal olunan məhsulun ümumi həcmnin həmin dövrdə sahədə mövcud olan əsas istehsal fondlarının ümumi dəyərinə nisbəti kimi
 - ☐ balans mənfətin sahənin əsas kapitalına nisbəti kimi
 - ☐ bütün sənayenin artım tempinin sahənin artım tempinə nisbəti kimi
 - ☐ plan dövründə emalın xüsusi çəkisinin sahənin qabaqlama əmsalı ilə hasili kimi
 - ☒ sahənin artım tempinin bütün sənayenin artım tempinə nisbəti kimi
-

Sual: Məhsulun funksional təyinatından asılı olaraq bütün sənaye bölünür: (Çəki: 1)

- ☒ əsas fondlar, dövriyyə vəsaitləri və istehlak şeyləri istehsal edən sahələrə
 - ☐ dövriyyə fondları emal edən sahələrə
 - ☐ əsas fondlara xidmət edən sahələrə
 - ☐ əsas fondlara xidmət edən və maddi-texniki təchizat işlərini həyata keçirən sahələrə
 - ☐ hasiledici və emaledici
-

Sual: Toxuculuq sənayesinin digər təsərrüfat sahələrindən əsas fərqli xüsusiyyəti: (Çəki: 1)

- ☒ dəqiq texnoloji prosesləri təmin edən maşın və mexanizmlər sisteminin olması
 - ☐ xammal, material və yarımfabrikatlarla təchiz olunması
 - ☐ istehsalın təşkili formaları
 - ☐ hazır məhsulların təyinatı
 - ☐ istehsal olunan məhsulların çeidi və iqtisadi təyinatı
-

Sual: Sənayenin sahə quruluşu: (Çəki: 1)

- ☐ sənaye müəssisələri arasındakı istehsal-təsərrüfat əlaqələrini əks etdirən kəmiyyət nisbəti
 - ☒ sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbəti
 - ☐ sənaye sahələri arasındakı kooperativləşmə səviyyəsini əks etdirən kəmiyyət nisbəti
 - ☐ sənaye sahələri arasında texniki və ictimai əmək bölgüsü
 - ☐ sənayeni təşkil edən sahələr, yarım sahələr və müəssisələrin say nisbətidir
-

Sual: Yüngü sənaye sahələrinin əsas əlmətlərinə aid deyil: (Çəki: 1)

- ☐ müəyyən sayda müstəqil oxşar müəssisələrin olması
 - ☐ sahədə istehsal olunan məhsulların istehlak və iqtisadi təyinatının oxşarlığı
 - ☐ ilkin emal olunan xammalın müəyyən dərəcədə eynicinsliyi
 - ☐ sahənin konkret məhsulunun hazırlanması texnologiyasını həyata keçirə biləcək yüngül sənaye üçün xas olan maddi-texniki baza
 - ☒ maddi-texniki təminat və satışın təşkili.
-

Sual: Sənayenin sahə quruluşu dedikdə: (Çəki: 1)

- ☐ sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbəti
 - ☐ sənaye sahələri arasındakı kooperativləşmə səviyyəsini əks etdirən kəmiyyət nisbəti
 - ☐ sənaye sahələri arasında texniki və ictimai əmək bölgüsü
 - ☐ sənayeni təşkil edən sahələr, yarım sahələr və müəssisələrin say nisbəti
 - ☒ sənayenin tərkibi və sənayeyə daxil olan sahələrin kəmiyyət nisbəti və onlar arasındakı qarşılıqlı əlaqələr başa düşülür.
-

Sual: Qeyd edilən variantlardan hansı sənayenin sahə quruluşuna təsir edən amillərdən aid deyildir? (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqinin maddi əsasını təşkil edən sahələrin üstün inkişafı
 - ☐ qeyri səmərəli hesab olunan sahə və ya istehsalların perspektiv inkişafına mane ola biləcək tədbirlər
 - ☐ təmərküzləşmə, ixtisaslaşma və kombinəlaşdırma kimi istehsalın ictimai təşkili formalarının inkişafı
 - ☐ cəmiyyət üzvlərinin maddi və mənəvi həyat səviyyələrinin yüksəldilməsi
 - ☒ sənaye istehsal heyətinin əmək haqlarının səviyyəsi
-

Sual: Hansı əlamətə görə sənaye "A" və "B" qruplarına bölünür? (Çəki: 1)

- ☒ məhsulun iqtisadi təyinatı

- ☐ istifadə olunan məhsulun xarakteri
 - ☐ istehsalın texniki bazası
 - ☐ texnoloji prosesin xüsusiyyətləri
 - ☐ müəssisələrin gölçüsü
-

Sual: Sənayenin sahə quruluşunun təhlilində istifadə olunan qbaqlama əması: (Çəki: 1)

- ☐ müəyyən vaxt intervalında ümumi sənayenin inkişaf tempini həmin vaxt kəsiyində konkret sahənin inkişaf tempinə nisbəti kimi
 - ☒ müəyyən vaxt intervalında konkret sahənin inkişaf tempinin həmin vaxt kəsiyində ümumi sənayenin inkişaf tempinə nisbəti kimi
 - ☐ müəyyən vaxt intervalında konkret sahənin mütləq artımının artım tempinə nisbəti kimi
 - ☐ sənayenin istehsal əsas fondlarının dövriyyə fondlarına nisbəti kimi
 - ☐ ümumi sənaye istehsalının konkret sahə istehsalına nisbəti kimi hesablanır.
-

Sual: Sahənin formalaşması əlamətləri: (Çəki: 1)

- ☒ istehsal məhsullarının təyinatı, texnoloji proseslərin eyniliyi, istifadə olunan xammalın eynicinsliyi
 - ☐ istehsal olunmuş məhsulların texnoloji mürəkkəblik dərəcəsi, texnoloji proseslərin müxtəlifliyi, istifadə olunan xammalın oxşarlığı
 - ☐ istehsal olunmuş məhsulların təyinatı birliyi, məhsulların texniki mürəkkəbliyi, istifadə olunan xammalın müxtəlifliyi
 - ☐ məhsulların texniki mürəkkəbliyi, texnoloji proseslərin ardıcılığı, istifadə olunan xammalın müxtəlifliyi
 - ☐ xammal bazası və satış bazarlarına yaxın yerləşdirilməsi
-

Sual: Sənaye sahələrinin formalaşması şərtlərinə aiddir (Çəki: 1)

- ☐ sənayenin əksmərkəzləşdirilməsi, sənaye daxili ixtisaslaşmanın dərinləşməsi, elmi-texniki tərəqqi
 - ☒ sənayedə təmərküzləşmənin və sənayedaxili ixtisaslaşmanın dərinləşməsi, elmi-texniki tərəqqi
 - ☐ müəssisələrin istehsal bölmələrinin ayrılması və onların əsasında müstəqil istehsalların təşkili
 - ☐ rəqabətqabiliyyətli məhsulların istehsalı üzrə dövlətin iqtisadi siyasəti
 - ☐ müəyyən növ məhsullara yüksək tələbatın olması, məhsul istehsalı üçün təbii resursların mövcudluğu
-

Sual: Sənaye məhsullarının "A" və "B" qruplarına bölünməsinin əsasını təşkil edir: (Çəki: 1)

- ☐ istehsalın avtomatlaşdırılması dərəcəsi
 - ☐ müəssisənin xammal bazası, istehsal edilmiş məhsulların keyfiyyət göstəriciləri
 - ☒ istehsal olunmuş məhsulların iqtisadi təyinatı
 - ☐ məhsul istehsalında texnoloji proseslərin mürəkkəblik dərəcəsi
 - ☐ məhsul istehsalı üçün emal olunmuş xammalın oxşarlığı
-

Sual: Sənayenin sahə quruluşunu qiymətləndirmək üçün hansı göstəricilərdən istifadə olunur: (Çəki: 1)

- ☒ buraxılan məhsulun həcmi, istehsal əsas fondlarının dəyəri, işçilərin sayı
 - ☐ realizə olunmuş məhsulun həcmi, dövriyyə kapitalının dəyəri, işçilərin sayı
 - ☐ xalis məhsulun həcmi, dövriyyə kapitalının məbləği, işçilərin sayının dəyişməsi
 - ☐ buraxılmış məhsulun həcmində dəyişiklik, istehsal əsas fondlarının dəyəri, işləyənlərin sayının dəyişməsi
 - ☐ fondverimi, fondtutumu, materialtutumu, əmək məhsuldarlığı
-

Sual: Sənaye strukturu dedikdə nə başa düşürsünüz? (Çəki: 1)

- ☐ əmək predmetinə təsiretmə əlamətinə görə birləşmiş sahələrin say nisbəti
 - ☒ sənaye sahələri arasında istehsal əlaqələrini əks etdirən say nisbəti
 - ☐ xammaldan hazır məhsul alınması üçün onun əldə olunması və emalı ilə məşğul olan sahələrin birliyi
 - ☐ maddi-texniki təchizat və satışın həcmi arasındakı nisbət
 - ☐ sənaye sahələrinin kooperativləşdirmə əlaqələrinə girməsi
-

Sual: Sənayenin sahə quruluşunu təhlil etmək üçün qeyd edilən göstəricilərin hansından istifadə olunmur? (Çəki: 1)

- ☐ ümumi sənaye istehsalı həcmində ayrı-ayrı sahələrin payı və dinamika onun dəyişməsi
 - ☐ ümumi sənaye istehsalında qabaqcıl sahələrin payı və dinamika onun dəyişməsi
 - ☐ artım tempi, mütləq artım
 - ☐ qabaqlama əmsalı
 - ☒ əmək məhsuldarlığı, rentabellik.
-

Sual: Sahənin sahəvi quruluşunun dəyişməsinə səbəb olmayan amillər: (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqi
 - ☒ əmək məhsuldarlığı, mənfəət, rentabellik
 - ☐ maşınqayırmanın məhsullarından istifadə edən xalq təsərrüfatı sahələrinin inkişaf tempi
 - ☐ əhəlinin mədəni səviyyəsinin artması
 - ☐ əhəlinin maddi rifah halının yaxşılaşması
-

Sual: Sənayenin sahə quruluşunu təhlil etmək üçün hansı göstəricilərdən istifadə olunmur? (Çəki: 1)

- ☐ hasilat və emal sənayeləri arasındakı nisbət
 - ☐ hasilat və emal sənayeləri arasındakı nisbət, ümumi sənaye istehsalında hərbi-sənaye kompleksinin
 - ☐ ümumi sənaye istehsalında hərbi-sənaye kompleksinin payı
 - ☒ sahədə istehsal olunan məhsulların ümumi həcmnin həmin sənayenin istehsal fondlarına olan nisbəti
 - ☐ "A" (istehsal vasitələri istehsalı) və "B" (istehlak şeyləri istehsalı) arasındakı nisbət
-

Sual: Ümumi planda sənayenin sahə quruluşu: (Çəki: 1)

- ☒ ölkənin industrial inkişaf səviyyəsini
 - ☐ dövlət büdcəsinin gəlirlərinin səviyyəsini
 - ☐ ölkənin beynəlxalq iqtisadi əlaqələrini
 - ☐ sənayedə istehsalın təmərküzləşməsi səviyyəsini
 - ☐ sənayedə istehsalın ixtisaslaşmaı səviyyəsini xarakterizə edir.
-

Sual: Yüngül sənayenin müasir vəziyyəti hansı qrupun, hüquqi və ya fiziki şəxsin düşünülmüş siyasətinin təzahürüdür? (Çəki: 1)

- ☒ dövlətin
 - ☐ müəssisələrin
 - ☐ investorların
 - ☐ sahə və müəssisələrin
 - ☐ investorların sahibkarların.
-

Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Sahənin formalaşması əlamətləri: (Çəki: 1)

- ☒ istehsal məhsullarının təyinatı, texnoloji proseslərin eyniliyi, istifadə olunan xammalın eynicinsliyi
- ☐ istehsal olunmuş məhsulların texnoloji mürəkkəblilik dərəcəsi, texnoloji proseslərin müxtəlifliyi, istifadə olunan xammalın eyniliyi
- ☐ istehsal olunmuş məhsulların təyinatı birliyi, məhsulların texniki mürəkkəbliyi, istifadə olunan xammalın müxtəlifliyi
- ☐ məhsulların texniki mürəkkəbliyi, texnoloji proseslərin ardıcılığı, istifadə olunan xammalın müxtəlifliyi
- ☐ iş rejimi, işçilərin sayı, əmək məhsuldarlığı.

Sual: Sənaye sahələrinin formalaşması şərtlərinə aiddir: (Çəki: 1)

- ☐ sənayenin əksmərkəzləşdirilməsi, sənaye daxili ixtisaslaşmanın dərinləşməsi, elmi-texniki tərəqqi
- ☒ sənayedə təmərküzləşmənin və sənayedaxili ixtisaslaşmanın dərinləşməsi, elmi-texniki tərəqqi
- ☐ müəssisələrin istehsal bölmələrinin ayrılması və onların əsasında müstəqil istehsalların təşkili
- ☐ müəyyən növ məhsullara yüksək tələbatın olması, məhsul istehsalı üçün təbii resursların mövcudluğu
- ☐ sahə müəssisələrində müasir tələblərə uyğun məhsulların istehsalının təmin edilməsi.

Sual: Sənaye məhsullarının “A” və “B” qruplarına bölünməsinin əsasını təşkil edir: (Çəki: 1)

- ☐ istehsalın avtomatlaşdırılması dərəcəsi
- ☐ məhsul istehsalı üçün emal olunmuş xammalın həmcinsliyi
- ☒ istehsal olunmuş məhsulların iqtisadi təyinatı
- ☐ məhsul istehsalında texnoloji proseslərin mürəkkəblilik dərəcəsi
- ☐ istehsal istehlakı olan xammalın növləri və keyfiyyəti.

Sual: Yüngül sənayenin sahə quruluşunu qiymətləndirmək üçün hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- ☒ buraxılan məhsulun həcmi, istehsal əsas fondlarının dəyəri, işçilərin sayı
- ☐ realizə olunmuş məhsulun həcmi, dövryyə kapitalının dəyəri, işçilərin sayı
- ☐ xalis məhsulun həcmi, dövryyə kapitalının məbləği, işçilərin sayının dəyişməsi
- ☐ buraxılmış məhsulun həcmində dəyişiklik, istehsal əsas fondlarının dəyəri, işləyənlərin sayının dəyişməsi
- ☐ sənaye-istehsal heyətinin tərkibi, fəhlələrin ixtisas səviyyəsi.

Sual: “B” qrupuna aid olan sahələr: (Çəki: 1)

- ☐ eynicinsli məhsullar istehsal edən
- ☐ əmək vasitələri istehsal edən
- ☒ istehlak malları istehsal edən
- ☐ əmək cisimləri istehsal edən

☐ istehsal vasitələri istehsal edən sahələr aid edilir.

Sual: Sənayenin strukturu dedikdə nə başa düşürsünüz? (Çəki: 1)

- ☐ əmək predmetinə təsiretmə əlamətinə görə birləşmiş sahələrin say nisbəti
 - ☒ sənaye sahələri arasında istehsal əlaqələrini əks etdirən sahələrin say nisbəti
 - ☐ xammaldan hazır məhsul alınması üçün onun əldə olunması və emalı ilə məşğul olan sahələrin birliyi
 - ☐ sahə müəssisələri arasında kooperativləşmənin səviyyəsi
 - ☐ sahə müəssisələrində ixtisaslaşmanın səviyyəsi.
-

Sual: "Xammalın emalının oxşarlığı" əlamətinə uyğun olaraq sahələr formalaşmışdır: (Çəki: 1)

- ☐ ağac emalı, süd məhsulları, gön-dəri sənayesi
 - ☒ kimya və toxuculuq sənayesi, kimya maşınqayırması
 - ☐ energetika, tikiş sənayesi, süd məhsulları sənayesi
 - ☐ yüngül sənaye maşınqayırması, tikinti-yol maşınqayırma və kommunal maşınqayırması
 - ☐ toxuculuq, tikiş, xalçaçılıq, süd məhsulları sənayesi
-

Sual: Sənayenin yerləşdirilməsi: (Çəki: 1)

- ☒ ictimai əmək bölgüsünün bir forması olaraq, sənaye müəssisələrinin iqtisadi rayonlar və bütünlükdə ölkə ərazisi üzrə bölgüsü ilə
 - ☐ Bictimai əmək bölgüsünün bir forması olaraq, sənaye müəssisələrinin ixtisaslaşdırılması səviyyəsi ilə
 - ☐ təbii resurslardan maksimum istifadə ilə
 - ☐ ictimai əməyə qənaət etməklə əhəlinin respublikanın paytaxtında və böyük şəhərlərdə məskunlaşmasına şərait yaratmaqla
 - ☐ hər bir sahə müəssisələri üçün istehsalın təşkili formalarının düzgün seçilməsi və tətbiqi ilə xarakterizə olunur
-

Sual: Yüngül sənayenin yerləşdirilməsində əsas prinsiplər: (Çəki: 1)

- ☒ istehsalın xammal mənbələrinə və hazır məhsul istifadəsi rayonlarına ümumdünya yaxınlaşdırılması
 - ☐ xammalın ilkin emalının təkrar emal sahələrinə yaxın yerləşdirilməsi
 - ☐ xammalın tədarükü, ilkin emalı və təkrar emalının nəzərə alınması ilə sənayenin yerli və beynəlxalq satış bazarlarına yaxın yerləşdirilməsi
 - ☐ dövlətin müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə sənayenin sərhəd zonalarına yaxın yerləşdirilməsi
 - ☐ digər amillər nəzərə alınmadan əmək resursları ucuz olan bölgələrdə yerləşdirilməsi.
-

Sual: Yüngül sənayenin yerləşdirilməsində əsas prinsiplərə aid deyil: (Çəki: 1)

- ☐ istehsalın xammal mənbələrinə və hazır məhsul istifadəsi rayonlarına ümumdünya yaxınlaşdırılması
 - ☐ xammalın ilkin emalının təkrar emal sahələrinə yaxın yerləşdirilməsi
 - ☒ xammalın tədarükü, ilkin emalı və təkrar emalının nəzərə alınması ilə sənayenin yerli və beynəlxalq satış bazarlarına yaxın yerləşdirilməsi
 - ☐ iqtisadi rayonlar arasında əməyin rəasional bölüşdürülməsi və təsərrüfatların kompleks inkişaf etdirilməsi
 - ☐ dövlətin müdafiə qabiliyyətliliyinin nəzərə alınması və möhkəmləndirilməsinə xidmət edilməsi
-

Sual: Sənayenin yerləşdirilməsinə təsir edən əsas amillər: (Çəki: 1)

- ☒ nəqliyyat, demoqrafik, xammal və istehlak amilləri
 - ☐ nəqliyyat və məhsulun çeşidi amilləri
 - ☐ istehlak olunan xammalın və buraxılan məhsulun keyfiyyəti amilləri
 - ☐ inhisarçılıq və maddi-texniki təchizat amilləri
 - ☐ rəqabət, dövlətin müdafiə qabiliyyətliliyinin qorunması və digər siyasi amillər
-

Sual: Sənayenin yerləşdirilməsi prinsiplərinin yüngül sənayenin yerləşdirilməsi prosesinə təsiri hansı amillərin vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☒ təbii-iqtisadi, texniki-iqtisadi və iqtisadi-siyasi
 - ☐ təbii-coğrafi, texniki-iqtisadi və iqtisadi-siyasi
 - ☐ təbii-iqtisadi, texniki-texnoloji və iqtisadi-siyasi
 - ☐ təbii-iqtisadi, texniki-iqtisadi və sosial-iqtisadi
 - ☐ sosial-iqtisadi, texniki-texnoloji və iqtisadi-siyasi.
-

Sual: İstehsalın yerləşdirilməsinin planlaşdırılmasında ölkənin istehsal qüvvələrinin bölgüsünün baş planında hansı əsas problem və mühüm şərtlər nəzərə alınır? (Çəki: 1)

- ☒ ölkə regionlarının inkişafına mane olan əsas süni yaradılmış problemlər, iqtisadiyyat sahələrinin inkişafı və yerləşdirilməsi sxemi
 - ☐ ölkənin iqtisadiyyat sahələrinin yerləşdirilməsi üzrə dövlət proqramı
 - ☐ ölkə regionlarının inkişafını stimullaşdıran qabaqlayıcı tədbirlər
 - ☐ neft sektorunun inkişafından bəhrələnmək imkanları və iqtisadiyyat sahələrinin inkişafı
 - ☐ iqtisadi-sosial motivlər və siyasi təsirlər
-

Sual: İstehsalın yerləşdirilməsinin planlaşdırılmasında ölkənin istehsal qüvvələrinin bölgüsünün baş planında nəzərdə tutulmayan problem və şərtlər: (Çəki: 1)

- ☐ ölkə regionlarının inkişafına mane olan əsas süni yaradılmış problemlər
 - ☐ ölkənin istehsal güclərinin və iqtisadi rayonlarının inkişafı və yerləşdirilməsi sxemi
 - ☐ bütöv ölkə iqtisadiyyatı və ərazi-istehsal kompleksləri üzrə xüsusi sxem və proqramlar
 - ☐ iqtisadiyyat sahələrinin inkişafı və yerləşdirilməsi sxemi
 - ☒ ölkə regionlarının inkişafını stimullaşdıran qabaqlayıcı tədbirlər və iqtisadi-sosial motivlər və siyasi təsirlər
-

Sual: Yüngül sənaye istehsalının yerləşdirmə variantları üzrə kapital qoyuluşunun ümumi çəkisinin hesablanması hansı xərclər nəzərə alınır? (Çəki: 1)

- ☒ əsas fondların yaradılmasına birbaşa xərclər, dövriyyə fondlarının formalaşdırılmasına birbaşa xərclər, nəqliyyatın inkişafına birbaşa xərclər və s. xərclər
 - ☐ qeyri istehsal fondlarının yaradılmasına birbaşa xərclər, xammalın tədarükünə və dağınmına birbaşa xərclər, nəqliyyatın inkişafına birbaşa xərclər və s. xərclər, amortizasiya xərclər və s. xərclər
 - ☐ tikinti aparılması nəticəsində yaranan itkilərin aradan qaldırılmasına yönəldilən xərclər, amortizasiya xərcləri və hazır məhsulun daşınması xərcləri
 - ☐ əsas fondların yaradılmasına birbaşa xərclər, istehsal sahələri və avadanlıq parkının genişləndirilməsinə birbaşa xərclər və s. xərclər
 - ☐ istehsal binalarının tikinti xərcləri, əlaqədar sahələrə kapital qoyuluşu, istehsalın mexanikləşdirmə avtomatlaşdırma səviyyəsinin yüksəldilməsinə birbaşa xərclər, və digər xərclər.
-

Sual: Sənaye istehsalının ölkə ərazisi üzrə düzgün yerləşdirilməsi sahibkar, dövlət və cəmiyyət üçün hansı üstünlüklərlə yanaşı hansı mənfi təzadlara səbəb olur? (Çəki: 1)

- ☒ ucuz işçi qüvvəsindən istifadə, yerlərdə işsizliyin səviyyəsinin aşağı salınması, regionlarda infrastrukturun inkişafı, ölkədə sağlam rəqabət mühitinin formalaşması və s.

- ☐ xammal bazasına yaxınlıq və mövcud təbii sərvətlərdən az məsrəflərlə istifadə, yerli sənaye məhsulları ilə daxili bazarın təmin edilməsi və xarici bazarlara çıxış, dövlət büdcəsinin formalaşmasında regionların rolunun artması
 - ☐ ucuz işçi qüvvəsindən istifadə, yerlərdə işsizliyin qarşısının alınması, əhəlinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, regionlarda infrastrukturun inkişafı, ümumi daxili məhsulun artması və s.
 - ☐ ölkədə sağlam rəqabət mühitinin formalaşması, paytaxt və mərkəzi şəhərlərdən əhəlinin rayonlara, regionlara cəlb edilməsi, yerli sənaye məhsulları ilə daxili bazarın təmin edilməsi və xarici bazarlara çıxış;
 - ☐ kənd təsərrüfatı sahələrinin sənaye istehsal və istehsal xidmət sahələri üçün ayrılması, müəssisələrin ətraf zonalarının çirklənməsi və s.
-

Sual: Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 2012-ci ildə: (Çəki: 1)

- ☒ 1,3 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib
 - ☐ 2,3 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib
 - ☐ 3,3 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib
 - ☐ 1,1 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib
 - ☐ 1,0 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib
-

Sual: 2012-ci ildə sənayenin emal bölməsində sadə istehsalın həcmi: (Çəki: 1)

- ☒ 7,3 faiz artıb və bu bölmədə istehsalın çox hissəsi qida məhsullarının payına düşüb
 - ☐ 2,3 faiz artıb və bu bölmədə istehsalın çox hissəsi qida məhsullarının payına düşüb
 - ☐ 2,9 faiz artıb və bu bölmədə istehsalın çox hissəsi qida məhsullarının payına düşüb
 - ☐ 4,3 faiz artıb və bu bölmədə istehsalın çox hissəsi qida məhsullarının payına düşüb
 - ☐ 0,9 faiz artıb və bu bölmədə istehsalın çox hissəsi qida məhsullarının payına düşüb
-

Sual: 2012-ci ildə qeyri-dövlət sənaye müəssisələrində işçilərin əməkhaqqı: (Çəki: 1)

- ☒ təxminən 620 manat olub
 - ☐ təxminən 420 manat olub
 - ☐ təxminən 300 manat olub
 - ☐ təxminən 920 manat olub
 - ☐ təxminən 1200 manat olub
-

Sual: Respublikada maşınqayırma məhsulunun 40 %-i hansı sahənin payına düşür? (Çəki: 1)

- ☒ elektroenergetikanın
 - ☐ kimya sənayesinin
 - ☐ yüngül sənayenin
 - ☐ yeyinti sənayesinin
 - ☐ kənd təsərrüfatının
-

Sual: Respublikamızda ilk elektrotexnika müəssisəsi olan Bakı elektrik maşınqayırma zavodunun birinci növbəsi: (Çəki: 1)

- ☒ 1947-ci ildə işə düşmüşdür
 - ☐ 1944-cü ildə işə düşmüşdür
 - ☐ 1981-ci ildə işə düşmüşdür.
 - ☐ 1967-ci ildə işə düşmüşdür.
 - ☐ 1990-cı ildə işə düşmüşdür
-

Sual: Hazırda respublikanın elektrotexnika sahəsində: (Çəki: 1)

● işıq-texnika avadanlığı, elektrik lampaları, elektrik-izolyasiya materialları, transformatorlar, akkumulyatorlar, kabel, "İsti-su" tipli su qızdırıcıları, "Çinar" markalı məişət soyuducuları və s. istehsal edir.

○ işıq-texnika avadanlığı, elektrik lampaları, elektrik-izolyasiya materialları, transformatorlar, avtomobil soyuducuları, "Çinar" markalı məişət soyuducuları, müxtəlif çeşidli elektrik mətbəx cihazları və s. istehsal edir.

○ elektrik lampaları, televizorlar, transformatorlar, akkumulyatorlar, kabel, qiymətli metallar, "Çinar" markalı məişət soyuducuları və s. istehsal edir.

○ elektrik-izolyasiya materialları, transformatorlar, akkumulyatorlar, kabel, "İsti-su" tipli su qızdırıcıları, avtomobil mühərrikləri və s. istehsal edir.

○ işıq-texnika avadanlığı, mineral gübrələr, dərman preparatları, akkumulyatorlar, kabel, "Çinar" markalı məişət soyuducuları və s. istehsal edir.

Sual: Bakı elektrik avtomatları zavodunda sənaye müəssisələri və neft mədənləri üçün: (Çəki: 1)

● 14 adda 800 növdə elektrik avadanlığı və "Don-1500" markalı taxıl kombaynları üçün elektrik maqnitləri istehsal edir

○ 14 adda 800 növdə elektrik avadanlığı və "Don-1500" markalı avtomobillər üçün elektrik maqnitləri istehsal edir

○ 14 adda 800 növdə elektrik avadanlığı və "İLFAN" markalı avtomobillər üçün elektrik maqnitləri istehsal edir

○ 14 adda 800 növdə məişət avadanlığı və "çitizen" markalı elektrik cihazları üçün elektrik maqnitləri istehsal edir

○ 14 adda 800 növdə elektrik avadanlığı və yük avtomobilləri üçün elektrik maqnitləri istehsal edir

Sual: Bakıda neft sənayesinin ehtiyacını ödəmək üçün Binəqədi dəzgahqayırma zavodunda: (Çəki: 1)

● dəst nasos-kompressor və soyuducu qurğu avadanlığı, suvarma qurğuları üçün güclü elektrik mühərriki olan nasoslar, habelə yüngül və yeyinti sənayesi üçün müxtəlif maşın və avadanlıq hazırlanır

○ dəst nasos-kompressor və soyuducu qurğu avadanlığı, suvarma qurğuları üçün güclü elektrik mühərriki olan nasoslar, habelə yüngül üçün tikiş maşınları hazırlanır

○ dəst nasos-kompressor, suvarma qurğuları üçün güclü elektrik mühərriki olan nasoslar, habelə yeyinti sənayesi üçün xammal hazırlanır

○ dəst nasos-kompressor və soyuducu qurğu avadanlığı, suvarma qurğuları üçün güclü elektrik mühərriki olan nasoslar, habelə maşınqayırma üçün alətlər hazırlanır

○ dəst nasos-kompressor və soyuducu qurğu avadanlığı, suvarma qurğuları üçün güclü kanallar hazırlanır

Sual: Bakı gəmiqayırma zavodunda istehsal edilir: (Çəki: 1)

● yedək gəmiləri, kiçik tankerlər, qazma gəmiləri

○ sərnişin gəmiləri, kiçik tankerlər, qazma gəmiləri

○ yedək gəmiləri, sərnişin gəmiləri, qazma gəmiləri

○ yedək gəmiləri, kiçik tankerlər, balıqçı qayıqları

○ kiçik tankerlər, qayıqlar, qazma qurğuları.

Sual: Müasir kimya texnologiyası, xammalın mexaniki emalından fərqli olaraq: (Çəki: 1)

● kimyəvi mineralları mineral yanacaqları, xüsusən də neft, qaz və kömürü, ağac və bitki, heyvan mənşəli xammalları, hava, su və s. qiymətli sənaye məhsullarına çevirir.

○ kimyəvi mineralları (apatit, fosforit, kalium duzu, xörək duzu, kükürd və s.) əlvan metallara çevirir

- ☐ kimyəvi mineralları (apatit, fosforit, kalium duzu, xörək duzu, kükürd və s.) qara metallara çevirir
 - ☐ kimyəvi mineralları (apatit, fosforit, kalium duzu, xörək duzu, kükürd və s.) heyvan mənşəli məhsullara çevirir
 - ☐ kimyəvi mineralları mineral yanacaqları, xüsusən də neft, qaz və kömürü, ağac və bitki, heyvan mənşəli xammalları, hava, su və s. qida məhsullarına çevirir.
-

Sual: Kimya sənayesi hansı bir neçə sahələrdən ibarətdir? (Çəki: 1)

- ☒ dağ-mədən kimyası, əsas kimya, üzvi sintez kimyası, polimerlər kimyası və polimer materiallarının emalı
 - ☐ yanacaq sənaye kimyası, əsas kimya, üzvi sintez kimyası, polimerlər kimyası və polimer materiallarının emalı
 - ☐ yanacaq sənaye kimyası, əsas kimya, qeyri-üzvi sintez kimyası, polimerlər kimyası və polimer materiallarının emalı
 - ☐ yanacaq sənaye kimyası, əsas kimya, üzvi sintez kimyası, polimerlər kimyası və polistatik materiallarının emalı
 - ☐ yanacaq sənaye kimyası, maşınqayırma sənayesi, üzvi sintez kimyası, polimerlər kimyası və polimer materiallarının emalı
-

Sual: Azərbaycanın kimya sənayesi ağır sənaye sahələri arasında istehsal etdiyi məhsulun həcminə görə: (Çəki: 1)

- ☒ maşınqayırma və yanacaq-energetika sənayesindən sonra üçüncü yeri tutur
 - ☐ avtomobilqayırma və yanacaq-energetika sənayesindən sonra üçüncü yeri tutur
 - ☐ maşınqayırma, gəmisqayırma və yanacaq-energetika sənayesindən sonra üçüncü yeri tutur
 - ☐ maşınqayırma və yanacaq-energetika, elektronika sənayələrindən sonra üçüncü yeri tutur
 - ☐ cihazqayırma və maşınqayırmadan sonra üçüncü yeri tutur.
-

Sual: Azərbaycanda ilk kimya zavodu neçənci ildə tikilmişdir? (Çəki: 1)

- ☒ 1879-cu ildə Bakıda tikilmişdir
 - ☐ 1879-cu ildə Sumqayıtda tikilmişdir
 - ☐ 1872-cu ildə Sumqayıtda tikilmişdir
 - ☐ 1872-cu ildə Bakıda tikilmişdir
 - ☐ 1879-cu ildə indiki Gəncə şəhərində tikilmişdir
-

Sual: Azərbaycanda ilk kimya zavodu hansı şəhərdə tikilmişdir? (Çəki: 1)

- ☒ Bakı şəhərində, 1879-cu ildə tikilmişdir
 - ☐ Şəki şəhərində, 1879-cu ildə tikilmişdir
 - ☐ Sumqayıt şəhərində, 1879-cu ildə tikilmişdir
 - ☐ Naxçıvanda, 1879-cu ildə tikilmişdir
 - ☐ Xaçmazda, 1988-ci ildə tikilmişdir.
-

Sual: Azərbaycanda əsas kimya sənayesi kompleksi müəssisələri XX əsrin 50-ci illərində istifadəyə verilmiş və həmin müəssisələrdə: (Çəki: 1)

- ☒ sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, süni lif, mineral gübrələr, xlor və kaustik soda, yod, sintetik yuyucu vasitələr, dərmanlar və s. istehsal edilir.
- ☐ sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, süni lif, mineral gübrələr, xlor və kaustik soda, yod, yuyucu dəzgahlar, dərmanlar və s. istehsal edilir.
- ☐ sintetik kauçuk, avtomobil mühərrikləri, plastik kütlə, süni lif, mineral gübrələr, xlor və kaustik soda, yod, sintetik yuyucu vasitələr, dərmanlar və s. istehsal edilir.

- ☐ sintetik kauçuk, avtomobil şinləri və mühərrikləri, süni lif, mineral gübrələr, xlor və kaustik soda, yod, sintetik yuyucu vasitələr, dərmanlar və s. istehsal edilir
 - ☐ sintetik kauçuk, avtomobil şinləri və oturaçaqları, plastik kütlə, süni və sintetik liflər, sintetik yuyucu vasitələr, dərmanlar və s. istehsal edilir
-

Sual: Sumqayıt polimer tikinti materialları kombinatında: (Çəki: 1)

- ☒ qətrandan izolyasiya materialları, linoleum, müxtəlif tikinti və sanitariya texnikası məmulatları istehsal edilir
 - ☐ polietlendən izolyasiya materialları, linoleum, müxtəlif tikinti və sanitariya texnikası məmulatları istehsal edilir
 - ☐ qətrandan asfalt örtükləri, linoleum, müxtəlif tikinti və sanitariya texnikası məmulatları istehsal edilir
 - ☐ qətrandan izolyasiya materialları, şifer, müxtəlif tikinti və sanitariya texnikası məmulatları istehsal edilir
 - ☐ qətrandan izolyasiya materialları, linoleum, müxtəlif qida məhsulları və sanitariya texnikası məmulatları istehsal edilir.
-

Sual: Yanacaq – energetika sənayesinin tərkibinə: (Çəki: 1)

- ☒ yanacaq və elektroenergetika sahələri daxildir
 - ☐ yanacaq və neftkimya sahələri daxildir
 - ☐ yanacaq və elektronika sahələri daxildir
 - ☐ daş-kömür, qaz, neft və tikinti sahələri daxildir
 - ☐ neft və tikinti sahələri daxildir
-

Sual: İstilikvermə qabiliyyətinə görə yanacaq növləri hansı ardıcılıqla gəlir: (Çəki: 1)

- ☒ neft, təbii qaz, daş kömür, qonur kömür, yanar şist, torf, quru ağac odunu
 - ☐ daş kömür, neft, təbii qaz, qonur kömür, yanar şist, torf, quru ağac odunu
 - ☐ daş kömür, yanar şist, neft, təbii qaz, qonur kömür, torf, quru ağac odunu
 - ☐ daş kömür, torf, yanar şist, neft, təbii qaz, qonur kömür, quru ağac odunu
 - ☐ qonur kömür, neft, təbii qaz, yanar şist, torf, quru ağac odunu
-

Sual: Tikinti materialları sənayesi hansı əsas sahədən ibarətdir: (Çəki: 1)

- ☒ bura mineral-tikinti xammalının çıxarılması, hörgü materiallarının istehsalı, bina və tikililər üçün müxtəlif divar materiallarının, məmulat və konstruksiyaların hazırlanması daxildir.
 - ☐ bura qum, çınqıl, müxtəlif daş, mərmər çıxarılması, hörgü materiallarının sement, əhəng, gips istehsalı, kənd təsərrüfatı üçün müxtəlif alət və mexanizmlərin hazırlanması daxildir.
 - ☐ bura kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, bina və tikililər üçün müxtəlif divar materiallarının, məmulat və konstruksiyaların hazırlanması daxildir.
 - ☐ bura mineral-tikinti xammalının satışı, hörgü materiallarının ilkin emalı, bina və tikililər üçün müxtəlif divar materiallarının hazırlanması daxildir
 - ☐ bura mineral-tikinti xammalının çıxarılması, hörgü materiallarının istehsalı, bina və tikililər üçün fasad rənglərinin hazırlanması daxildir.
-

Sual: Aqrar-sənaye kompleksinin əsas vəzifəsi: (Çəki: 1)

- ☒ kənd təsərrüfatı məhsulları istehsalının sabit artımı şərti ilə əhalini ərzaq və yeyinti məhsulları ilə, sənayeni müxtəlif növ xammalla təchiz etməkdir
- ☐ kənd təsərrüfatı məhsulları istehsalının sabit artımı şərti ilə əhalini ərzaq və yeyinti məhsulları ilə, sənayeni müxtəlif növ dəzgahlarla təchiz etməkdir
- ☐ kənd təsərrüfatı məhsulları istehsalının sabit artımı şərti ilə əhalini geyim məmulatları ilə və sənayeni müxtəlif növ xammalla təchiz etməkdir

- ☐ əhalini qeyri-ərzaq və yeyinti məhsulları ilə, sənayeni müxtəlif növ xammalla təchiz etməkdir
 - ☐ əhalini qeyri-ərzaq və geyim əşyaları ilə, sənayeni müxtəlif növ xammalla təchiz etməkdir
-

Sual: ASK-nın sahə strukturu adlanır: (Çəki: 1)

- ☒ ASK-nı təşkilatı cəhətdən təmsil edən ayrı-ayrı xalq təsərrüfatı sahələri arasında nisbətən faizlə ifadə edilməsi
 - ☐ kompleksi təşkilatı cəhətdən təmsil edən ayrı-ayrı müəssisələr arasında nisbətən faizlə ifadə edilməsi
 - ☐ ASK-nı təşkilatı cəhətdən təmsil edən ayrı-ayrı kimya sahələri arasında nisbətən faizlə ifadə edilməsi
 - ☐ ASK-nı maddi cəhətdən təmsil edən ayrı-ayrı kimya sahələri arasında nisbətən faizlə ifadə edilməsi
 - ☐ ASK-nı iqtisadi cəhətdən təmsil edən ayrı-ayrı kimya sahələri arasında nisbətən faizlə ifadə edilməsi
-

Sual: ASK-da sahələarası əlaqələrin texnoloji təminatı: (Çəki: 1)

- ☒ kənd təsərrüfatı məhsullarını istehsalı üçün tələb olunan istehsal vasitələri istehsalı, kənd təsərrüfatı məhsulları və xammal istehsalı, onların emalı və istehlakçılara çatdırılması kimi labüd texnoloji mərhələlərin bir-birinə uyğunlaşdırılmasıdır
 - ☐ kənd təsərrüfatı məhsullarını istehsalı üçün tələb olunan iş şəraiti, kənd təsərrüfatı sahələri, onların emalı və istehlakçılara çatdırılması kimi labüd texnoloji mərhələlərin bir-birinə uyğunlaşdırılmasıdır
 - ☐ kənd təsərrüfatı məhsulları və xammalının saxlanması, onların emalı və istehlakçılara çatdırılması kimi labüd texnoloji mərhələlərin bir-birinə uyğunlaşdırılmasıdır
 - ☐ kənd təsərrüfatı məhsullarının alınması, emalı və saxlanması kimi ardıcıl mərhələlərin bir-birinə uyğunlaşdırılmasıdır
 - ☐ kənd təsərrüfatı üçün zəruri olan kimya məhsullarının alınması, istifadəsi kimi labüd texnoloji mərhələlərin bir-birinə uyğunlaşdırılmasıdır
-

Sual: ASK-da sahələarası əlaqələrin təşkilatı təminatı: (Çəki: 1)

- ☒ ASK-nın integrasiya olunan əksər sahələrinin xalq təsərrüfatında vahid idarəetmə obyektinə kimi ayrılmasıdır
 - ☐ ASK-nın integrasiya olunan əksər sahələrinin xalq təsərrüfatında vahid prinsiplə idarə olunması ilə xarakterizə olunur
 - ☐ ASK-nın integrasiya olunan əksər istehsallarının sahədə vahid texnoloji qaydada təşkili ilə xarakterizə olunur
 - ☐ kompleksə daxil olan müəssisələrin fəaliyyətinin düzgün təşkili ilə mümkündür
 - ☐ ASK-nın integrasiya olunan əksər sahələrinin xalq təsərrüfatında tutduğu mövqe ilə izah oluna bilər
-

Sual: ASK-da sahələarası əlaqələrin iqtisadi təminatı: (Çəki: 1)

- ☒ integrasiya olunan sahələrin arasındakı iqtisadi münasibətlər ilə xarakterizə edilir
 - ☐ integrasiya olunan sex və müəssisələr arasındakı iqtisadi münasibətlər ilə xarakterizə edilir
 - ☐ birgə fəaliyyət göstərən müəssisələr arasındakı iqtisadi münasibətlər ilə xarakterizə edilir
 - ☐ bir-birinə əks təsir edən sahələr arasındakı iqtisadi münasibətlərin olması ilə xarakterizə edilir
 - ☐ bir-birinə əks təsir edən sahələr arasındakı iqtisadi münasibətlərin olmaması ilə xarakterizə edilir
-

Sual: ASK-da sahələarası əlaqələrin sosial təminatı xalq təsərrüfatının: (Çəki: 1)

- ☒ eyni funksional məqsədli müxtəlif sahələrində çalışan işçilərin əmək və istirahət şəraitinin yaxşılaşdırılması yolu ilə sosial ədalət prinsipinin təmin edilməsidir
- ☐ müxtəlif funksional məqsədli sahələrində çalışan işçilərin əmək və istirahət şəraitinin yaxşılaşdırılması yolu ilə sosial ədalət prinsipinin təmin edilməsidir
- ☐ eyni təyinatlı məhsullar istehsal edən sexlərdə çalışan işçilərin əmək və istirahət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsidir
- ☐ bir-birinə əks təsir edən sahələr arasındakı iqtisadi münasibətlərin olmaması ilə xarakterizə edilir
- ☐ birgə fəaliyyət göstərən müəssisələri arasındakı iqtisadi münasibətlər ilə xarakterizə edilir

Sual: ASK-nın xalis məhsulu: (Çəki: 1)

- ☒ son məhsulun dəyərindən amortizasiya ayırmalarının və sənaye mənşəli xammal və materialların dəyərini çıxıldıqdan sonra qalan hissəsidir.
- ☐ son məhsulun dəyərindən sənaye mənşəli xammal və materialların dəyərini çıxıldıqdan sonra qalan hissəsidir
- ☐ son məhsulun dəyərindən amortizasiya ayırmalarının çıxıldıqdan sonra qalan hissəsidir
- ☐ son məhsulun dəyərindən əmək haqlarını çıxıldıqdan sonra qalan hissəsidir
- ☐ amortizasiya ayırmaları və sənaye mənşəli xammal və materialların dəyərindən ibarətdir.

Sual: ASK-nın tədqiqat mexanizmi: (Çəki: 1)

- ☒ kənd təsərrüfatı ilə ASK-nın digər sahələri arasında mövcud istehsal münasibətlərinin nizamlanma forması və metodlarıdır
- ☐ xalq təsərrüfatı ilə ASK-nın digər sahələri arasında mövcud istehsal münasibətlərinin nizamlanma forması və metodlarıdır
- ☐ yeyinti sənayesi ilə ASK-nın digər sahələri arasında mövcud istehsal münasibətlərinin nizamlanma forması və metodlarıdır
- ☐ yüngül və yeyinti sənayesi ilə ASK-nın digər sahələri arasında mövcud istehsal münasibətlərinin nizamlanma forması və metodlarıdır
- ☐ yüngül və yeyinti sənayesi ilə kənd təsərrüfatı arasında mövcud istehsal münasibətlərinin nizamlanma forması və metodlarıdır

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müxtəlif yanacaq növlərini müqayisə etmək üçün: (Çəki: 1)

- ☐ yanacağın növlərindən istifadə olunur
- ☒ şərti yanacaq vahidindən istifadə olunur
- ☐ az kalorili yanacaq növlərindən istifadə olunur
- ☐ müxtəlif yanacaq növlərinin hasilat həcmindən istifadə olunur
- ☐ onların fiziki-kimyəvi xassələri nəzərə alınır

Sual: Elektrik və istilik enerjisi ilə təchizatın subyektlərinə aid deyil: (Çəki: 1)

- ☐ dövlət elektroenergetika müəssisəsi - vahid dövlət elektroenergetika sistemi
- ☐ enerji təchizatı müəssisələri

- ☐ müstəqil enerji istehsalçıları - iqtisadi və təşkilati cəhətdən tam müstəqil olan və vahid dövlət elektroenergetika sisteminə tabe olmayan hüquqi şəxslər
- ☒ enerji istehlakçıları
- ☐ sahənin xammal və materialları.

Sual: Müxtəlif yanacaq növlərini müqayisə etmək üçün hansı yanacaq vahidi qəbul edilmişdir? (Çəki: 1)

- ☒ Şerti yanacaq vahidi kimi istilikvermə qabiliyyəti 7-min kkal olan 1 kq Daş kömür qəbul olunmuşdur
- ☐ Şerti yanacaq vahidi kimi istilikvermə qabiliyyəti 7-min kkal olan 1 kq torf qəbul olunmuşdur
- ☐ Şerti yanacaq vahidi kimi istilikvermə qabiliyyəti 7-min kkal olan 1 tonn neft qəbul olunmuşdur
- ☐ Şerti yanacaq vahidi kimi istilikvermə qabiliyyəti 7-min kkal olan 1 tonn neft qəbul olunmuşdur daş kömür
- ☐ Şerti yanacaq vahidi kimi istilikvermə qabiliyyəti 7-min kkal olan 1 litr neft qəbul olunmuşdur

Sual: Azərbaycanda yanacaq energetika kompleksi daha çox: (Çəki: 1)

- ☐ öz fəaliyyətini yerli su ehtiyatının nəzər alınması ilə qurur
- ☒ yerli energetika ehtiyatına - neftə əsaslanır
- ☐ öz fəaliyyətini yerli daş kömür ehtiyatının nəzər alınması ilə qurur
- ☐ xarici bazar üçün enerji daşıyıcıları istehsal edir
- ☐ kompleksin tam gücü ilə işləməsi üçün xaricdən elektrik enerjisi alır

Sual: Azərbaycanda istifadə olunan yanacağın əsas mənbələri: (Çəki: 1)

- ☐ daş-kömür, çayların hidroenerji ehtiyatı, günəş və küləkdir.
- ☒ neft-qaz, çayların hidroenerji ehtiyatı, günəş və küləkdir.
- ☐ torf, çayların hidroenerji ehtiyatı, günəş və küləkdir.
- ☐ neft-qaz, çayların hidroenerji ehtiyatı, günəş və küləkdir.
- ☐ atom elektrik stansiyası, neft-qaz, çayların hidroenerji

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Yanacaq növlərinin istilikvermə qabiliyyətinə görə düzgün ardıcılığını müəyyən edin: (Çəki: 1)

- ☐ Yanar şist, Təbii qaz, Daş kömür, Neft, Qonur kömür, Torf, Quru ağac odunu.
- ☐ Təbii qaz, Yanar şist, Qonur kömür, Daş kömür, Neft, Torf, Quru ağac odunu.
- ☒ Neft, Təbii qaz, Daş kömür, Qonur kömür, Yanar şist, Torf, Quru ağac odunu.
- ☐ Təbii qaz, Daş kömür, Neft, Qonur kömür, Torf, Quru ağac odunu Yanar şist.
- ☐ Yanar şist, Torf, Quru ağac odunu, Təbii qaz, Daş kömür, Neft, Qonur kömür.

Sual: Dünyada elektrik enerjisi istehsalına görə 1-ci yeri hansı istehsallar tutur: (Çəki: 1)

- ☐ SES-lər (21%)

- ☒ IES-lər (63%)
 - ☐ AES-lər (16%)
 - ☐ SES-lər və AES-lər (47%)
 - ☐ Günəş enerji stansiyaları (65%)
-

Sual: Azərbaycanda sənaye qazının 90%-i: (Çəki: 1)

- ☐ quruda çıxarılır
 - ☒ xəzərdən şelfdən çıxarılır
 - ☐ aran rayonlarında çıxarılır
 - ☐ şimal bölgələrdə çıxarılır
 - ☐ atmosfərə buraxılır
-

Sual: Qurudakı ən böyük qaz yataqları: (Çəki: 1)

- ☐ Qarabağ-Qobustan, Gürgən-Zirə və s.-dir.
 - ☐ Suraxanı, Qaradağ, Qobustan, Gürgən-Zirə və s.-dir.
 - ☒ Qaradağ-Qobustan, Gürgən-Zirə və s.-dir.
 - ☐ cənub bölgələrdə aşkar edilmişdir
 - ☐ şimal bölgələrdə aşkar edilmişdir
-

Sual: Xəzərdəki ən böyük qaz yatağı: (Çəki: 1)

- ☐ "Azəriçirraq"dır
 - ☒ "Şahdəniz"dir
 - ☐ "Naxçıvan"dır
 - ☐ "Qarabağ"dır
 - ☐ "Şəki"dir
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Elektroenergetika: (Çəki: 1)

- ☐ pnevmo və istilik enerjisinin istehsalı, nəqli və paylanması ilə məşğul olan təsərrüfat sahəsi
 - ☒ elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması ilə məşğul olan təsərrüfat sahəsi
 - ☐ xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların enerji ilə təchizatına təminat verən hüquqi şəxs
 - ☐ xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların su ilə təchizatına təminat verən hüquqi şəxs
 - ☐ elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər
-

Sual: Enerji təchizatı müəssisəsi: (Çəki: 1)

- ☒ xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir
- ☐ xüsusi icazə əsasında yalnız əhalinin enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir

- ☐ xüsusi icazə əsasında istehsal müəssisələrinin enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir
 - ☐ xüsusi icazə əsasında yalnız hərbi sənayenin enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir
 - ☐ dövlət sifarişi əsasında su elektrik stansiyalarını enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir
-

Sual: Elektroenergetika sistemi: (Çəki: 1)

- ☐ xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir
 - ☒ elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması vahid texnoloji prosesi ilə əlaqələndirilmiş elektrik stansiyaları, yarımstansiyaları, elektrik verilişi xətləri və onların idarəetmə müəssisələrinin birliyi
 - ☐ xüsusi icazə əsasında istehsal müəssisələrinin enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir
 - ☐ xüsusi icazə əsasında yalnız hərbi sənayenin enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir
 - ☐ dövlət sifarişi əsasında su elektrik stansiyalarını enerji ilə təchizatına təminat verən hüquqi şəxsdir
-

Sual: Elektrik qurğuları: (Çəki: 1)

- ☐ elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıqların alınması prosesidir
 - ☐ elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər
 - ☒ elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər
 - ☐ mərkəzi elektrik stansiyası və istilik elektrik mərkəziləri
 - ☐ müəyyən ərazi hüdudunda tələb edilən isti su, buxar və digər istilik daşıyıcılarının istehsalı, ötürülməsi və paylanması üçün lazım olan texniki avadanlıqlar və onlara aid tikililər
-

Sual: Rayon istilik qurğuları: (Çəki: 1)

- ☐ istehsal müəssisəsi hüdudunda tələb edilən isti su, buxar və digər istilik daşıyıcılarının istehsalı, ötürülməsi və paylanması üçün lazım olan texniki avadanlıqlar və onlara aid tikililər.
 - ☐ elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər
 - ☐ elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanmasının vahid texnoloji prosesi ilə əlaqələndirilmiş elektrik stansiyaları, yarımstansiyaları, elektrik verilişi xətləri və onların idarəetmə müəssisələrinin (sistemlərin) birliyi
 - ☒ müəyyən ərazi hüdudunda tələb edilən isti su, buxar və digər istilik daşıyıcılarının istehsalı, ötürülməsi və paylanması üçün lazım olan texniki avadanlıqlar və onlara aid tikililər
 - ☐ iqtisadi və təşkilati cəhətdən tam müstəqil olan və vahid dövlət elektroenergetika sisteminə tabe olmayan hüquqi şəxslər;
-

Sual: Müstəqil enerji istehsalçıları: (Çəki: 1)

- ☐ iqtisadi və təşkilati cəhətdən tam müstəqil olmayan və vahid dövlət elektroenergetika sistemində tabe olmayan hüquqi şəxslər
- ☐ iqtisadi və təşkilati cəhətdən tam müstəqil olan və vahid dövlət elektroenergetika sistemində tabe olan hüquqi şəxslər
- ☐ iqtisadi və təşkilati cəhətdən tam müstəqil olmayan və vahid dövlət elektroenergetika sistemində tabe olan hüquqi şəxslər
- ☐ iqtisadi və təşkilati cəhətdən dövlətdən asılı olan və vahid dövlət elektroenergetika sistemində tabe olan fiziki şəxslər

● iqtisadi və təşkilati cəhətdən tam müstəqil olan və vahid dövlət elektroenergetika sisteminə tabe olmayan hüquqi şəxslər

Sual: Elektrik və istilik enerjisinin qiymətlərinə (tariflərinə) aid deyildir: (Çəki: 1)

- ☐ elektrik və istilik enerjisinin istehsalçıdan satın alınma qiyməti (tarifi)
 - ☐ elektrik və istilik enerjisinin topdansatış qiyməti (tarifi)
 - ☐ elektrik və istilik enerjisinin pərakəndə satış (istehlakçılara satılan) qiyməti (tarifi)
 - ☐ elektrik enerjisinin idxal-ixrac qiyməti (tarifi)
 - ☒ elektrik və istilik enerjisinin pərakəndə alışı qiyməti (tarifi)
-

Sual: Elektroenergetikanın inkişaf proqramı layihələri: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının kreditör borcları, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir.
 - ☐ Azərbaycan Respublikasının borc öhdəlikləri, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir.
 - ☒ Azərbaycan Respublikasının dövlət büdcəsi, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir.
 - ☐ Azərbaycan Respublikasının debitor borcları, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir
 - ☐ sahə müəssisələrinin dövlət büdcəsi, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir.
-

Sual: İstilik rayon elektrik stansiyası və istilik elektrik mərkəziləri elektrik stansiyaları hansı iki yerə bölünür? (Çəki: 1)

- ☐ rayon elektrik stansiyası və istilik elektrik mərkəziləri
 - ☒ dövlət rayon elektrik stansiyası və istilik elektrik mərkəziləri
 - ☐ mərkəzi elektrik stansiyası və istilik elektrik mərkəziləri
 - ☐ “Qırmızı ulduz” elektrik stansiyası və istilik elektrik mərkəziləri
 - ☐ dövlət rayon elektrik mərkəzi və istilik elektrik mərkəziləri
-

Sual: Azərbaycanda da ilk elektrik stansiyaları (“Qırmızı ulduz” və Sabunçu) harada tikilmişdir: (Çəki: 1)

- ☐ Sumqayıtda
 - ☐ Qaradağda
 - ☒ Bakıda
 - ☐ Şabranda (Dəvəçidə)
 - ☐ Şirvanda (Əlibayramlıda)
-

Sual: Ölkədə ilk Su elektrik stansiyası (SES) hansı rayonda tikilmişdir? (Çəki: 1)

- ☐ Ucar rayonunda Qalakənddə mis əritmək üçün tikilmişdir
 - ☐ Qax rayonunda Qalakənddə mis əritmək üçün tikilmişdir
 - ☒ Gədəbəy rayonunda Qalakənddə mis əritmək üçün tikilmişdir
 - ☐ Ordubad rayonunda Qalakənddə mis əritmək üçün tikilmişdir
 - ☐ Culfa rayonunda Qalakənddə mis əritmək üçün tikilmişdir
-

Sual: Azərbaycanda ən güclü SES (360 min kvt): (Çəki: 1)

- ☐ Araz SES-dir.
- ☒ Mingəçevir SES-dir.
- ☐ Naxçıvan SES-dir.
- ☐ Kür SES-dir.

☐ Sumqayıt SES-dir.

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Kimya sənayesinə aid olmayan müəssisə hansıdır? (Çəki: 1)

- ☐ Sumqayıt "Səthi Aktiv Maddələr" zavodu;
- ☐ Sumqayıt "Üzvi Sintez" zavodu;
- ☐ Sumqayıt "Məişətkimyası" zavodu;
- ☐ Sumqayıt "Superfosfat" zavodu;
- ☒ "Azərboru" ASC

Sual: Bakı neft-yağ və Yeni Bakı neftayırma zavodlarında: (Çəki: 1)

- ☐ benzin, dizel yanacağı, kərə yağları və s. istehsal olunur.
- ☒ benzin, dizel yanacağı, sürtgü yağları və s. istehsal olunur.
- ☐ qaz, dizel yanacağı, sürtgü yağları və s. istehsal olunur.
- ☐ benzin, daş kömür yanacağı, sürtgü yağları və s. istehsal olunur.
- ☐ torf, qonur kömür, dizel yanacağı, sürtgü yağları və s. istehsal olunur.

Sual: Azərbaycanda kimya sənayesinin yaranma tarixi: (Çəki: 1)

- ☒ ötən əsrin 50-60-cı illəri
- ☐ ötən əsrin 40-50-cı illəri
- ☐ ötən əsrin 20-40-cı illəri
- ☐ ötən əsrin ilk on illiyi
- ☐ keçən əsrin sonları

Sual: Ən iri kimya mərkəzi Azərbaycan Respublikasının hansı şəhərində təşkil edilmişdir? (Çəki: 1)

- ☐ Bakı şəhəri ərazisində
- ☐ Şəki şəhəri ərazisində
- ☒ Sumqayıt şəhəri ərazisində
- ☐ Mingəçevr şəhəri ərazisində
- ☐ Babək rayonu ərazisində

Sual: Azərbaycanda ilk kimya zavodu: (Çəki: 1)

- ☒ 1879-cu ildə Bakıda tikilib.
- ☐ 1879-cu ildə Sumqayıda tikilib.
- ☐ 1879-cu ildə Gəncədə tikilib.
- ☐ 1979-cu ildə Sumqayıda tikilib.
- ☐ 1979-cu ildə Bakıda tikilib.

Sual: Azərbaycanın ən iri kimya mərkəzi: (Çəki: 1)

- ☒ Sumqayıtdır
 - ☐ Bakıdır
 - ☐ Gəncədir
 - ☐ Naxçıvandır
 - ☐ Xacmazdır.
-

Sual: Kalium kubrələri, sabın, rənglər, laklar Azərbaycan Respublikasının şəhərində istehsal olunur? (Çəki: 1)

- ☒ Gəncədə
 - ☐ Sumqayıtda
 - ☐ Salyanda
 - ☐ Neftcalada
 - ☐ Bakıda
-

Sual: Plastiklər, polietilen ortuqlar, borular, müxtəlif xalq istehlakı malları Azərbaycan Respublikasının şəhərində istehsal olunur? (Çəki: 1)

- ☐ Gəncədə
 - ☐ Sumqayıtda
 - ☒ Salyanda
 - ☐ Neftcalada
 - ☐ Bakıda
-

Sual: Yod, brom Azərbaycan Respublikasının şəhərində istehsal olunur? (Çəki: 1)

- ☐ Gəncədə
 - ☐ Sumqayıtda
 - ☐ Salyanda
 - ☒ Neftcalada
 - ☐ Bakıda
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: "Etilen-Polietilen" zavodu necənci ildə yaradılmışdır. (Çəki: 1)

- ☒ 1994-cu ildə
 - ☐ 1992-ci ildə
 - ☐ 1999-cu ildə
 - ☐ 1978-ci ildə
 - ☐ 1993-cu ildə
-

Sual: Sumqayıt Texnologiyalar Parkı necənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 2008-ci ildən fəaliyyət göstərir
- ☐ 2010-cu ildən fəaliyyət göstərir
- ☒ 2009-cu ildən fəaliyyət göstərir

- ☐ 2002-ci ildən fəaliyyət göstərir
 - ☐ 2003-cü ildən fəaliyyət göstərir
-

Sual: Azərbaycanın ən iri kimya müəssisəsi hansıdır? (Çəki: 1)

- ☒ Sumqayıtdakı «Kimyasənaye» birliyi
 - ☐ Bakıdakı «Şin» zavodudur
 - ☐ Salyanda «Plastik kütlə» istehsalı zavodudur.
 - ☐ Gəncədə sabun, lak-boya sexi
 - ☐ Bakıda, Boyuk Şorda, Bakıxanov qəsəbəsindəəczacılıq, Neftçaladakı «yod-brom» zavodlarıdır.
-

Sual: Azərbaycanın ən iri kimya mərkəzi: (Çəki: 1)

- ☐ Bakıdadır
 - ☐ Gəncədədir
 - ☒ Sumqayıtdır
 - ☐ Lənkəranda
 - ☐ Nacıvanda
-

Sual: Kimya müəssisələrində: (Çəki: 1)

- ☐ sintetik kauçuk, avtomobil şinləri, avtomobil diskləri, plastik kütlə, suni lif, mineral gübrələr, soda, xlor, yod, yuyucu tozlar, sabun, dərman və s. hazırlanır.
 - ☒ sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, suni lif, mineral gübrələr, soda, xlor, yod, yuyucu tozlar, sabun, dərman və s. hazırlanır.
 - ☐ elektrik cihazları, avtomobil şinləri, avtomobil diskləri, plastik kütlə, suni lif, mineral gübrələr, soda, xlor, yod, yuyucu tozlar, sabun, dərman və s. hazırlanır.
 - ☐ elektrik cihazları, avtomobil şinləri, plastik kütlə, suni lif, mineral gübrələr, soda, xlor, yod, yuyucu tozlar, sabun, dərman və s. hazırlanır.
 - ☐ sintetik kauçuk, avtomobil şinləri, dəqiq cihazlar, plastik kütlə, suni lif, mineral gübrələr, soda, xlor, yod, yuyucu tozlar, sabun, dərman və s. hazırlanır.
-

Sual: Bakı neft-yağ və Yeni Bakı neftayırma zavodlarında: (Çəki: 1)

- ☐ benzin, dizel yanacağı, surtqu yağları, propan qazı və s. istehsal olunur.
 - ☐ benzin, daş kömür yanacağı, surtqu yağları, propan qazı və s. istehsal olunur.
 - ☒ benzin, dizel yanacağı, surtqu yağları və s. istehsal olunur.
 - ☐ benzin, dizel yanacağı, yeyinti sənayesi üçün xammal, propan qazı və s. istehsal olunur.
 - ☐ benzin, dizel yanacağı, sintetik liflər, propan qazı və s. istehsal olunur.
-

Sual: Sahə müəssisələrində istehsal xərcləri smetəsi: (Çəki: 1)

- ☐ kalkulyasiya maddələri üzrə hesablanır və məhsul vahidinin istehsalına cəkilən xərcləri göstərir;
 - ☐ sex maye dərini hesablamaq üçün tərtib edilir;
 - ☐ istehsal dənə xərcləri əhatə edir;
 - ☐ müəssisədə şərti-sabit xərcləri müəyyən etmək üçün tərtib edilir;
 - ☒ istehsal proqramını yerinə yetirmək üçün müəssisənin sərf edəcəyi xərclərin cəmini göstərir.
-

Sual: Məsrəf normasına daxil olmayan nədir? (Çəki: 1)

- ☐ texnoloji tullantılar
- ☐ texnoloji itkilər
- ☐ xalis məsrəf

- ☒ təchizat itkiləri
- ☐ texniki-təşkilati itkilər

Sual: İstehsal guclərindən istifadənin ekstensiv göstəricisi hansıdır? (Çəki: 1)

- ☐ istehsal guclərindən istifadə əmsalı
- ☐ fondverimi
- ☒ novbəlilik əmsalı
- ☐ avadanlıqlardan istifadə əmsalı
- ☐ əsas fondların rentabelliği

Sual: Muəssisəsinin əsas fondlarına nə aid deyil? (Çəki: 1)

- ☐ Binalar
- ☒ Hazır məhsul anbarında olan avadanlıq
- ☐ Səxdə qurulmuş avadanlıq
- ☐ Nəqliyyat vasitələri
- ☐ Zavoddaxili su kəmərləri

Sual: Fondverimi göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların dəyərinə nisbəti kimi;
- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların bərpa dəyərinə nisbəti kimi;
- ☐ əsas fondların orta illik dəyərinin il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmə nisbəti kimi;
- ☒ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların orta illik dəyərinə nisbəti kimi;

Sual: Kimya sənayesində məhsulun keyfiyyəti: (Çəki: 1)

- ☐ istehsal prosesində formalaşır, satış zamanı uzununu biruzə verir
- ☐ istismarı zamanı sınaqdan keçirilir
- ☒ istehsal prosesində formalaşır
- ☐ məhsula servis prosesində formalaşır
- ☐ tədavul prosesində sınaqdan çıxarılır

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: "Etilen-Polietilen" zavodu 1994-cu ildə hansı istehsallar əsasında yaradılmışdır? (Çəki: 1)

- ☒ "Azərikimya" DŞ-nin "Sintezkauçuk" və "Uzvi sintez" zavodlarının mövcud "EP-300", və köhnə polietilen və "Polimir-120" istehsalatları əsasında yaradılmışdır
- ☐ "Azərikimya" DŞ-nin "Sintezkauçuk" və "Uzvi sintez" zavodlarının mövcud Mingəievir Şüşə zavodu və Neftçala yod-brom zavodu əsasında yaradılmışdır

- ☐ Bakı "Şin" zavodu, Bakı kimya əczarılıq zavodu, Bakı Yod zavodu, Bakı Rezin texniki məmulatları zavodları əsasında yaradılmışdır
 - ☐ Sumqayıt "Sintezkavuruk" zavodu, Sumqayıt "Mexaniki-təmir" zavodu, Bakı "Şin" zavodu və Bakı kimya əczarılıq zavodları əsasında yaradılmışdır.
 - ☐ Mingəcevir Rezin texniki məmulatları zavodu əsasında yaradılmışdır.
-

Sual: Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya, yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına neçənci ildə start verilmişdir? (Çəki: 1)

- ☐ 1982-ci ildə
 - ☒ 1981-ci ildə
 - ☐ 1985-ci ildə
 - ☐ 1989-cu ildə
 - ☐ 1980-ci ildə
-

Sual: Sənayedə istehsal amillərindən istifadəni xarakterizə edən iqtisadi səmərəlilik göstəricilərinə aid deyil: (Çəki: 1)

- ☒ satışın rentabelliği göstəricisi
 - ☐ əmək məhsuldarlığı göstəricisi;
 - ☐ fondverimi göstəricisi;
 - ☐ dövriyyə vəsaitlərinin yüklənmə əmsalı;
 - ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti göstəricisi.
-

Sual: Kimya Sənaye müəssisələrində fondtutumunun azalması istehsalın iqtisadi səmərəliliyinə necə təsir göstərir? (Çəki: 1)

- ☐ müəssisədə istehsal edilən məhsulun maya dəyərini artırır;
 - ☒ məhsul vahidinə düşən amorizasiya ayırmalarını azaldır;
 - ☐ investisiya qoyuluşlarına tələbatı artırır;
 - ☐ müəssisədə məhsul vahidinə düşən amorizasiya ayırmalarını artırır;
 - ☐ müəssisədə əsas fondlardan istifadə səviyyəsi aşağı düşür.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin tədavul fondlarına aid deyil? (Çəki: 1)

- ☐ anbardakı hazır məhsul
 - ☒ az qiymətli və tez köhnələn əşyalar
 - ☐ yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
 - ☐ pul vəsaitləri
 - ☐ debitor borcları
-

Sual: İstehsal proqramının natural göstəricisi hansıdır? (Çəki: 1)

- ☐ əmtəəlik məhsul
 - ☐ ümumi məhsul
 - ☐ reallaşdırılmış məhsul
 - ☒ məhsulun nomenklaturası
 - ☐ xalis məhsul
-

Sual: Aşağıdakılardan hansı avadanlıqlardan ekstensiv istifadənin yaxşılaşdırılması yollarına aid deyil? (Çəki: 1)

- ☐ avadanlıqların boşdayanma vaxtının azaldılması
- ☐ novbəlilik əmsalının artırılması
- ☐ avadanlıqların ümumi sayında fəaliyyət göstərməyənlərin xüsusi cəkisinin azaldılması

- ☐ il ərzində avadanlıqlardan istifadə müddətinin artırılması
 - ☒ xammal və materialların keyfiyyətinin texnoloji prosesin tələblərinə uyğun gəlməsini təmin etməklə
-

Sual: Kimya sənaye müəssisələrində əsas fəhlələrin sayı necə müəyyən edilir? (Çəki: 1)

- ☐ işçinin faydalı iş vaxtı fondunun istehsal ediləcək cəmi məhsulun əmək tutumuna nisbəti kimi
 - ☐ istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun fərqi kimi
 - ☐ istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun cəmi kimi
 - ☒ istehsal ediləcək cəmi məhsulun əmək tutumunun işçinin faydalı iş vaxtı fonduna nisbəti kimi
 - ☐ istehsal ediləcək cəmi məhsulun əmək tutumu ilə işçinin faydalı iş vaxtı fondunun hasili kimi
-

Sual: Muxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsi hansı göstəricilər vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☐ xalis cari dəyər, məhsulun rentabelliği, mənfəətin həcmi, daxili rentabellik norması
 - ☒ xalis cari dəyər, daxili rentabellik norması, odənmə müddəti
 - ☐ istehsal olunmuş məhsulun həcmi, reallaşdırılmış məhsulun həcmi, fondverimi
 - ☐ investisiyanın odənilmə əmsalı, mütləq səmərəlilik göstəricisi, əmək məhsuldarlığı
 - ☐ xalis cari dəyər, daxili rentabellik norması, əmək məhsuldarlığı, materialtutumu
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Qara və əlvan metallar necənci əsrdən fərqləndirilməyə başlanılmışdır? (Çəki: 1)

- ☐ XVI əsrdən fərqləndirilməyə başlanılmışdır
 - ☒ XIX əsrdən fərqləndirilməyə başlanılmışdır
 - ☐ X əsrdən fərqləndirilməyə başlanılmışdır
 - ☐ IX əsrdən fərqləndirilməyə başlanılmışdır
 - ☐ XX əsrdən fərqləndirilməyə başlanılmışdır
-

Sual: Poladəritmə prosesində əsas güc aqreqlarının işi: (Çəki: 1)

- ☐ fəhlələr tərəfindən idarə olunur.
 - ☒ verilmiş proqramla avtomatik idarə olunur
 - ☐ sex rəisi tərəfindən idarə olunur.
 - ☐ baş mühəndis tərəfindən nəzarətdə saxlanılır.
 - ☐ Baş mexanik tərəfindən idarə edilir.
-

Sual: Metallurgiya sənayesi hansı sahələrdən ibarətdir: (Çəki: 1)

- ☐ qara və əlvan metallurgiyadan, daş komurdən
- ☒ qara və əlvan metallurgiyadan
- ☐ neft qaz, qara və əlvan metallurgiyadan

- ☐ neft qaz və əlvan metallurgiyadan
- ☐ qara və əlvan, qiymətli daş qaş və s. Metallurgiyadan

Sual: Azərbaycanın ən iri qara metallurgiya mərkəzləri: (Çəki: 1)

- ☒ Sumqayıt, Bakı və Daşkəsəndir.
- ☐ Sumqayıt, Bakı və Balakəndədir
- ☐ Sumqayıt, Şəki və Daşkəsəndir.
- ☐ Naxçıvan, Bakı və Daşkəsəndir.
- ☐ Culfa, Babək, Sumqayıt, Bakı və Daşkəsəndir.

Sual: Əsas fondların amortizasiyası nədir? (Çəki: 1)

- ☐ əsas fondların dəyərindəki artım
- ☐ mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
- ☐ əsas fondların yeniləri ilə əvəz olunma faizi
- ☒ aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
- ☐ əsas fondların satışından gələn gəlirdir

Sual: "Baku Steel Company"-də texnoloji əməliyyatlar: (Çəki: 1)

- ☒ şixtə hazırlığından və onun tərtib edilməsindən başlanır
- ☐ kraxmal hazırlığından və onun tərtib edilməsindən başlanır
- ☐ konsentrat hazırlığından və onun tərtib edilməsindən başlanır
- ☐ şixtə hazırlığından və onun qurudulmasından başlanır
- ☐ beton hazırlığından və onun tərtib edilməsindən başlanır

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Metallurgiya: (Çəki: 1)

- ☒ metalların, həmçinin vacib yarımmetalların və qeyri metalların yerdən, filizlərdən, duzlardan çıxarılması və istifadə olunması üçün tətbiq olunan üsullar toplusudur
- ☐ daş komurun, qazın həmçinin vacib yarımmetalların və qeyri metalların yerdən, filizlərdən, duzlardan çıxarılması və istifadə olunması üçün tətbiq olunan üsullar toplusudur
- ☐ hasil edilmiş gilin, həmçinin qumun və qeyri metalların yerdən, filizlərdən, duzlardan çıxarılması və istifadə olunması üçün tətbiq olunan üsullar toplusudur
- ☐ metalların, hasil edilmiş gilin, həmçinin qumun və qeyri metalların yerdən, filizlərdən, duzlardan çıxarılması və istifadə olunması üçün tətbiq olunan üsullar toplusudur
- ☐ metalların, hasil edilmiş neftin, həmçinin qumun və qeyri metalların yerdən, filizlərdən, duzlardan çıxarılması və istifadə olunması üçün tətbiq olunan üsullar toplusudur

Sual: "Baku Steel Company"-də istifadə olunan: (Çəki: 1)

- ☐ Press-qaycının məhsuldarlığı saatda 10 tondur.
- ☒ Press-qaycının məhsuldarlığı saatda 70 tondur.
- ☐ Press-qaycının məhsuldarlığı saatda 60 tondur.

- ☐ Press-qaycının məhsuldarlığı saatda 40 tondur.
 - ☐ Press-qaycının məhsuldarlığı saatda 50 tondur.
-

Sual: Qara metallurgiyanın əsas xammalı: (Çəki: 1)

- ☒ koklaşan komur və dəmir filizidir
 - ☐ koklaşan muxtəlif metallar və dəmir filizidir
 - ☐ dəmir filizi və civədir
 - ☐ dəmir filizi və kobal və molibdendir
 - ☐ koklaşan komur, dəmir filizidir, qurğuşun və sinkdir.
-

Sual: Qara metallurgiyanın əsas əsas məhsulları: (Çəki: 1)

- ☐ qurğuşun, sink və poladdır.
 - ☒ cuqun, polad və prokatdır.
 - ☐ cuqun, mis və prokatdır.
 - ☐ mis, gümüş və poladdır
 - ☐ cuqun, polad və misdir.
-

Sual: Azərbaycanın ən iri dağ-mədən sənaye mərkəzidir: (Çəki: 1)

- ☒ Daşkəsən
 - ☐ Babək
 - ☐ Ağdam
 - ☐ Kəlbəcər
 - ☐ Şuşa
-

Sual: İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə hansı kateqoriyalarına bölünür? (Çəki: 1)

- ☒ fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri;
 - ☐ sahibkarlar, səhmdarlar, menecerlər, fəhlələr, mühəndis-texniki işçilər, şagirdlər, qulluqçular;
 - ☐ menecerlər, marketoloqlar, muhasiblər, mühəndislər, yardımçı təsərrüfat işçiləri, paycılar;
 - ☐ baş mühəndis, ixtisaslı fəhlələr, qulluqçular, servis xidməti göstərənlər, satıcılar, klub işçiləri;
 - ☐ mühəndis-texniki işçilər, fəhlələr, şagirdlər, mühafizə işçiləri, vergi orqanlarının əməkdaşları.
-

Sual: Sənaye-istehsal heyətinə daxil edilmir: (Çəki: 1)

- ☐ əsas fəhlələr
 - ☐ köməkçi fəhlələr
 - ☐ mütəxəsislər
 - ☒ mənzil-kommunal təsərrüfatının işçiləri
 - ☐ mühafizə işçiləri və yanğın söndürənlər
-

Sual: Əmək məhsuldarlığının yüksəldilməsi amilləri hansılardır? (Çəki: 1)

- ☐ intensiv, ekstensiv, dəyişən, qarışıq;
- ☐ analitik, statistik, eksperimental, qarışıq;
- ☐ fəhlələrin iş vaxtının artırılması, novbələrin fasiləsizliyi və istirahət müddətinin qısaldılması;
- ☐ müəssisədə inzibati idarə heyətinin sayının artırılması, fəhlələr arasında rəqabət, əmək haqqının artırılması;
- ☒ maddi-texniki, sosial, iqtisadi və təşkilati;

Sual: Əməyin odənilməsinin işəmuzd formasının tətbiqi şərti hansıdır? (Çəki: 1)

- ☒ gorulən işlərin dəqiq hesablanmasının mumkunluyu;
 - ☐ texnoloji qaydaların pozulması;
 - ☐ avadanlıqlara xidmətin təşkilinin birqada usulunun tətbiqi;
 - ☐ materiallardan israfçılıqla istifadə olunması;
 - ☐ əməliyyatların ardıcılıqla yerinə yetirilməsi;
-

Sual: Əsas fondların qiymətləndirmə usulları hansılardır? (Çəki: 1)

- ☐ ilkin dəyərinə və təzələnmə əmsalına görə
 - ☐ qalıq və satış dəyərinə görə
 - ☒ ilkin və bərpa dəyərinə görə
 - ☐ kəhnəlmə və amortizasiya dəyərinə görə
 - ☐ işləmə müddəti və satış dəyərinə görə
-

Sual: Maşın və avadanlıqlar ucun amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- ☒ 25 faizədək
 - ☐ 20 faizədək
 - ☐ 7 faizədək
 - ☐ 10 faizədək
 - ☐ 15 faizədək
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi mərhələlərdən ibarətdir: (Çəki: 1)

- ☒ Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → cuqun → polad → prokatın alınması.
 - ☐ Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → polad → cuqun → prokatın alınması.
 - ☐ Dəmir filizinin çıxarılması → onun yuyulması → cuqun → polad → prokatın alınması.
 - ☐ Dəmir filizinin çıxarılması → onun uyudulması → polad → cuqun → prokatın alınması.
 - ☐ Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → cuqun → dəmir → prokatın alınması.
-

Sual: Bentonit gil yatağı Respublikanın hansı bölgəsində yerləşir? (Çəki: 1)

- ☐ Qazax rayonunun Daş Salahlı kəndində
 - ☒ Baləkən rayonunun Daş Salahlı kəndində
 - ☐ Evlax rayonunun Daş Salahlı kəndində
 - ☐ Qazax rayonunun Daş Brun kəndində
 - ☐ Qazax rayonunun Hüseynli kəndində
-

Sual: . İstehsalın əsas fondları nədir? (Çəki: 1)

- ☐ oz formasını istehsal prosesində dəyişəcək hazır məhsula çevrilən material qiymətliləridir.

- ☒ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- ☐ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə bir il ərzində tamamilə keçirən əmək vasitələri və predmetləridir
- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

Sual: İstehsalın əsas fondlarının tərkibinə nələr daxildir? (Çəki: 1)

- ☒ bina və nəqliyyat vasitələri
- ☐ qurğu və materiallar
- ☐ nəqliyyat vasitələri və istehsal tullantıları
- ☐ oturma mexanizmləri və tara materialları
- ☐ binalar və yanacaq ehtiyatları

Sual: Fondverimi göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların dəyərinə nisbəti kimi;
- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların qalıq dəyərinə nisbəti kimi;
- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların bərpa dəyərinə nisbəti kimi;
- ☐ əsas fondların orta illik dəyərinin il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmninə nisbəti kimi;
- ☒ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların orta illik dəyərinə nisbəti kimi;

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Aluminiumun xammalı: (Çəki: 1)

- ☐ mis, qalay, qurğuşun, sink, nikel və s.
- ☐ volfram, molibden və alunitdir.
- ☐ uran, germanium və alunitdir.
- ☒ boksit, nefelin və alunitdir.
- ☐ qalay, boksit, nefelin və alunitdir.

Sual: Balakən-Zaqatala filiz rayonunda: (Çəki: 1)

- ☒ misin əsas ehtiyatları mis-kolcedan, kolcedan-polimetal tipli yataq və təzahurlərdə cəmləşmişdir
- ☐ misin əsas ehtiyatları mis-kolcedan, qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir

- ☐ misin əsas ehtiyatları molibden-mis-porfir, qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir
 - ☐ qızılın əsas ehtiyatları mis-kolcedan, kolcedan-polimetal tipli yataq və təzahurlərdə cəmləşmişdir
 - ☐ mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir.
-

Sual: Kicik Qafqaz regionunda ehtiyatları hesablanmış kobalt yataqları: (Çəki: 1)

- ☒ ancaq Daşbrun filiz rayonundadır
 - ☐ ancaq Kurdəmir filiz rayonundadır
 - ☐ ancaq Sumqayıt filiz rayonundadır
 - ☐ ancaq Ordubad filiz rayonundadır
 - ☐ ancaq Zəngilan filiz rayonundadır
-

Sual: Kilit mis-kobalt təzahuru Kotam filiz rayonu daxilində yerləşməklə: (Çəki: 1)

- ☒ kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-mohtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur
 - ☐ kobalt, qızıl, gümüş və nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-mohtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur
 - ☐ kobalt, dəmir, gümüş və nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-mohtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur
 - ☐ kobalt, qızıl, gümüş və mis saxlayan pirit-xalkopirit tərkibli damarcıq-mohtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur
 - ☐ qızıl, gümüş və nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-mohtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur
-

Sual: Sənaye ehtiyatları dövlət balansında qeydə alınmış civə yatağı: (Çəki: 1)

- ☒ Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır
 - ☐ Daşkəsən filiz rayonunda yerləşən Levçay yatağıdır
 - ☐ Balakən filiz rayonunda yerləşən Levçay yatağıdır
 - ☐ Qaradağ filiz rayonunda yerləşən Levçay yatağıdır
 - ☐ Ordubad filiz rayonunda yerləşən Levçay yatağıdır
-

Sual: Ağır metallurgiya sahələri: (Çəki: 1)

- ☐ enerji mənbələrinə meyl edir
 - ☒ xammal bazalarına meyl edir
 - ☐ su hövzələrinə meyl edir
 - ☐ demoqrafik amillər nəzər alınmaqla yerləşdirilir
 - ☐ sosial amillər nəzərə alınmaqla yerləşdirilir
-

Sual: Respublikanın mis ehtiyatları əsasən: (Çəki: 1)

- ☒ Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir
 - ☐ Balakən-Zaqatala, Gədəbəy, Qaradağ və Culfa filiz rayonlarında cəmləşmişdir
 - ☐ Balakən-Zaqatala, Gədəbəy, Ağcəbədi, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir
 - ☐ Aqstafa-Zaqatala, Gədəbəy, Ağcəbədi, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir
 - ☐ Balakən, Zaqatala, Ağcəbədi, Qaradağ, Gədəbəy və Ordubad filiz rayonlarında cəmləşmişdir
-

Ad	0602
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Kicik Qafqaz və Naxçıvan qırıxıqlıq zonasının filiz rayonlarında: (Çəki: 1)

- ☒ əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir
- ☐ misin əsas ehtiyatları mis-kolcedan, kolcedan-polimetal tipli yataq və təzahurlərdə cəmləşmişdir
- ☐ əsasən daş-komur, molibden-mis-porfir və qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir
- ☐ əsasən qızıl-mis-kolcedan, molibden-mis-porfir və qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir
- ☐ əsasən qara metal, molibden-mis-porfir və qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir

Sual: Kicik Qafqazın Qazax filiz rayonunda: (Çəki: 1)

- ☒ Şəkərbəy filiz yataqlarının qurğuşun ehtiyatları müəyyən edilmişdir
- ☐ Qızılbulaq filiz yataqlarının qurğuşun ehtiyatları müəyyən edilmişdir
- ☐ Vejnəli filiz yataqlarının qurğuşun ehtiyatları müəyyən edilmişdir
- ☐ Qarabağ filiz yataqlarının qurğuşun ehtiyatları müəyyən edilmişdir
- ☐ Filizcay filiz yataqlarının qurğuşun ehtiyatları müəyyən edilmişdir

Sual: Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları: (Çəki: 1)

- ☒ Daşkəsən filiz rayonunda - «Hamamcay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizcay kolcedan-polimetal yatağında cəmləşmişdir
- ☐ Daşbrun filiz rayonunda - «Hamamcay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizcay kolcedan-polimetal yatağında cəmləşmişdir
- ☐ Kurdəmir filiz rayonunda - «Hamamcay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizcay kolcedan-polimetal yatağında cəmləşmişdir
- ☐ Kurdəmir filiz rayonunda - «Kırcaycay» və «Dəmir» dəmir filizi yataqlarında, Şəki-Şamaxı filiz rayonunda - Filizcay kolcedan-polimetal yatağında cəmləşmişdir
- ☐ Suqayıt filiz rayonunda - «Hamamcay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizcay kolcedan-polimetal yatağında cəmləşmişdir

Sual: Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları: (Çəki: 1)

- ☒ Ordubad filiz rayonunda Parağacay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir
- ☐ Ordubad filiz rayonunda Arazcay yatağında cəmləşir
- ☐ Ordubad filiz rayonunda Arpacay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir
- ☐ Babək filiz rayonunda yatağında cəmləşir
- ☐ Culfa filiz rayonunda Parağacay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir

Sual: Zəylik alunit yatağı Gəncə gil-torpaq kombinatının mineral-xammal bazası kimi: (Çəki: 1)

- ☒ 1964-cu ildən istismar olunur
- ☐ 1984-cu ildən istismar olunur
- ☐ 1957-ci ildən istismar olunur

- ☐ 1944-cu ildən istismar olunur
- ☐ 1967-ci ildən istismar olunur

Sual: Olkəmizdə metallurgiya sənayesinin inkişafını müəyyən edən əsas amillərə aid deyildir: (Çəki: 1)

- ☐ Bol və rəngarəng xammal bazasının olması
- ☐ Muxtəlif metal tullantılarının olması
- ☐ Yerli enerji ehtiyatlarının-neft və təbii qazın olması
- ☐ Metaltələbatlı sənaye və tikinti sahələrinin olması
- ☒ İqlimin dəyişməsi

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Yüngül metallurgiya sahələri: (Çəki: 1)

- ☐ xammal bazalarına meyl edir
- ☐ su hovzələrinə meyl edir
- ☒ enerji mənbələrinə meyl edir
- ☐ demografik amillər nəzər alınmaqla yerləşdirilir
- ☐ sosial amillər nəzərə alınmaqla yerləşdirilir

Sual: Azərbaycanın metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, cıvə, surmə filizlərinin yataq və təzahurləri: (Çəki: 1)

- ☒ geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir
- ☐ geniş yayılmış və əsasən Balakən-Zaqatala, Qubadlı və Ordubad filiz rayonlarında cəmlənmişdir
- ☐ geniş yayılmış və əsasən Balakən-Şəki, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir
- ☐ geniş yayılmış və əsasən Quba-Quisar, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir
- ☐ geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy, Ağcəbədi və Ordubad filiz rayonlarında cəmlənmişdir

Sual: Kicik Qafqazda misin sənaye ehtiyatları Qaradağ mis-porfir yatağı ilə yanaşı? (Çəki: 1)

- ☒ Qarabağ filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolcedan yatağında və cuzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir
- ☐ Şimal filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolcedan yatağında və cuzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir
- ☐ Masallı-Lənkəran filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolcedan yatağında və cuzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir
- ☐ Şimal filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolcedan yatağında və kullu miqdarda Daşbrun qızıl yatağında təsdiq edilmişdir
- ☐ Aran filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolcedan yatağında və cuzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir

Sual: Naxçıvanın Ordubad filiz rayonunda? (Çəki: 1)

- ☒ polimetal filiz yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır
- ☐ Qarabağ filiz yataqlarının qurğuşun ehtiyatları müəyyən edilmişdir
- ☐ əsasən qara metal, molibden-mis-porfir və qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir
- ☐ daş-komur yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır
- ☐ əsasən qara metal, qızıl, gümüş və qızıl-mis-kolcedan tipli yataq və təzahurlərdə cəmləşmişdir

Sual: Naxçıvan MR ərazisində sənaye ehtiyatları təsdiq edilmiş: (Çəki: 1)

- ☒ qurğuşun-sink yataqları Şərur və Ordubad rayonlarında yerləşirlər
- ☐ qurğuşun-sink yataqları Babək və Ordubad rayonlarında yerləşirlər
- ☐ qurğuşun-sink yataqları Babək rayon Qaraqala kəndi və Ordubad rayonu ərazisində yerləşirlər
- ☐ qurğuşun-sink yataqları Şahbuz rayon Qarababa kəndi və Ordubad rayonun Əylisli kəndi ərazilərində yerləşirlər
- ☐ qurğuşun-sink yataqları Sədərək və Ordubad rayonlarında yerləşirlər

Sual: Naxçıvan qırıxıqlıq zonasının Ordubad filiz rayonunda: (Çəki: 1)

- ☒ Goydağ, Diəxcay, Misdag-Şəlalə və Kicik Qafqazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır
- ☐ Goydağ və Kicik Qafqazın Qaradağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır
- ☐ Goydağ, Diəxcay və Kicik Qafqazın Daşbrun filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır
- ☐ Kicik Qafqazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi qara metal ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır
- ☐ Goydağ, Diəxcay, Misdag-Şəlalə filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır

Sual: Alunit filizləri Respublika üzrə: (Çəki: 1)

- ☒ ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir
- ☐ ümumi filiz ehtiyatlarının 19,7% -ni təşkil edir
- ☐ ümumi filiz ehtiyatlarının 9,7% -ni təşkil edir
- ☐ ümumi filiz ehtiyatlarının 39,7% -ni təşkil edir
- ☐ ümumi filiz ehtiyatlarının 12,7% -ni təşkil edir

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinə hansılar aiddir? (Çəki: 1)

- ☐ yungul və yeyinti sənayesi sahələri
 - ☐ maşınqayırma və yeyinti sənayesi sahələri
 - ☐ kənd təsərrüfatı
 - ☒ maşınqayırma sənaye sahəsi
 - ☐ tikinti və nəqliyyat sahələri
-

Sual: Sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinə hansı aid deyil? (Çəki: 1)

- ☐ elektroenergetika sahəsi
 - ☒ yeyinti sənayesi
 - ☐ neft-kimiya sənayesi
 - ☐ maşınqayırma sahəsi
 - ☐ kimiya sənayesi
-

Sual: Maşınqayırma: (Çəki: 1)

- ☐ istehsal vasitələri istehsal edən sahədir;
 - ☐ əmək vasitələri istehsal edən sahədir;
 - ☒ maşın və avadanlıqlar istehsal edən sahədir;
 - ☐ əmək cisimləri istehsal edən sahədir;
 - ☐ nəqliyyat və qurğular istehsal edən sahədir.
-

Sual: Maşınqayırma elmi-texniki tərəqqinin: (Çəki: 1)

- ☐ alternativdir;
 - ☒ bələdcisidir;
 - ☐ təkamül başlanğıcıdır;
 - ☐ nəticəsidir;
 - ☐ texniki-iqtisadi göstərijisidir
-

Sual: Maşınqayırma elmi-texniki tərəqqinin: (Çəki: 1)

- ☐ tərkib hissəsidir;
 - ☐ davamıdır;
 - ☒ maddi əsasıdır;
 - ☐ analoqudur;
 - ☐ mərhələlərindən biridir
-

Sual: Maşınqayırma iqtisadiyyatın : (Çəki: 1)

- ☐ mustəqil sahələrindən biridir;
 - ☒ fondyaradan sahələrindən biridir;
 - ☐ xammal bazalarından biridir;
 - ☐ aqrar sektoruna xidmət edən sahəsidir;
 - ☐ muhum istehsal infrastrukturudur
-

Sual: Maşınqayırmanın sahə quruluşu nədir? (Çəki: 1)

- ☒ maşınqayırmanın tərkibinə daxil olan sahələr və istehsallar arasındakı kəmiyyət nisbətidir.
- ☐ maşınqayırma sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrinin həcmi əks etdirən kəmiyyətdir.

- ☐ maşınqayırma müəssisələri arasındakı qarşılıqlı kooperasiya əlaqələrini əks etdirən göstəricidir.
 - ☐ maşınqayırmanın digər sahələrlə əlaqələrinin əks etdirən göstəricidir.
 - ☐ maşınqayırmaya daxil olan müəssisələrin ardıcılığıdır.
-

Sual: Maşınqayırma sənayesi əmək bölgusunun hansı formasında yaranmışdır? (Çəki: 1)

- ☒ xüsusi əmək bölgusu;
 - ☐ ümumi əmək bölgusu;
 - ☐ fərdi əmək bölgusu;
 - ☐ texniki əmək bölgusu;
 - ☐ texnoloji əmək bölgusu;
-

Sual: Maşınqayırmanın sahə quruluşuna təsir edən amillər: (Çəki: 1)

- ☐ istehsalın səmərəli təşkili formaları;
 - ☒ elmi-texniki tərəqqi, sahələrin inkişaf sürətləri, onların məhsullarına təklifin səviyyəsi;
 - ☐ əmək jisimlərindən məsrəf normaları;
 - ☐ istehsala xidmət sferalarının artım sürəti;
 - ☐ kombinəlmə və kooperasiyalaşdırmanın genişlənməsi
-

Sual: Maşınqayırmanın sahə quruluşuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqinin sürətinin artması;
 - ☐ istehsalın təmərkuzləşmə səviyyəsinin yüksəlməsi;
 - ☐ istehsalın ixtisaslaşmasıdırılmasının dərinləşdirilməsi;
 - ☐ xalqın maddi rifahının və mədəni səviyyəsinin artımı;
 - ☒ idarəetmənin sosial-mənəvi metodlarının tətbiqinin genişləndirilməsi.
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisələrinin fəaliyyətinin planlaşdırılması prinsiplərinə aid olunmur? (Çəki: 1)

- ☒ paralellik prinsipi;
 - ☐ komplekslik prinsipi;
 - ☐ sabillik prinsipi;
 - ☐ qənaətlilik prinsipi;
 - ☐ prioritetlərin müəyyən olunması prinsipi;
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisəsinin inkişaf planının bolmələrinə aid deyil? (Çəki: 1)

- ☐ investisiya və yeni texnikanın tətbiqi planı;
 - ☐ əmək haqqı və kadrlar planı;
 - ☒ sığorta işinin planı;
 - ☐ məhsulun istehsalı və reallaşdırılması planı;
 - ☐ əmək kollektivinin sosial inkişaf planı.
-

Sual: İstehsalın təmərkuzləşməsi aşağıdakılardan hansı biri ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ müəssisələrin iriləşməsi;
 - ☐ müəssisədə işçilərinin sayının azalması;
 - ☐ müəssisənin ölçülərinin kicilməsi;
 - ☐ texnoloji cəhətdən muxtəlif istehsalların bir müəssisədə uzlaşdırılması;
 - ☐ əmək bölgusunun dərinləşməsi.
-

Sual: Nisbi təmərkuzləşdirmə nədir? (Çəki: 1)

- ☐ sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
 - ☐ sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
 - ☐ sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır
 - ☒ sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
 - ☐ sahəyə daxil olan müəssisələrin ölçülərinin azalmasıdır
-

Sual: Maşınqayırma müəssisələrində ixtisaslaşdırmanın formaları hansılardır? (Çəki: 1)

- ☒ əşya, hissə və texnoloji mərhələ üzrə;
 - ☐ aqreqat, əşya və istehsal-texniki;
 - ☐ əşya, texniki, mexaniki;
 - ☐ fiziki, aqreqat, texnoloji mərhələ üzrə;
 - ☐ hissə, istehsal-texniki, mexaniki.
-

Sual: Kombinləşmənin əsas şərti nədir? (Çəki: 1)

- ☐ kombinata daxil olan müxtəlif müəssisələr arasında bazarın bölüşdürülməsidir
 - ☐ kombinata daxil olan müxtəlif müəssisələrdə eyni texnoloji avadanlıqlardan istifadə edilməsidir
 - ☒ müxtəlif profilli istehsalların eyni bir məkanda təmərkuzləşdirilməsidir
 - ☐ müxtəlif profilli istehsalların eyni bir ölkədə yerləşdirilməsidir
 - ☐ eyni bir ərazidə analoji müəssisələrin cəmləşdirilməsidir
-

Sual: Maşınqayırmanın texnoloji avadanlıqları əsasən hansı sexdə quraşdırılır? (Çəki: 1)

- ☐ tokmə;
 - ☒ mexaniki emal;
 - ☐ dəmirçi-press;
 - ☐ alət;
 - ☐ texniki-təmir
-

Sual: Maşınqayırma müəssisələrinin döviyyə fondları nədir? (Çəki: 1)

- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - ☐ istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
 - ☐ öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
 - ☐ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
 - ☒ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
-

Sual: Döviyyə fondlarının tərkib unsurları hansılardır? (Çəki: 1)

- ☐ tədavul fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri
 - ☐ yanacaq, təmir ehtiyatları və hazır məhsul
 - ☒ istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri
 - ☐ pul vəsaitləri, azqıymətli tezkochnəlen əşyalar, debitor borcları
 - ☐ gələcək dövrün xərcləri, tədavul fondları, pul vəsaitləri
-

Sual: Maşınqayırmada tədavul fondlarının normalaşdırılan unsuru: (Çəki: 1)

- ☐ pul vəsaitləri;
- ☐ debitor borjları;
- ☒ anbardakı hazır məhsul;

- ☐ hesablaşmalardakı pul vəsaitləri;
- ☐ yola salınmış, lakin haqqı ödənilməmiş məhsulun həjmi

Sual: Maşınqayırma müəssisələrində fəhlələr ixtisas dərəcələrinə görə necə qrupa bölünürlər? (Çəki: 1)

- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☐ 6
- ☒ 4

Sual: Maşınqayırma müəssisələrində istehsalın rentabelliği necə hesablanır? (Çəki: 1)

- ☐ balans mənfəətinin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi;
- ☐ balans mənfəətinin normalaşdırılan dövriyyə vəsaitlərinin orta illik dəyərinə nisbəti kimi;
- ☐ xalis mənfəətin əsas istehsal fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin orta illik dəyərinin cəminə nisbəti kimi;
- ☒ balans mənfəətinin əsas istehsal fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin orta illik dəyərinin cəminə nisbəti kimi;
- ☐ müəssisənin ümumi gəlirinin əsas istehsal fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin orta illik dəyərinin cəminə nisbəti kimi;

Sual: Təmərküzləşmənin mütləq mənada artması nədir? (Çəki: 1)

- ☐ sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır
- ☐ sahəyə daxil olan müəssisələrin əsas fondlarının dəyərinin artmasıdır
- ☐ sahəyə daxil olan müəssisələrin işçilərinin sayının artmasıdır
- ☐ sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasıdır
- ☒ sahəyə daxil olan müəssisələrin ölçülərinin artmasıdır

Sual: Texnoloji təmərküzləşmə necə baş verir? (Çəki: 1)

- ☐ qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
- ☐ müəssisədə qurulmuş avadanlıqların əsaslı təmiri və modernləşdirilməsi yolu ilə;
- ☐ aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
- ☒ qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün artırılması yolu ilə;
- ☐ qurulmuş avadanlıqların sayca çoxaldılması ilə yanaşı həm də onlardan hər birinin gücünün azaldılması yolu ilə;

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Maşınqayırmanın təkamül tarixinin başlanğıcı (Çəki: 1)

- ☐ elm məhsuldar qüvvələrin unsuruna çevrildə;
- ☐ elmi-texniki inqilabdan sonra;

- ☒ maşının maşınla istehsal olunduğu vaxtdan;
 - ☐ elmlə texnika vəhdət təşkil etdiyi vaxtdan;
 - ☐ elmi-texniki inqilabdan sonra.
-

Sual: Sənaye sahələri hansı əlamətə görə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ texnoloji istehsal usuluna görə;
 - ☐ məhsulun aldığı iqtisadi təyinatına görə;
 - ☐ əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;
 - ☐ iqtisadi uzunəməxsusluq əlamətinə görə;
 - ☒ istehsal edilən məhsulların istehlak yerinə görə.
-

Sual: Maşınqayırma sahəsi nədir? (Çəki: 1)

- ☐ texniki xarakteristikasına görə həmcins materiallar istehlak edən müəssisələrin məcmusudur;
 - ☒ məhsulun iqtisadi təyinatı, texnoloji istehsal usulu, heyətinin peşə tərkibinə görə eyni olan müəssisələrin məcmusudur.
 - ☐ istehsalın təşkili metodları və ictimai təşkili formaları oxşar olan müəssisələrin məcmusudur;
 - ☐ eyni ərazidə yerləşən və muxtəlif məhsul istehsal edən müəssisələrin cəmi;
 - ☐ xammalı kompleks emal edən müəssisələrin məcmusudur;
-

Sual: Maşınqayırma sahəsinə daxil olan müəssisələr aşağıdakı şərtlərdən hansına cavab vermir? (Çəki: 1)

- ☐ həmcins xammal və material istehlak edirlər;
 - ☐ xüsusi peşə-ixtisas tərkibinə malik mühəndis-texniki və fəhlə kadrlara malik olurlar;
 - ☐ oxşar maşınlar sistemi (avadanlıqlarının texnoloji quruluşu ciddi fərqlənməyən) və texnoloji istehsal usulu tətbiq edirlər;
 - ☐ məhsulları eyni iqtisadi təyinat alır;
 - ☒ iş şəraitinin ümumi cəhətlərinə görə fərqlənir.
-

Sual: Maşınqayırma sahəsinə daxil olan müəssisələr aşağıdakı şərtlərdən hansına cavab verməlidir? (Çəki: 1)

- ☐ həmcins xammal və material istehlak etmirlər;
 - ☐ yalnız səhmdar cəmiyyət formasında yaradılırlar;
 - ☐ oxşar maşınlar sistemi (avadanlıqlarının texnoloji quruluşu ciddi fərqlənməyən) və texnoloji istehsal usulu tətbiq edirlər;
 - ☐ xüsusi peşə-ixtisas tərkibinə malik mühəndis-texniki və fəhlə kadrlara malik olurmurlar;
 - ☒ iş şəraitinin ümumi cəhətlərinə görə fərqlənirlər.
-

Sual: Aşağıdakı hansı göstəricilərdən maşınqayırmanın sahə quruluşunu təhlil etmək üçün istifadə edilmir? (Çəki: 1)

- ☐ maşınqayırmanın ümumi məhsul buraxılışı həcmində ayrı-ayrı sahələrin məhsul buraxılışının xüsusi cəkisi;
 - ☒ maşınqayırma sahələrindəki fondverimi göstəricisindən;
 - ☐ maşınqayırmada işləyənlərin ümumi sayında bu və ya başqa sahədə işləyənlərin xüsusi cəkisi;
 - ☐ maşınqayırmanın əsas istehsal fondlarının ümumi dəyərində sahənin əsas istehsal fondları xüsusi cəkisi;
 - ☐ sahənin qabaqlama əmsalı.
-

Sual: Sənaye sahələri əmək predmetinə təsiretmə xarakterinə görə necə təsnifləşdirilir? (Çəki: 1)

- ☒ hasilat və emal sənayesi;
 - ☐ hasilat sənayesi və balıq sənayesi;
 - ☐ yüngül və yeyinti sənayesi;
 - ☐ yüngül və ağır sənaye;
 - ☐ «A» və «B» qrupuna daxil olan sənaye sahələri.
-

Sual: Sənaye sahələri məhsulun iqtisadi təyinatına görə necə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ tikinti materialları və maşın və avadanlıqlar istehsalı sahələri;
 - ☒ istehsal vasitələri və istehlak şeyləri istehsal edən sahələr;
 - ☐ qida məhsulları və elektrik avadanlıqları istehsal edən sahələr;
 - ☐ yüngül və ağır sənaye;
 - ☐ hasilat və emal sənayesi sahələri.
-

Sual: İdarəetmə funksiyası dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ idarəetmə məqsədlərinin və istehsalın təşkili prinsiplərinin məcmusu başa düşülür
 - ☐ idarəetmə vəzifələrinin və metodlarının məcmusu başa düşülür
 - ☐ idarəetmə məqsədlərinin və vəzifələrinin məcmusu başa düşülür;
 - ☐ idarəetmə məqsədlərinin və metodlarının məcmusu başa düşülür;
 - ☒ idarəetmə vəzifələrini yerinə yetirmək usulları və vasitələrinin məcmusu başa düşülür.
-

Sual: Maşınqayırmada fondverimi göstəricisinin səviyyəsinin artırılması tapşırıqları müəssisənin inkişaf planının hansı bölməsinə aiddir? (Çəki: 1)

- ☒ istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi planı;
 - ☐ məhsulun istehsalı və reallaşdırılması xərcləri planı;
 - ☐ məhsulun istehsalı və reallaşdırılması planı;
 - ☐ maliyyə planı;
 - ☐ investisiya və yeni texnikanın tətbiqi planı.
-

Sual: Maşınqayırma müəssisələrində istehsal proqramının əsaslandırılmasında əsasən aşağıdakı göstəricilərin hansından istifadə olunur? (Çəki: 1)

- ☐ giriş istehsal gücündən;
 - ☒ orta illik istehsal gücündən;
 - ☐ çıxış istehsal gücündən;
 - ☐ rentabellik normasından;
 - ☐ rentabellik indeksindən;
-

Sual: Maşınqayırma müəssisələrində normaların işlənilib hazırlanmasında aşağıdakı hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- ☐ qənaətli, kompleks və funksional;
 - ☐ analitik-hesablama, funksional və qənaətli;
 - ☐ iqtisadi, texnologiya və operativ;
 - ☐ məmulat üzrə, hissə üzrə və oxşarlığa görə hesablama metodları;
 - ☒ analitik-hesablama, təcrübə-eksperimental və statistik.
-

Sual: Maşınqayırma sənaye məhsulunun istehsalı və reallaşdırılması xərcləri planda: (Çəki: 1)

- ☐ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;

- ☐ işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
 - ☐ ayrı-ayrı məhsul novlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
 - ☒ planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
 - ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
-

Sual: Maşınqayırma məhsulunun keyfiyyətinə aid olmayan göstərici hansıdır? (Çəki: 1)

- ☐ məhsulun tətbiq sahəsinin düzgün seçilməsi;
 - ☐ ergonomik göstəricilər;
 - ☒ ekoloji təhlükə;
 - ☐ etibarlılıq;
 - ☐ estetik.
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi prosesinə aid deyil? (Çəki: 1)

- ☐ məhsulun layihələndirilməsi və müqavilələrin bağlanması;
 - ☐ istehsalçı və istehlakçıların davranışları, istifadə ediləcək avadanlıq və materialların müəyyən edilməsi;
 - ☐ tətbiq olunacaq texnoloji istehsal usulu, sınaqların aparılması;
 - ☐ hazır məhsulun qablaşdırılması və qorunması;
 - ☒ işçilərə olan tələbatın müəyyən edilməsi.
-

Sual: İstehsalın təmərküzləşməsi nədir? (Çəki: 1)

- ☐ bütün sənaye müəssisələrinin birliyi
 - ☐ istehsal həcmnin kiçik müəssisələrdə həyata keçməsi prosesinin genişlənməsi
 - ☐ yerli müəssisələr tərəfindən sənaye istehsalının getdikcə artması
 - ☐ sənaye sahəsində kiçik müəssisələrin tamamilə iflası
 - ☒ sahədə məhsul istehsalı üzrə iri müəssisələrin xüsusi cəkilərinin mutəmadi artması
-

Sual: Təmərküzləşmənin formaları hansılardır? (Çəki: 1)

- ☐ fərdi, seriyalı və kütləvi;
 - ☐ istehsal, satış, idxal və ixrac;
 - ☒ aqreqat, istehsal-texniki və texnoloji;
 - ☐ konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat;
 - ☐ aqreqat, mexaniki, texniki.
-

Sual: İxtisaslaşdırma nədir? (Çəki: 1)

- ☒ konstruktiv quruluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmcins məhsul istehsalın məhdud sayda müəssisələrdə təmərküzləşməsidir.
 - ☐ müəssisənin həmişə eyni məhsul göndərənlərlə işləməsidir.
 - ☐ müəssisənin həmişə eyni istehlakçılara xidmət göstərməsi və məhsul satmasıdır.
 - ☐ müəssisənin nisbətən uzun müddətə müəyyən bazar segmentinə uyğun fəaliyyətidir.
 - ☐ müəssisənin mümkün olan bütün fəaliyyət sferalarına daxil olmasıdır.
-

Sual: İxtisaslaşdırmanın dərinləşməsinə təsir edən amil: (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqinin tempi
- ☐ məhsul istehsalının daha da təmərküzləşməsi
- ☐ məhsul istehsalına tələbatın artması

- ☒ ixtisaslaşma formalarının bir müəssisədə təmərküzləşməsi;
 - ☐ məhsulun konstruktiv sabitliyinin qorunması
-

Sual: Sahədaxili kooperativləşdirmə nədir? (Çəki: 1)

- ☐ belə kooperasiya əlaqələri muxtəlif sahələrin müəssisələri arasında yaranır
 - ☒ belə kooperasiya əlaqələri eyni sahənin iki və daha çox müəssisələri arasında yaranır
 - ☐ kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri muxtəlif rayonlarda yertəşdirilmiş müəssisələr arasında baş verir
 - ☐ belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
 - ☐ belə kooperativləşdirmə ayrı-ayrı olkələrdə olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
-

Sual: Aşağıdakı sənaye sahələrinin hansında kombinələşmə imkanları daha məhduddur? (Çəki: 1)

- ☒ maşınqayırma sənayesi;
 - ☐ metallurgiya sənayesi;
 - ☐ neft emalı sənayesi;
 - ☐ yeyinti sənayesi;
 - ☐ neft-kimya sənayesi.
-

Sual: Emal sənaye müəssisəsinin hasilat müəssisəsinə yaxınlaşdırılmasına əsaslanan kombinatlar hansı istehsallar ucun səciyyəvidir? (Çəki: 1)

- ☐ əmək predmetinə təsirin mexaniki usullarının tətbiqinə əsaslanan istehsallar ucun
 - ☒ əmək predmetinə təsirin kimyəvi usullarının tətbiqinə əsaslanan istehsallar ucun
 - ☐ əmək predmetinə təsirin fiziki usullarının tətbiqinə əsaslanan istehsallar ucun
 - ☐ avtomatlaşdırılmış istehsallar ucun
 - ☐ kütləvi və seriyalı istehsallar ucun
-

Sual: Əsas fondlardan istifadənin ümumi və xüsusi göstəriciləri hansılardır? (Çəki: 1)

- ☐ əsas fondların dəyərinin artım tempi və kohnəlmə müddəti
 - ☐ iqtisadi və sosial
 - ☐ fondverimi və kohnəlmə müddəti
 - ☐ fondtutumu və təzələnmə əmsalı
 - ☒ fondverimi və novbəlilik əmsalı
-

Sual: Maşınqayırma müəssisələrinin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqi
 - ☐ istehsal edilən məhsulun mürəkkəbliik dərəcəsi
 - ☒ kadrların idarə edilməsinin təkmiləşdirilməsi
 - ☐ istehsalın təmərküzləşmə səviyyəsi
 - ☐ istehsalın ixtisaslaşma səviyyəsi
-

Sual: İstehsal gücü nədir? (Çəki: 1)

- ☐ müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı
- ☐ müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul satmaq imkanı
- ☒ müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa bilmə qabiliyyətidir
- ☐ müəssisənin illik istehsal həcmi
- ☐ müəssisənin bazardakı payıdır

Sual: Maşınqayırmada materialdan istifadə göstəricisi: (Çəki: 1)

- ☒ ilkin xammaldan hazır məhsul çıxımı
- ☐ materialdan alınan xalis cəkinin həjmi;
- ☐ məhsulun material tutumu;
- ☐ materialı emal edən avadanlığın faydalı iş əmsalı
- ☐ əsas və köməkçi istehsallarda istifadə olunan materialların kəmiyyət nisbəti

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	42
Maksimal faiz	42
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Sənaye sahələri hansı əlamətlərə görə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ texnoloji istehsal usuluna, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə, iqtisadi uzunəməxsusluq əlamətinə görə;
- ☐ məhsulun aldığı iqtisadi təyinatına, işçi qüvvəsinin sayına, idarəcilik və tabecilik əlamətinə, inkişaf səviyyəsinə görə;
- ☒ məhsulun aldığı iqtisadi təyinatına, əmək predmetinə təsiretmə xüsusiyyətinə, idarəcilik və tabecilik əlamətinə, iqtisadi uzunəməxsusluq əlamətinə görə;
- ☐ texnoloji istehsal usuluna, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə, iqtisadi uzunəməxsusluq əlamətinə görə;
- ☐ texnoloji istehsal usuluna, məhsulun aldığı iqtisadi təyinatına, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə görə.

Sual: Sahənin butunlukdə sənayeni (və ya digər sahəni) inkişaf surətinə görə qabaqlama əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ sahənin planlaşdırılan inkişaf səviyyəsinin işçilərin siyahı sayına nisbəti kimi;
- ☒ hər hansı sənaye sahəsinin inkişaf surətinin sənayenin butunlukdə inkişaf surətinə nisbəti kimi;
- ☐ sahənin planlaşdırılan inkişaf səviyyəsinin sahənin faktiki inkişaf səviyyəsinə nisbəti kimi;
- ☐ sənayenin butunlukdə inkişaf surətinin əsas fondların dəyərinə nisbəti kimi;
- ☐ sənayenin butunlukdə inkişaf surətinin əmək məhsuldarlığına nisbəti kimi.

Sual: Aşağıdakı hansı göstəricilərdən maşınqayırmanın sahə quruluşunu təhlil etmək üçün istifadə edirlər? (Çəki: 1)

- ☐ maşınqayırma sahələrində çalışan işçilərin əmək məhsuldarlığı göstəricisindən;
- ☐ maşınqayırma sahələrindəki fondverimi göstəricisindən;
- ☐ maşınqayırma sahələrinin rəqabət qabiliyyətlilik göstəricisindən;
- ☐ maşınqayırma sənayesinin rentabellik göstəricisindən;
- ☒ sahənin qabaqlama əmsalı.

Sual: Aşağıdakılardan hansı idarəetmənin əsas funksiyası olan planlaşdırmanın əhatə etdiyi mərhələlərə aid deyil? (Çəki: 1)

- ☐ məqsədlərin müəyyən edilməsi mərhələsi;
- ☐ problemin təhlili və proqnozlaşdırma mərhələləri;

- ☐ alternativ variantların müəyyən olunması mərhələsi;
 - ☐ qəbul edilmiş qərarların qiymətləndirilməsi mərhələsi;
 - ☒ istehsal prosesinin unsurları arasında kooperasiyasının yaradılması mərhələsi.
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin sosial-psixoloji metodunun təsir vasitələrinə aid deyil? (Çəki: 1)

- ☐ işçilərin əməyə maraqlarının və yaradıcılıq təşəbbuslərinin artırılması;
 - ☐ müəssisədə istehsalat mədəniyyətinin yüksəldilməsi;
 - ☐ işçi heyətinin təsərrüfat fəaliyyətinə və onun təşkilinə təsiri;
 - ☐ əxlaq normaları və tərbiyəvi motivlər;
 - ☒ əməyin normalaşdırılması.
-

Sual: Maşınqayırmanın istehsal proqramının göstəricilər sistemində nələr aiddir? (Çəki: 1)

- ☐ rəqiblərin istehsal gücü, bazardakı məhsulların keyfiyyəti, əmək məhsuldarlığı
 - ☐ rəqiblərin illik dövriyyəsi, əmək haqqı fondu, işçi heyətinin sayı və əmək məhsuldarlığı
 - ☒ ümumi məhsul, əmtəəlik məhsulun həcmi, realizə olunmuş məhsul
 - ☐ mövcud və potensial istehsal gücü, faktiki və potensial satış həcmi
 - ☐ işçilərin sayı, məhsul nomenklaturası, keyfiyyəti, qiyməti və maya dəyəri
-

Sual: Maşınqayırma müəssisələrinin istehsal proqramında: (Çəki: 1)

- ☐ planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
 - ☐ işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
 - ☒ ayrı-ayrı məhsul novlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
 - ☐ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
 - ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
-

Sual: Maşınqayırma müəssisələrində istehsal proqramının əsaslandırılmasında əsasən aşağıdakı göstəricilərin hansından istifadə olunur? (Çəki: 1)

- ☐ giriş istehsal gusundən;
 - ☒ orta illik istehsal gusundən;
 - ☐ çıxış istehsal gusundən;
 - ☐ rentabellik normasından;
 - ☐ rentabellik indeksindən
-

Sual: Hansı sahə ETT-nin maddi əsası və bələdcisidir? (Çəki: 1)

- ☐ yüngül
 - ☐ yeyinti
 - ☒ maşınqayırma
 - ☐ metallurgiya
 - ☐ yanacaq
-

Sual: Elmi-texniki inqilabın əlamətləri hansılardır? (Çəki: 1)

- ☐ istehsalın təmərküzləşməsi, elmin yüksək inkişafı, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, elmi informasiyanın yeni usullarla işlənməsi

- ☐ elmi mərkəzlərin yaradılması, istehsalın kombinələri, elmin məhsuldar qüvvələrinin unsurunə çevrilməsi, elmi ideyaların istehsalda tətbiq müddətinin azalması, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi
 - ☐ elmin yüksək inkişafı, dünyada baş verən bohranlar, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, yeni texnoloqiyaların kəşf olunması, elmi informasiyanın yeni usullarla işlənməsi
 - ☐ avtomatlaşdırma, elmin yüksək inkişafı, istehsalın ixtisaslaşdırılması, sənaye mərkəzlərinin yaranması, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, yeni texnoloqiyaların kəşf olunması
 - ☒ avtomatlaşdırma, elmin məhsuldar qüvvələrinin unsurunə çevrilməsi, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi, elmi informasiyanın yeni usullarla işlənməsi
-

Sual: Maşınqayırmada elmi-texniki tərəqqinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ istehsalının elektriklişdirilməsi, təmərkuzlaşdırilməsi, kompleks mexaniklişdirilməsi və avtomatlaşdırılması
 - ☐ istehsalın təmərkuzlaşdırilməsi, ixtisaslaşdırılması və kimyalaşdırılması
 - ☐ istehsalın təmərkuzlaşdırilməsi, kompleks mexaniklişdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması
 - ☒ istehsalının elektriklişdirilməsi, kompleks mexaniklişdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması
 - ☐ sənaye istehsalının elektriklişdirilməsi, təmərkuzlaşdırilməsi və ixtisaslaşdırılması
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsində nəzarətlə əlaqədar olan xərclərə aid deyil? (Çəki: 1)

- ☐ nəzarəti həyata keçirən laboratoriya və digər xidmət sahələrinin saxlanması xərsləri;
 - ☐ materialın analizi və sınaqdan keçirilməsi xərcləri;
 - ☐ nəzarət avadanlıq və cihazlarının alınması xərcləri;
 - ☒ məhsulun yenidən emalı xərcləri;
 - ☐ nəzarətçi-mufəttişlərin əmək haqqı xərcləri;
-

Sual: İstehsalın ictimai təşkili formaları hansılardır? (Çəki: 1)

- ☐ fərdi, seriyalı və kütləvi istehsal;
 - ☒ istehsalın təmərkuzlaşdırılması, ixtisaslaşdırılması, kooperativləşdirilməsi və kombinələri;
 - ☐ istehsalın elektriklişdirilməsi, mexaniklişdirilməsi, avtomatlaşdırılması və kimyalaşdırılması;
 - ☐ istehsalın mexaniklişdirilməsi, kompleks mexaniklişdirilməsi, avtomatlaşdırılması və kompleks avtomatlaşdırılması;
 - ☐ istehsalın təmərkuzlaşdırılması, ixtisaslaşdırılması, mexaniklişdirilməsi və avtomatlaşdırılması.
-

Sual: Maşınqayırma ucun seçiyyəvi olan ictimai istehsalın əsas təşkilati forması (Çəki: 1)

- ☐ mərkəzləşdirmə
 - ☐ kooperativləşdirmə
 - ☐ kombinələri
 - ☒ ixtisaslaşdırma
 - ☐ təmərkuzlaşdırma
-

Sual: Təmərkuzlaşmanın vəziyyətini və dinamikasını öyrənmək hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- ☒ məhsul istehsalının həcmi, heyətin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri;

- ☐ olculərinə görə ən kiçik ölçü müəssisələr qrupunun istehsal həcmi;
 - ☐ milli iqtisadiyyatın əsas fondları dəyərində görə strukturu;
 - ☐ sənayenin tərkibində olan müstəqil sahələrin sayı, hər sahədə müəssisələrin sayı və orta ölçüsü;
 - ☐ müəssisənin istehsal səviyyəsinin yalnız fəaliyyət göstərdiyi sahədə deyil, ümumiyyətlə sənayedəki xüsusi cəkisi və əsas fondların orta illik dəyəri.
-

Sual: "İstehsal miqyasının müsbət effekti" nədir? (Çəki: 1)

- ☐ bu, istehsal həcmində artmasına uyğun olaraq məhsul satışı həcmində artmasını əks etdirir
 - ☐ bu, istehsal əlavə investisiya qoyuluşu yolu ilə məhsul istehsalı həcmində artırılmasını əks etdirir
 - ☐ bu, istehsal həcmində artmasına uyğun olaraq məhsul vahidinə cəkilən xərclərin artmasını əks etdirir
 - ☒ bu, istehsal həcmində artması ilə məhsul vahidinə cəkilən xərclərin azalmasını əks etdirir
 - ☐ bu, istehsal həcmində artması ilə müəssisənin təsərrüfat əlaqələrinin genişlənməsini əks etdirir
-

Sual: Sahə üzrə ixtisaslaşma nədir? (Çəki: 1)

- ☐ ictimai və ya şəxsi tələbatı ödəmək üçün geniş nomenklaturada məhsul istehsalının müəyyən dövr üçün bir sahədə cəmləşməsidir;
 - ☒ ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu iş hər hansı sahənin uyğunlaşdırılmasıdır;
 - ☐ onun konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir sahədə cəmləşməsidir.
 - ☐ iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
 - ☐ iqtisadi əməkdaşlıq birliklərinə daxil olan ölkələrin müəyyən məhsulların istehsalı və satışı üzrə ixtisaslaşmasıdır.
-

Sual: Aşağıdakı göstəricilərdən hansı müəssisədaxili ixtisaslaşma səviyyəsini qiymətləndirmək üçün tətbiq olunur? (Çəki: 1)

- ☐ sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texnoloji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı və novləri;
 - ☐ müəssisənin müəyyən dövr ərzində istehsal etdiyi məhsulun həcmi;
 - ☐ müəssisənin təsərrüfat əlaqələrində olduğu müəssisələrin sayı;
 - ☒ bir iş yerinə düşən hissə-əməliyyatların sayı;
 - ☐ bir iş yerində ay ərzində istehsal olunan məhsulun həcmi.
-

Sual: İstehsalın kooperasiyalaşdırılması nədir? (Çəki: 1)

- ☐ müəssisələrin hər hansı məhsulun birgə istehsalı üçün yaratdıqları birlik formasıdır;
 - ☒ müəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır;
 - ☐ bazar segmentini ələ keçirmək üçün müəssisələrin gizli razılığıdır;
 - ☐ ölkədə hər hansı məhsul istehsal etmək məqsədilə xarici investorların cəlb edilməsidir.
 - ☐ bir-birinin fəaliyyət nəticələrinə ehtiyacı olan müəssisələrin öz aralarında əmtəə və xidmətlərlə hesablaşmaları prosesidir.
-

Sual: Maşınqayırma zavodu kooperasiyaya daxil olduğu müəssisələrdən porşen, radiator, diyircəkli yastıq, şin və başqa hissə və qovşaqlar alır. Bu, kooperativləşdirmənin hansı formasını əks etdirir? (Çəki: 1)

- ☐ aqreqat uzrə kooperativləşdirmə
 - ☐ əşya uzrə kooperativləşdirmə
 - ☐ istehsal-texniki uzrə kooperativləşdirmə
 - ☒ hissə uzrə kooperativləşdirmə
 - ☐ texnoloji mərhələ uzrə kooperativləşdirmə
-

Sual: Kombinləşdirmə nədir? (Çəki: 1)

- ☐ istehsalın daha iri müəssisələrdə təmərküzləşməsi prosesidir.
 - ☒ texnoloji və təşkilati baxımdan əlaqəli olan müxtəlif sahələrə məxsus ayrı-ayrı istehsalların vahid istehsal kompleksində birləşdirilməsidir.
 - ☐ birlik və müəssisələrin istehsal etdiyi məhsulların novu, tipi, olcusu və modellərin sayının artması prosesidir.
 - ☐ müəssisələrin fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir.
 - ☐ oxşar məhsulları istehsal edən müxtəlif müəssisələrin bir mərkəzdən idarə edilməsidir.
-

Sual: Maşınqayırma sənaye sahələrində kombinləşmə imkanlarının məhdudluğu nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ maşınqayırma müəssisələrində fiziki emal uslundan daha çox istifadə olunur;
 - ☒ metal və ilkin xammal kompleks emal ucun yararlı deyil;
 - ☐ maşınqayırma müəssisələrində kimyəvi emal uslundan daha çox istifadə olunur;
 - ☐ maşınqayırma müəssisələrində fiziki və kimyəvi emal uslundan daha çox istifadə olunur;
 - ☐ maşınqayırma müəssisələri əsasən istehlak rayonunda yerləşdirildiyi ucun.
-

Sual: Kombinləşdirmə səviyyəsi hansı göstəricilərlə ölçülür? (Çəki: 1)

- ☐ sənaye sahələri uzrə göstəricilər, ərazi uzrə göstəricilər
 - ☒ texnoloji mərhələ və sahələrin sayı, kombinatda məhsul istehsalının həcmi və onun ümumi istehsalda xüsusi cəkisi; kombinatların işçi heyətinin ümumi istehsal işçi heyətində xüsusi cəkisi; kombinatların əsas fondlarının dəyəri və ümumi istehsal əsas fondlarında xüsusi cəkisi.
 - ☐ əl ilə idarə olunan universal dəzgahların sayı, xüsusi və ixtisaslaşdırılmış dəzgahların sayı, universal yarımavtomat və avtomat dəzgahların sayı, aqreqat dəzgahların dəyəri və bunların dəzgah parkının ümumi dəyərləridə xüsusi cəkisi
 - ☐ əməyin mexanikləşmə səviyyəsi, fəhlələrin ümumi sayı, müəssisələrin sayı
 - ☐ kombinatların istehsal etdiyi məhsulların sayı, dəyəri, ixracdakı payı, əməyin texniki silahlanması səviyyəsi.
-

Sual: Aşağıdakı göstəricilərin hansından kombinləşmənin səviyyəsini qiymətləndirmək ucun istifadə edilir? (Çəki: 1)

- ☐ kombinatda bir iş yerinə düşən hissə-əməliyyatların sayı
 - ☐ kombinatla kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı
 - ☐ kombinatın müəyyən dövrdə əldə etdiyi mənfəət
 - ☐ kombinatın müəssisələrində olan avadanlıqların orta gucu
 - ☒ kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı
-

Sual: Aşağıdakılardan hansı kombinləşdirmənin iqtisadi səmərəliliyini xarakterizə edir? (Çəki: 1)

- ☒ xammal və materialların daşınma xərclərinə qənaət olunur
 - ☐ idarəetmənin çevikliyi artır
 - ☐ məhsulun rəqabət qabiliyyəti yüksəlir
 - ☐ məhsulların satış sürəti artır
 - ☐ avadanlıqların boşdayanma halları azalır
-

Sual: Maşınqayırma sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə nələr daxildir? (Çəki: 1)

- ☐ istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması, ölkənin ərazisi üzrə bircərdə yerləşdirilməsi.
 - ☐ iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgəsində iştirakın zəruriliyi, təmərküzləşmənin sürətləndirilməsi.
 - ☒ istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması, ölkənin ərazi üzrə dircərdə yerləşdirilməsi
 - ☐ ixtisasız fəhlələrin və işsizlərin az olduğu rayonlara meyli, xarici bazarda rəqabət apara biləcək məhsulların istehsalı, xammalın olub-olmamasından asılı olmayaraq ucuz işçi qüvvəsi regionlarına üstünlük verilməsi
 - ☐ hərbi sənayenin üstün inkişafını təmin edən ərazilərə meyl etmə, yalnız valyutaya satıla bilən məhsulların regionlar üzrə yerləşdirilməsi
-

Sual: Maşınqayırma müəssisələrində istehsal əsas fondlarının qiymətləndirilməsinin natural göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- ☐ istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları və fondtutumunu müəyyən etmək
 - ☐ kadrlara olan tələbatı və istehsal gücünü müəyyən etmək
 - ☐ əsas fondların texniki tərkibini və amortizasiya ayırmalarını müəyyən etmək
 - ☒ əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
 - ☐ avadanlıq balansını tərtib etmək və fondverimini müəyyən etmək
-

Sual: Maşınqayırma müəssisələrində istehsal əsas fondlarının qiymətləndirilməsinin dəyər göstəricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- ☐ avadanlıq balansını tərtib etmək
 - ☐ istehsal gücünü müəyyənləşdirmək
 - ☐ istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları müəyyən etmək
 - ☐ əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
 - ☒ amortizasiyanı hesablamaq və fondverimini müəyyən etmək
-

Sual: Maşınqayırma müəssisələrində istehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə hansı kateqoriyalarına bölünürlər? (Çəki: 1)

- ☒ fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri;
 - ☐ sahibkarlar, səhmdarlar, menecerlər, fəhlələr, mühəndis-texniki işçilər, şagirdlər, qulluqçular;
 - ☐ menecerlər, marketoloqlar, muhasiblər, mühəndislər, yardımçı təsərrüfat işçiləri, paycılar;
 - ☐ baş mühəndis, ixtisaslı fəhlələr, qulluqçular, servis xidməti göstərənlər, satıcılar, klub işçiləri;
 - ☐ mühəndis-texniki işçilər, fəhlələr, şagirdlər, mühafizə işçiləri, vergi orqanlarının əməkdaşları.
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- ☐ istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi;
- ☒ istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi;
- ☐ yeni texnolocı proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili;

- ☐ istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, məhsulun keyfiyyətinin yüksəldilməsi;
 - ☐ mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
-

Sual: Əmək haqqının səviyyəsinə təsir göstərməyən amil hansıdır? (Çəki: 1)

- ☐ fərdi əmək müqaviləsinin şərtləri;
 - ☐ əmək bazarının konyukturası;
 - ☐ dövlətin sosial siyasəti;
 - ☒ müəssisənin yaşayış yerinə yaxınlığı;
 - ☐ işin xarakteri;
-

Sual: Maşınqayırma müəssisələrində maya dəyərinin aşağı salınmasının ehtiyat mənbələri hansılardır? (Çəki: 1)

- ☒ əməktutumunun, fondtutumunun, materialtutumunun və istehsalın idarə edilməsi xərclərinin azaldılması
 - ☐ daha ucuz xammal və materiallardan, daha ucuz işçi qüvvəsindən istifadə və iş vaxtının artırılması
 - ☐ yeni texnika alınmasına xərc cəkməmək, kadr hazırlığını təxirə salmaq, işçilərin ixtisarı
 - ☐ ixtisasız və az ixtisaslı fəhlələrdən istifadə, daha ucuz və keyfiyyətsiz xammaldan istifadə, idarəetmədə inzibati metodların tətbiqinin genişləndirilməsi
 - ☐ amortizasiyanı sürətləndirilməsi, işçilərin novbədən kənar işə cəlb edilməsi, ən aşağı qiymətə olan işçi qüvvəsindən və materialların istehsala cəlb olunması
-

Sual: Maşınqayırma sahəsi nədir? (Çəki: 1)

- ☐ texniki xarakteristikasına görə həmcins materiallar istehlak edən müəssisələrin məcmusudur;
 - ☒ məhsulunun iqtisadi təyinatı, texnoloji istehsal üsulu, heyətinin peşə tərkibinə görə eyni olan müəssisələrin məcmusudur.
 - ☐ istehsalın təşkili metodları və ictimai təşkili formaları oxşar olan müəssisələrin
 - ☐ eyni ərazidə yerləşən və müxtəlif məhsul istehsal edən müəssisələrin cəmi;
 - ☐ xammalı kompleks emal edən müəssisələrin məcmusudur;
-

Sual: Sənaye müəssisələrində «elektrik, istilik və buxarla işləyən dərəcələr» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ «Təsərrüfat inventarları»;
 - ☒ «Nəqliyyat vasitələri»;
 - ☐ «Maşın və avadanlıqlar»;
 - ☐ «İstehsal ləvazimatları»;
 - ☐ «Alətlər»;
-

Sual: Sənaye müəssisələrində «iş dəzgahlarının aralarına çəkilən çəpərlər» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ «Təsərrüfat inventarları»;
 - ☐ «Nəqliyyat vasitələri»;
 - ☐ «Maşın və avadanlıqlar»;
 - ☒ «İstehsal ləvazimatları»;
 - ☐ «Alətlər»;
-

Sual: Sənaye müəssisələrində «kitabxana fondu» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ «Təsərrüfat inventarları»;
 - ☐ «Nəqliyyat vasitələri»;
 - ☐ «Maşın və avadanlıqlar»;
 - ☐ «İstehsal ləvazimatları»;
 - ☒ «Sair əsas fondlar»;
-

Sual: Sənaye müəssisələrində «Nəzarət-ölçü və nizamlama cihazları» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☐ «Qurğular»;
 - ☐ «Ötürücü qurğular»;
 - ☒ «Maşın və avadanlıqlar»;
 - ☐ «İstehsal ləvazimatları»;
 - ☐ «Alətlər»;
-

Sual: Sənaye müəssisələrində «yanğından mühafizə əşyaları» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ «Təsərrüfat inventarları»;
 - ☐ «Nəqliyyat vasitələri»;
 - ☐ «Maşın və avadanlıqlar»;
 - ☐ «İstehsal ləvazimatları»;
 - ☐ «Alətlər»;
-

Sual: Sənaye-istehsal heyətin tərkibinə daxil deyil: (Çəki: 1)

- ☐ əsas, köməkçi, xidmətedici və yardımçı sexlərin işçiləri
 - ☒ sosial-mədəni və məişət qurumlarında çalışan işçilər
 - ☐ elmi-texniki, layihə, konstruktor və texnoloji təşkilat və bölmələrin işçiləri
 - ☐ idarəetmə aparatının işçiləri
 - ☐ bütün növ mühafizə xidməti işçiləri
-

Sual: Sənaye müəssisənin dövriyyə vəsaitləri nədir? (Çəki: 1)

- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - ☐ öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
 - ☐ müəssisənin dövriyyə fondları və tədavül fondlarının hasilidir;
 - ☒ müəssisənin öz pul vəsaitinin fasiləsiz dövr-ranını təmin etmək məqsədilə dövriyyə və tədavül fondlarının yaranmasına avans edilmiş pul vəsaitinin məcmusudur.
-

Sual: Maşınqayırma məhsulunun keyfiyyətinə aid olmayan göstərici hansıdır? (Çəki: 1)

- ☐ məhsulun tətbiq sahəsinin düzgün seçilməsi;
 - ☐ ergonomik göstəricilər
 - ☒ ekoloji təhlükə
 - ☐ etibarlılıq;
 - ☐ estetik.
-

Sual: Maşınqayırma sənayesi əmək bölgüsünün hansı formasında yaranmışdır? (Çəki: 1)

- ☒ xüsusi əmək bölgüsü;

- ☐ ümumi əmək bölgüsü;
- ☐ fərdi əmək bölgüsü;
- ☐ texniki əmək bölgüsü;
- ☐ texnoloji əmək bölgüsü;

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aqrar Sənaye Kompleksi dedikdə (Çəki: 1)

- ☒ bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur
- ☐ bir-biri ilə əlaqədar olan sənaye müəssisələrinin birliyi nəzərdə tutulur
- ☐ bir-biri ilə əlaqədə olmayan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur
- ☐ bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı müəssisələrinin birliyi nəzərdə tutulur
- ☐ hasilat və emal sənaye müəssisələrinin birliyi nəzərdə tutulur.

Sual: ASK-nin tərkibində aparıcı rol: (Çəki: 1)

- ☒ kənd təsərrüfatına məxsusdur
- ☐ hasilat sənayesinə məxsusdur
- ☐ emal sənayesinə məxsusdur
- ☐ hasilat və emal sənayesinə məxsusdur
- ☐ maşınqayırma sənayesinə məxsusdur.

Sual: Ölkədə adambaşına: (Çəki: 1)

- ☐ 1 hektar torpaq sahəsi düşür
- ☐ 0,6 hektar torpaq sahəsi düşür
- ☒ 0,2 hektar torpaq sahəsi düşür
- ☐ 1,2 hektar torpaq sahəsi düşür
- ☐ 0,5 hektar torpaq sahəsi düşür

Sual: Ölkə təsərrüfatının tam ixtisaslaşmış sahələri hansılardır? (Çəki: 1)

- ☐ baramaçılıq, arıçılıq, çəltikçilik və tərəvəzçilik, tütüncülükdür.
- ☒ pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütüncülükdür.
- ☐ baramaçılıq, arıçılıq, çəltikçilik və sairədir.
- ☐ pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tkətnaçılıq və tütüncülükdür.
- ☐ ipəkçilik, pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütüncülükdür.

Sual: Azərbaycanda kənd təsərrüfatı bitkiləri arasında daha çox xüsusi çəkiyə malik olan məhsul istehsalı: (Çəki: 1)

- ☐ tütün
- ☒ taxıl
- ☐ üzüm
- ☐ alma

Sual: Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanın: (Çəki: 1)

- ☒ ikinci texniki bitkisi sayılır.
 - ☐ birinci texniki bitkisi sayılır.
 - ☐ üçüncü texniki bitkisi sayılır.
 - ☐ beşinci texniki bitkisi sayılır.
 - ☐ ən məhsuldar texniki bitkisi sayılır.
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aqrar Sənaye Kompleksinin əsas vəzifəsi: (Çəki: 1)

- ☒ əhalinin ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir
 - ☐ əhalini texnika ilə və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir
 - ☐ əhalini texnika ilə və tekstil məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir
 - ☐ mineral tikinti xammalının hasilatı, daş hörgü materiallarının istehsalı və müxtəlif tikinti qurğularının hazırlanmasından ibarətdir
 - ☐ əhalini texnika ilə və tekstil məhsulları ilə, müxtəlif tikinti materialları ilə təmin etməkdən ibarətdir.
-

Sual: Kənd təsərrüfatı məhsulunun neçə faizini bitkiçilik məhsulları təşkil edir? (Çəki: 1)

- ☒ 61%-ni
 - ☐ 71 %-ni
 - ☐ 81 %-ni
 - ☐ 91 %-ni
 - ☐ 41 %-ni
-

Sual: Kənd təsərrüfatı məhsulunun neçə faizini heyvandarlıq məhsulları təşkil edir? (Çəki: 1)

- ☐ 29 %-ni
 - ☒ 39 %-ni
 - ☐ 19 %-ni
 - ☐ 49 %-ni
 - ☐ 59 %-ni
-

Sual: Azərbaycanda kənd təsərrüfatı hansı iki böyük sahədən ibarətdir? (Çəki: 1)

- ☒ əkinçilik və heyvandarlıq
- ☐ bitkiçilik və heyvandarlıq
- ☐ əkinçilik və bitkiçilik
- ☐ əkinçilik və bitkiçilik

☐ taxıl və əkinçilik

Sual: Bostançılıq Azərbaycanın hansı zonalarında daha yaxşı inkişaf etmişdir? (Çəki: 1)

- ☒ Aran, Abşeron və Lənkəran zonalarında
 - ☐ Babək, Culfa, Zəngilan və Ordubad
 - ☐ Xızı, Şamaxı, Quba
 - ☐ Qusar, Quba, Şamaxı
 - ☐ H.Tağıyev, Siyəzən, Şabran
-

Sual: Ən iri quşçuluq kompleksləri respublikanın: (Çəki: 1)

- ☐ Sumqayıt, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib.
 - ☐ Sumqayıt, Gəncə və Şahbuz kimi iri şəhərlərdə yerləşib.
 - ☒ Bakı, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə yerləşib.
 - ☐ Sumqayıt, Gəncə və Ağdam kimi iri şəhərlərdə yerləşib.
 - ☐ Sumqayıt, Qusar və Naxçıvan kimi inkişaf etmiş şəhərlərdə yerləşib.
-

Sual: Azərbaycanın hansı bölgələrində çəltikçilik (düyü) inkişaf edib? (Çəki: 1)

- ☐ Quba-Qusar
 - ☐ Siyəzən-Şabran
 - ☒ Lənkəran və Şəki-Zaqatala
 - ☐ Masallı-Cəlilabad
 - ☐ Ağdam-Xankəndi
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: Tərəvəzçilik üzrə: (Çəki: 1)

- ☐ Azərbaycanın Aran, Abşeron və Lənkəran rayonları ixtisaslaşmış
 - ☒ Xaçmaz, Lənkəran, qismən isə Aran və Abşeron rayonları ixtisaslaşmış
 - ☐ Azərbaycanın cənub rayonları ixtisaslaşmış
 - ☐ Azərbaycanın işğal olunmuş rayonları ixtisaslaşmış
 - ☐ Azərbaycanın Babək, Culfa, Zəngilan və Ordubad rayonları ixtisaslaşmış
-

Sual: Faraş (tezyetişən) tərəvəzçilik üzrə ixtisaslaşmış: (Çəki: 1)

- ☒ Lənkəran zonası
 - ☐ Xaçmaz zonası
 - ☐ Şamaxı zonası
 - ☐ Şirvan zonası
 - ☐ Aran zonası
-

Sual: Heyvandarlıq Azərbaycanın (Çəki: 1)

- ☒ dağlıq yerlərində xüsusilə Dağlıq Şirvan və Kəlbəcər-Laçın iqtisadi rayonlarında daha yaxşı inkişaf etmişdir.
- ☐ aran yerlərində xüsusilə aran Şirvan və Quba-Qusar iqtisadi rayonlarında daha yaxşı inkişaf etmişdir.
- ☐ dağlıq yerlərində xüsusilə aran Şirvan və Zəngəzur iqtisadi rayonlarında daha yaxşı inkişaf etmişdir.
- ☐ aran yerlərində xüsusilə Talış dağları və Şirvan iqtisadi rayonlarında daha yaxşı inkişaf etmişdir.
- ☐ dağlıq yerlərində xüsusilə Dağlıq Qarabağ və xəzər sahil boyu yerləşən rayonlarda daha yaxşı inkişaf etmişdir

Sual: Maldarlıq — Azərbaycanda istehsal olunan heyvandarlıq məhsulunun ümumi dəyərinin: (Çəki: 1)

- ☐ yarıdan çoxunu, ət istehsalının 25%-ni verir.
- ☐ yarıdan çoxunu, ət istehsalının 15%-ni verir.
- ☒ yarıdan çoxunu, ət istehsalının 45%-ni verir.
- ☐ yarısını, ət istehsalının 85%-ni verir.
- ☐ bir hissəsini, ət istehsalının 75%-ni verir.

Sual: Baxçaçılıq: (Çəki: 1)

- ☐ xüsusilə də Xankəndində, Qusarda və üzümçülük də ixtisaslaşmanın əsas sahələrindəndir.
- ☒ xüsusilə də Naxçıvanda, Qusarda və üzümçülük də ixtisaslaşmanın əsas sahələrindəndir
- ☐ xüsusilə də Cəbrayıl, Qazaxda və üzümçülük də ixtisaslaşmanın əsas sahələrindəndir
- ☐ xüsusilə də Kürdəmirdə, Göyçayda və üzümçülük də ixtisaslaşmanın əsas sahələrindəndir
- ☐ xüsusilə də Kəngərli, Astarada və üzümçülük də ixtisaslaşmanın əsas sahələrindəndir.

Sual: Azərbaycanda tumlu meyvələr üzrə ixtisaslaşmışdır: (Çəki: 1)

- ☒ Quba-Xaçmaz
- ☐ Zaqatala-Şəki
- ☐ Naxçıvan MR
- ☐ Masallı, Lənkəran
- ☐ Abşeron yarımadası

Sual: Çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə ixtisaslaşmışdır: (Çəki: 1)

- ☒ Naxçıvan MR
- ☐ Lənkəran
- ☐ Abşeron yarımadası
- ☐ Ağdam
- ☐ Sumqayıt

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: Elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi yüngül sənaye müəssisələrində nəyə imkan verir və nəyi təmin edir: (Çəki: 1)

- ☐ istehsalın miqyasının və artım pempinin zəifləməsinə, bəzən müəssisələrin istehsal təsərrüfat fəaliyyətinin dayandırılmasına
 - ☒ məhsulun rəqabətqabiliyyətliliyinin artmasına, əmək şəraitinin yaxşılaşmasına, sosial məsələlərin həllinin asanlaşmasına və s.
 - ☐ iş şəraitinin mürəkkəbləşməsinə və fondveriminin azalmasına
 - ☐ sosial məsələlərin həllinin asanlaşmasına və əmək məhsuldarlığının a səviyyəsinin aşağı düşməsinə
 - ☐ yüngül sənayenin ayrı-ayrı yarım sahələrində mövsümük amilinin təsirinin yumşaldılması, məhsulun çeşidi azaldılması və keyfiyyətinin zəifləməsinə.
-

Sual: Sənayenin inkişaf etdirilməsi işində: (Çəki: 1)

- ☒ sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinin və cəmiyyət üzvlərinin sosial rifahının yüksəldilməsində rol oynayan sahələrin
 - ☐ kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərindən üstün tutulması
 - ☐ dövlətin beynəlxalq iqtisadi siyasətini
 - ☐ idxal və ixracat arasındakı nisbəti
 - ☐ texnoloji prosesin xüsusiyyətləri diqqət mərkəzində saxlamaq zəruridir
-

Sual: Yüngül sənayedə idarəetmə: (Çəki: 1)

- ☒ müəssisənin öz məqsədinə çatması üçün insan və digər resurslara nəzarət etmək və səmərəliliyin artması üçün planlaşdırma, təşkilətmə, nəzarətmə kimi funksiyaları özündə birləşdirir
 - ☐ istehlakçıların arzularını təmin edəcək məhsullar istehsal etmək və xidmətlər göstəməkdir
 - ☐ buraxılan məhsulu həcmi artırılması, əmək məhsuldarlığını yüksəlməsi, məhsulun mayadəyərinin aşağı salınması, istehsalın rentabelliyyətinin təmin olunması üzrə tədbirlər sistemidir
 - ☐ müəssisənin öz məqsədinə çatması üçün işçi qüvvələrin istismarı əsasında məqsədyönlü tədbirlərin həyata keçirilməsi
 - ☐ hər bir bölmənin rəhbərləri tərəfindən ayrı-ayrılıqda qərarların qəbul edilməsi və icrası üçün müvafiq tədbirlərin həyata keçirilməsi ilə səciyyələnilir
-

Sual: Yüngül sənaye müəssisələrində idarəetmə funksiyaları hansılardır? (Çəki: 1)

- ☐ planlaşdırma, proqnozlaşdırma və istehsalın təşkili
 - ☐ uçot, nəzarət və maliyyələşdirmə
 - ☐ təşkilətmə, istehsal, maddi-texniki təchizat və satış
 - ☐ uçot, nəzarət, maliyyələşdirmə və tənzimləmə
 - ☒ planlaşdırma, proqnozlaşdırma, təşkilətmə, təhlil, tənzimləmə, uçot, nəzarət
-

Sual: Yüngül sənayenin istehsal proqramının göstəricilər sisemində aiddir: (Çəki: 1)

- ☐ bazar payı, rəqib sahə və müəssisələrin istehsal gücü
 - ☐ rəqiblərin orta illik mal dövriyyəsi, əmək haqqı fondu, sənaye-istehsal heyətinin tərkibi və sayı və s.
 - ☒ ümumi gəlir, əmtəəlik məhsulun həcmi, realizə edilmiş məhsul, işçilərin sayı, əmək haqqı fondu, rentabellik və s.
 - ☐ sahənin istehsal gücü, istehsal gücünün artırılması imkanları, sahə məhsullarına sifarişlərin həcmi və s.
 - ☐ əmtəəlik məhsulun həcmi, ümumi gəlir, əmək haqqı fondu, sənaye-istehsal heyətinin tərkibi və sayı və s.
-

Sual: Yüngül sənaye müəssisələrində idarəetmə prosesinin mərhələlərini hansı ardıcılıqla müəyyən edilmişdir? (Çəki: 1)

- ☒ planlaşdırma, planların reallaşdırılması və nəzarət
 - ☐ proqnozlaşdırma, təşkil etmə, tənzimləmə
 - ☐ təşkil, idarəetmə, tənzimləmə, koordinasiya
 - ☐ planlaşdırma, proqnozlaşdırma, tənzimləmə
 - ☐ təşkil etmə, stimullaşdırma, nəzarət.
-

Sual: Yüngül sənayedə idarəetmənin hansı metodlarından istifadə olunur? (Çəki: 1)

- ☐ inzibati, təşkilati, iqtisadi, sosial-psixoloji, maddi-texniki, təşkilati, iqtisadi
 - ☐ inzibati, psixoloji, təşkilatı, təşkilati, iqtisadi
 - ☐ iqtisadi, təşkilatı, sosial-psixoloji
 - ☒ inzibati, iqtisadi, sosial-psixoloji
 - ☐ iqtisadi; texnologiya, operativ və operativ
-

Sual: Yüngül sənayenin istehsal fondları: (Çəki: 1)

- ☒ əsas və dövryyə fondlarının cəmindən
 - ☐ dövryyə və tədavül fondlarının cəmindən
 - ☐ tədavül və əsas fondların cəmindən
 - ☐ əmək predmetləri və əmək resurslarının cəmindən
 - ☐ əsas istehsal və qeyri əsas istehsal fondlarının cəmindən ibarətdir.
-

Sual: Yüngül sənaye istehsal əsas fondlarının quruluşu: (Çəki: 1)

- ☐ aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
 - ☐ əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi
 - ☐ binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti
 - ☐ texnologiya avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti
 - ☒ ünsürlərdən hər birinin ümumi dəyərdəki xüsusi çəkisi kimi hesablanır
-

Sual: Sahə müəssisələrində əsas fondların təmiri hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- ☐ ehtiyat fondundan
 - ☒ təmir fondundan
 - ☐ nizamnamə fondundan
 - ☐ amortizasiya fondundan
 - ☐ istehsalın inkişafı fondundan
-

Sual: Sahə müəssisələrində avadanlıqların təmiri nə vaxt həyata keçirir? (Çəki: 1)

- ☒ avadanlıq fiziki köhnəldə
 - ☐ avadanlıq yeni alınanda
 - ☐ avadanlıq satıldıqda
 - ☐ avadanlıqların yerini dəyişdikdə
 - ☐ avadanlıqların yerləşdirilməsində.
-

Sual: Qeyd edilən amillərdən hansı müəssisənin əsas fondlarının strukturuna təsir göstərmir? (Çəki: 1)

- ☒ kadrların idarə edilməsinin təkmilləşdirilməsi
- ☐ istehsal edilən məhsulun mürəkkəblik dərəcəsi
- ☐ elmi-texniki tərəqqi
- ☐ istehsalın təmərküzləşmə səviyyəsi
- ☐ istehsalın ixtisaslaşma səviyyəsi

Sual: Əsaslı vəsait qoyuluşunun xərclənmə istiqamətləri: (Çəki: 1)

- ☐ istehsal sahələrinin genişləndirilməsi, təkrar istehsal, texnoloji, cari və s.
 - ☐ texnoloji təkmilləşdirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı
 - ☐ müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış
 - ☐ maddi-istehsal sahələrinə, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri
 - ☒ tikinti-quraşdırma avadanlıqlarının, alət və inventarların alınması, geoloji kəşfiyyat, torpaq sahələrinin alınması, kadrların hazırlanması və yenidən hazırlanması, idarə heyətinin saxlanması xərcləri
-

Sual: Sahə müəssisələrinin istehsal-satış fəaliyyəti ilə əlaqədar plan: (Çəki: 1)

- ☐ dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur
 - ☐ müəssisənin inkişafı üçün zəruri olan sənədlərin məcmusudur
 - ☐ plan yunan sözü olub məzmununa görə rəvan bərabər deməkdir
 - ☒ məqsədi, məzmunu, həcmi, metodları, ardıcılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir
 - ☐ uzunmüddətli dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarının, elmi cəhətdən əsaslandırılmış təsvir, mülahizə və tövsiyələrin məcmusudur
-

Sual: Birbaşa investisiya: (Çəki: 1)

- ☐ veksellərin və mənzil fondlarının alınmasına yönəldilir
 - ☐ müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı vermir
 - ☐ sənaye istehsal heyətinin əmək haqlarının artırılmasına və iş şəraitinin yaxşılaşdırılmasına yönəldili
 - ☒ müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı verir
 - ☐ müəssisənin özəlləşdirilməsinə imkan verir, imtiyazlı səhmlərin alınmasına yönəldilir
-

Sual: Əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri: (Çəki: 1)

- ☐ investisiya edilmiş vəsaitdən istifadə əmsalı, kapital qoyuluşun üzrə mənfəət norması
 - ☐ investisiya qoyuluşlarının həcmi, investisiya qoyuluşunun geri qaytarılma müddəti
 - ☐ xalis cari dəyər, daxili rentabellik norması
 - ☐ bazarın potensial həcmi, əsaslı vəsait qoyuluşundan sonra istehsal və satışın həcmnin dinamikası
 - ☒ investisiya qoyuluşunun geri qaytarılma müddəti, xalis cari dəyər
-

Sual: İnvestisiyanın obyektlərinə aid deyildir: (Çəki: 1)

- ☐ qiymətli kağızlar, əmlak hüququ və intellektual mülkiyyət hüquqları
 - ☐ bütün sahələrdə yeni yaradılan və təkmilləşdirilən əsas fondlar, dövriyyə vəsaitləri
 - ☐ məqsədli pul yardımları
 - ☐ elmi-texniki məhsullar, mülkiyyətin digər obyektləri
 - ☒ investorlar və investisiya fəaliyyətindən istifadə edənlər
-

Sual: İnvestisiyanın subyektlərinə aiddir: (Çəki: 1)

- ☐ qiymətli kağızlar, əmlak hüququ və intellektual mülkiyyət hüquqları

- ☐ bütün sahələrdə yeni yaradılan və təkmilləşdirilən əsas fondlar, dövriyyə vəsaitləri
- ☐ məqsədli pul yardımları
- ☐ elmi-texniki məhsullar, mülkiyyətin digər obyektləri
- ☒ investorlar və investisiya fəaliyyətindən istifadə edənlər

Sual: İnvestisiyanın subyektlərinə aid deyildir: (Çəki: 1)

- ☒ qiymətli kağızlar, əmlak hüququ və intellektual mülkiyyət hüquqları
- ☐ investisiya fəaliyyətindən istifadə edənlər
- ☐ işlərin icraçıları
- ☐ əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər
- ☐ investorlar və investisiya fəaliyyətindən istifadə edənlər

Sual: Müəssisənin uğurlu innovasiya fəaliyyəti: (Çəki: 1)

- ☐ məhsul istehsalının artmasına və satılmayan məhsulun çoxalması
- ☒ müəssisənin rəqabət qabiliyyətinin güclənməsinə və mənfəətinin artması
- ☐ əlavə xərclərin artmasına və mənfəətin azalması
- ☐ müəssisənin ölkədə və xaricdə tanınmağı
- ☐ müəssisənin sənədləşmə işlərinin artması ilə ntəcələnir

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Yüngül sənaye müəssisələrində idarəetmənin funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☐ planlaşdırma, istehsal, mübadilə, istehlak, xətti, təhlil və tənzimləmə
- ☐ planlaşdırma, təşkilətmə, koordinasiya, sosial-psixoloji;
- ☐ idarəetmədə əmək bölgüsü, təkbaşınaçılıq, korporativ əhval-ruhiyyəsi;
- ☐ təşkilətmə, inzibati, iqtisadi, sosial-psixoloji;
- ☒ təşkilətmə, planlaşdırma, uçot və nəzarət, təhlil və tənzimləmə

Sual: Sahəvi təmərküzləşdirməni xarakterizə edir: (Çəki: 1)

- ☒ ayrı-ayrı müəssisələr tərəfindən buraxılan məhsulların sahənin ümumi məhsul istehsalında miqdarı və xüsusi çəkisi
- ☐ sahədə buraxılan məhsulların ümumi həcmi və çeşidi
- ☐ sahə müəssisələrində istifadə olunan maşın və avadanlıqlar
- ☐ müəssisələrin ölçüsü və istehsal gücü
- ☐ sahə müəssisələrinin təmərküzləşmə səviyyəsi

Sual: İxtisaslaşma səviyyəsini xarakterizə edilməsində aşağıda verilən hansı qrup göstəricilərdən istifadə istifadə edilmir? (Çəki: 1)

- ☒ sahə müəssisələrində istehsal olunan məhsulların maya dəyəri, topdan satış qiyməti, mənfəət və rentabellik səviyyəsi
- ☐ sahəvi ixtisaslaşma göstəriciləri, ayrı-ayrı sahələr üçün xüsusi göstəricilər

- ☐ sahəvi ixtisaslaşma göstəriciləri, fabrik (zavod) ixtisaslaşma göstəriciləri, ayrı-ayrı sahələr üçün xüsusi göstəricilər
 - ☐ sahəvi ixtisaslaşma göstəriciləri, fabrik (zavod) ixtisaslaşma göstəriciləri
 - ☐ fabrik (zavod) ixtisaslaşma göstəriciləri, ayrı-ayrı sahələr üçün xüsusi göstəricilər
-

Sual: Sahəvi ixtisaslaşmanı xarakterizə edən göstəricilərdən biri: (Çəki: 1)

- ☒ sahə ixtisaslaşma əmsalı
 - ☐ sahə müəssisələrinin istehsal etdikləri məhsulların çeşədi
 - ☐ istifadə olunan xammalın növü və sayı
 - ☐ istehsal olunan məhsul vahidininə kapital qoyuluşunun azaldılması
 - ☐ optimallıq əmsalı
-

Sual: Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək üçün istifadə edilən göstəricilər: (Çəki: 1)

- ☐ müəssisənin buraxılan məhsulun illik həcmi ilə müəyyən olunan optimal ölçüsü
 - ☐ bütün sənayenin buraxdığı ümumi məhsulda iri müəssisələrin məhsullarının payı
 - ☐ bir müəssisənin istehsal əsas fondlarının orta illik dəyəri, sahə müəssisələrinin istehsal gücü
 - ☐ bir müəssisənin orta enerji gücü, sənayedə çalışan işçilərin ümumi sayında iri müəssisələrin payı
 - ☒ məhsul istehsalının həcmi, sənaye-istehsal heyətinin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri, və s.
-

Sual: İxtisaslaşma səviyyəsini xarakterizə edən göstəricilər: (Çəki: 1)

- ☐ bir müəssisənin orta ölçüsü
 - ☒ sahənin və müəssisənin ümumi məhsul buraxılışında əsas (profil) məhsulun xüsusi çəkisi
 - ☐ ümumi məhsul buraxılışında kiçik müəssisələrin məhsullarının payı
 - ☐ müəssisənin orta enerji gücü
 - ☐ müəyyən məhsul növünün hazırlanması ilə məşğul olan müəssisə və sexlərin sayı
-

Sual: İxtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilər: (Çəki: 1)

- ☐ vahid məhsulun maya dəyəri
 - ☒ məhsul istehsalına cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət, əsaslı vəsait qoyuluşuna qənaət və onların ödəmə müddəti və s.
 - ☐ məhsul vahidinə sərf edilən nəqliyyat xərcləri
 - ☐ məhsulun istehsalı vədaşınmasına çəkilən xərclər
 - ☐ məhsul buraxılışının həcmi
-

Sual: Yüngül sənayenin istehsal əsas fondları: (Çəki: 1)

- ☒ istehsal proseslərində dəfələrlə təkrar iştirak edərək, həmin proseslərdə öz dəyərini hazırlanan məhsul üzərinə hissə-hissə köçürən və natural formasını dəyişməyən pul formasında ifadə olunan istehsal vasitələridir
 - ☐ istehsal prosesində iştirak edərək istehsalın hər mərhələsində öz dəyərini bütövlükdə hazır məhsul üzərinə köçürən istehsal vasitələridir
 - ☐ dəyəri 100 AZN-dən aşağı, istismar müddəti bir ildən az olan istehsal-texniki təyinatlı alətlər və tərtibatların məcmusundan ibarətdir.
 - ☐ müəssisələrin anbarlarında olan hazır məhsullar, yola salınmış lakin haqqı ödənilməmiş əmtəələr, özünün istehsalı olan yarımfabrikatların məcmusundan ibarətdir.
 - ☐ müəssisənin anbarında olan xammal və kənardan alınan yarımfabrikatların məcmusundan ibarətdir.
-

Sual: Əsas fondların ləğvolunma dəyəri: (Çəki: 1)

- ☐ onların istehsalı, əldə edilməsi, daşınması, quraşdırılması ilə əlaqədar xərclərin məcmusu
 - ☐ istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirilmədiyi dəyərin həcmi
 - ☐ köhnəlmiş və istismardan çıxarılmış istehsal əsas fondlarının əsaslı təmiri ilə əlaqədar xərclər
 - ☐ yeni istehsal şəraitində əsas fondların təkrar istehsal dəyəri
 - ☒ köhnəlmiş və istismardan çıxarılmış istehsal əsas fondların realizə dəyərini nəzərdə tutur.
-

Sual: Fondveriminin artırılması amillərinə aid deyil: (Çəki: 1)

- ☐ avadanlığın işinin növbəlilik əmsalının artırılması
 - ☐ vaxt və istehsal gücündən istifadənin yaxşılaşdırılması
 - ☐ yeni tətbiq edilmiş güclərin mənimsənilməsinin sürətləndirilməsi
 - ☒ müəssisədə fonsdahlılığının səviyyəsinin artırılması
 - ☐ əl əməyinin maşınla əməklə əvəz edilməsi
-

Sual: Yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbətini əks etdirən əmsal necə adlanır? (Çəki: 1)

- ☒ təzələnmə
 - ☐ artma
 - ☐ illik
 - ☐ növbəlilik
 - ☐ sıradan çıxma
-

Sual: Sənaye iqtisadiyyatında hansı əsas qiymət növlərindən istifadə olunur: (Çəki: 1)

- ☐ hərrac, sərbəst, topdansatış, transfert, idxal
 - ☐ ixrac, mövsümi, tədarük, istehlak qiyməti
 - ☐ müqavilə, pərakəndə, idxal və ixrac, sabit və bazar qiymətləri, birdəfəlik, sən ayenin topdan satış qiymətləri
 - ☒ müəssisənin topdansatış qiyməti, sənayenin topdansatış qiyməti, məhsulun pərakəndə satış qiymətləri
 - ☐ mövsümi, tədarük, istehlak qiymətləri, hərrac, sərbəst sənayenin topdan və pərakəndə satış qiymətləri
-

Sual: Sahə müəssisələrində əsas fondların təmiri hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- ☐ ehtiyat fondundan
 - ☒ təmir fondundan
 - ☐ nizamnamə fondundan
 - ☐ amortizasiya fondundan
 - ☐ istehsalın inkişafı fondundan
-

Sual: Sahə müəssisələrində avadanlıqların təmiri nə vaxt həyata keçirir? (Çəki: 1)

- ☒ avadanlıq fiziki köhnələndə
 - ☐ avadanlıq yeni alınanda
 - ☐ avadanlıq satıldıqda
 - ☐ avadanlıqların yerini dəyişdikdə
 - ☐ avadanlıqların yerləşdirilməsində
-

Sual: Qeyd edilən amillərdən hansı müəssisənin əsas fondlarının strukturuna təsir göstərmir? (Çəki: 1)

- ☒ kadrların idarə edilməsinin təkmiləşdirilməsi
 - ☐ istehsal edilən məhsulun mürəkkəblik dərəcəsi
 - ☐ elmi-texniki tərəqqi
 - ☐ istehsalın təmərküzləşmə səviyyəsi
 - ☐ istehsalın ixtisaslaşma səviyyəsi
-

Sual: Əsas fondların ləğvolunma dəyəri: (Çəki: 1)

- ☐ onların istehsalı, əldə edilməsi, daşınması, quraşdırılması ilə əlaqədar xərclərin məcmusu
 - ☐ istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirilmədiyi dəyərin həcmi
 - ☐ köhnəlmiş və istismardan çıxarılmış istehsal əsas fondlarının əsaslı təmiri ilə əlaqədar xərclər
 - ☐ yeni istehsal şəraitində əsas fondların təkrar istehsal dəyəri
 - ☒ köhnəlmiş və istismardan çıxarılmış istehsal əsas fondların reallığa dəyərini nəzərdə tutur
-

Sual: Fondveriminin artırılması amillərinə aid deyil: (Çəki: 1)

- ☐ avadanlığın işinin növbəlilik əmsalının artırılması
 - ☐ vaxt və istehsal gücündən istifadənin yaxşılaşdırılması
 - ☐ yeni tətbiq edilmiş güclərin mənimsənilməsinin sürətləndirilməsi
 - ☒ müəssisədə fəndsilahlılığının səviyyəsinin artırılması
 - ☐ əl əməyinin məşinli əməklə əvəz edilməsi
-

Sual: Yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbətini əks etdirən əmsal necə adlanır? (Çəki: 1)

- ☒ təzələnmə
 - ☐ artma
 - ☐ illik
 - ☐ növbəlilik
 - ☐ sıradan çıxma
-

Sual: Sənaye iqtisadiyyatında hansı əsas qiymət növlərindən istifadə olunur: (Çəki: 1)

- ☐ hərəac, sərbəst, topdansaış, transfert, idxal
 - ☐ ixrac, mövsümi, tədarük, istehlak qiyməti
 - ☐ müqavilə, pərakəndə, idaxal və ixrac, sabit və bazar qiymətləri, birdəfəlik, sən ayenin topdan saış qiymətləri
 - ☒ müəssisənin topdansaış qiyməti, sənayenin topdansaış qiyməti, məhsulun pərakəndə saış qiymətləri
 - ☐ mövsümi, tədarük, istehlak qiymətləri, hərəac, sərbəst sənayenin topdan və pərakəndə saış qiymətləri
-

Sual: Dövriyyə vəsaitlərinin dövretmə əmsalı: (Çəki: 1)

- ☒ müəssisənin topdansaış qiymətlərlə satılmış məhsulun ümumi dəyərinin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
 - ☐ dövriyyə vəsaitlərinin orta illik qalığının müəssisənin topdansaış qiymətlərlə satılmış məhsulun ümumi dəyərinə nisbəti kimi
 - ☐ faktiki reallığa edilmiş məhsulun həcmnin plnlaşdırılmış dövrdə kalendar günlərin sayına nisbəti kimi
 - ☐ dövriyyə vəsaitlərinin orta illik həcmnin, dəyər ifadəsilə əsas fondların orta illik dəyərinə nisbəti kimi
 - ☐ istehsalda istifadə olunan dövriyyə fondlarının orta illik həcmnin tədavül fondların orta illik həcminə nisbəti kimi hesablanır
-

Sual: "Müəssisənin döviyyə fondları" dedikdə: (Çəki: 1)

- ☐ əsas və köməkçi materiallar, öz istehsalı olan yarımfabrikatlar, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar
- ☒ əmək prosesinə daxil olmaqla hər bir istehsal tsiklinə tamamilə istehlak olunaraq, həmin tsiklə öz dəyərini bütünlüklə yaradılan məhsulun üzərinə köçürən və natural formasını dəyişən istehsal vasitələrinin bir hissəsi
- ☐ istehsal prosesində dəfələrlə iştirak edərək öz dəyərini hissə-hissə yaradılan məhsulun üzərinə keçirən istehsal vasitələri
- ☐ tsiklə dəfələrlə iştirak edərək öz dəyərini hissə-hissə yaradılan məhsulun üzərinə keçirən əmək alətləri
- ☐ məhsul istehsalı üçün lazım olan əmək predmetləri və istehsal vasitələrinin məcmusu başa düşülür

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	58
Maksimal faiz	58
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kooperativləşdirmənin formalarına aid deyildir: (Çəki: 1)

- ☐ aqreqat üzrə kooperativləşdirmə
- ☐ texnoloji mərhələlər üzrə kooperativləşdirmə
- ☐ sahədaxili kooperativləşdirmə
- ☐ hissələr üzrə kooperativləşdirmə
- ☒ dəzgah üzrə kooperativləşdirmə

Sual: Kooperasiyaləşmənin səviyyəsi xarakterizə edir: (Çəki: 1)

- ☐ sahənin müəssisələrinin məhsullarının çeşidində qrupların sayı, növü, markası və texnoloji eynicinsliyi
- ☐ məhsulun əməktutumluluğu
- ☒ ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənardan alınan yarımfabrikatların və dəstləşdirici məmulatların xüsusi çəkisi
- ☐ ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənara göndərilən yarımfabrikatların və dəstləşdirici məmulatların xüsusi çəkisi
- ☐ baş müəssisə ilə kooperasiya edilmiş müəssisələrin sayı

Sual: Kombinələşmə hansı sahələrdə daha geniş inkişaf etdirilmişdir? (Çəki: 1)

- ☐ hərbi sənayədə
- ☐ maşınqayırmada
- ☐ elektroenergetikada
- ☒ yüngül sənaye, metallurqiya, kimya, ağac emalı
- ☐ neftəmalı sənayesidə

Sual: Sənaye qeyri neft sahələrində müəssisənin optimal ölçüsü: (Çəki: 1)

- ☒ istehsalın daha az məcmu məsrəflərlə əldə edilməsini təmin edən ölçü
- ☐ istehsalın zişansız həyüata keçirilməsini təmin edən ölçü
- ☐ daha çox məcmu məsrəflərlə müşayət olunan ölçü

- ☐ müəssisənin daha az məcmu məsrəflərini və zəif gəlirliliyini təmin edən ölçü
 - ☐ fondsilahlılığı və fondveriminin daha aşağı səviyyəsi əldə olunan ölçü.
-

Sual: İri müəssisələrin xüsusi çəkisi necə müəyyən edilir? (Çəki: 1)

- ☒ iri müəssisələrin istehsal həcmnin istehsalın ümumi həcminə nisbəti kimi
 - ☐ istehsalın ümumi həcmnin iri müəssisələrin istehsal həcminə nisbəti kimi
 - ☐ ixtisaslaşmış müəssisələrin xüsusi çəkisinin iri müəssisələrin istehsal həcminə nisbəti kimi
 - ☐ ixtisaslaşmış müəssisələrin xüsusi çəkisinin yüngül sənayedə istehsal olunan məhsul növlərinin sayına nisbəti kimi
 - ☐ koperasiyalaşmış təchizatın həcmnin ixtisaslaşdırılmış avadanlığın xüsusi çəkisinə nisbəti kimi müəyyən edilir.
-

Sual: Yüngül sənayedə əsas fondların quruluşu: (Çəki: 1)

- ☒ ayrı-ayrı elementlərin faizlə ifadədə əsas fondların ümumi dəyərində nisbəti
 - ☐ əsas fondların tərkibində aktiv əsas fondların xüsusi çəkisi
 - ☐ əsas fondların tərkibində passiv əsas fondların xüsusi çəkisi
 - ☐ dəyəri 100 AZN-dən yuxarı, istismar müdəti bir ildən çox olan istehsal-texniki təyinatlı alətlər və tərtibatların məcmusu
 - ☐ əsas istehsal vəsaitlərinin dəyəri
-

Sual: Dövriyyə vəsaitlərinin dövretmə əmsalı: (Çəki: 1)

- ☒ müəssisənin topdansaş qiyətlərlə satılmış məhsulun ümumi dəyərində dövriyyə vəsaitlərinin orta illik qalıqına nisbəti kimi
 - ☐ dövriyyə vəsaitlərinin orta illik qalıqının müəssisənin topdansaş qiyətlərlə satılmış məhsulun ümumi dəyərində nisbəti kimi
 - ☐ faktiki realizə edilmiş məhsulun həcmnin plnlaşdırılmış dövrdə kalendar günlərin sayına nisbəti kimi
 - ☐ dövriyyə vəsaitlərinin orta illik həcmnin, dəyər ifadəsilə əsas fondların orta illik dəyərində nisbəti kimi
 - ☐ istehsalda istifadə olunan dövriyyə fondlarının orta illik həcmnin tədavül fondların orta illik həcmində nisbəti kimi hesablanır.
-

Sual: "Müəssisənin dövriyyə fondları" dedikdə: (Çəki: 1)

- ☐ əsas və köməkçi materiallar, öz istehsalı olan yarımfabrikatlar, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar
 - ☒ əmək prosesinə daxil olmaqla hər bir istehsal tsiklində tamamilə istehlak olunaraq, həmin tsikldə öz dəyərini bütünlüklə yaradılan məhsulun üzərinə köçürən və natural formasını dəyişən istehsal vasitələrinin bir hissəsi
 - ☐ istehsal prosesində dəfələrlə iştirak edərək öz dəyərini hissə-hissə yaradılan məhsulun üzərinə keçirən istehsal vasitələri
 - ☐ tsiklində dəfələrlə iştirak edərək öz dəyərini hissə-hissə yaradılan məhsulun üzərinə keçirən əmək alətləri
 - ☐ məhsul istehsalı üçün lazım olan əmək predmetləri və istehsal vasitələrinin məcmusu başa düşülür.
-

Sual: Məhsulun materialtutumu: (Çəki: 1)

- ☐ istehsalın texniki səviyyəsi
 - ☐ maşın və aqreqatların xalis çəkisi
 - ☐ məmulatın hazırlanması üçün sərf edilən materialların ümumi çəkisi
 - ☐ məhsul istehsalına sərf olunan material norması
 - ☒ məhsul vahidində sərf olunan material resurslarını xarakterizə edir.
-

Sual: Dövriyyə vəsaitlərinin dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi: (Çəki: 1)

- ☐ məhsul vahidinə sərf olunan material resurslarını xarakterizə edir.
 - ☐ realizə edilmiş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta qalığına nisbəti kimi
 - ☐ vahid avadanlığın istehsal gücünün il ərzində istehsal olunmuş ümumi məhsulun dəyərinə nisbəti kimi
 - ☐ istehsalda istifadə olunan dövriyyə fondlarının orta illik həcmnin tədavül fondların orta illik həcminə nisbəti kimi
 - ☒ dövrdəki günlərin sayının dövretmə əmsalına nisbəti kimi hesablanır
-

Sual: Dövriyyə vəsaitlərindən səmərəli istifadə göstəricilərinə aiddir: (Çəki: 1)

- ☐ materialtutumu, dövriyyə vəsaitlərinin dövretmə sürəti, istehsalın rentabelliği
 - ☐ istehsalın rentabelliği, dövriyyə vəsaitlərinin rentabelliği, materiallardan istifadə əmsalı, materialverimi
 - ☐ dövriyyə vəsaitlərinin rentabelliği, dövriyyə vəsaitlərinin dövretmə sürəti, dövriyyə vəsaitlərinin dövriyyə uzunluğu
 - ☐ dövretmələrin sayı, materialtutumu,
 - ☒ dövretmə əmsalı, dövriyyə vəsaitlərinin yüklənmə əmsalı, bir dövriyyənin uzunluğu.
-

Sual: Sənaye sahələrinin xammal bazasının genişlənməsi sıx əlaqəlidir: (Çəki: 1)

- ☒ kənd təsərrüfatının, hasilat, yüngül, kimya və sənayenin digər sahələrinin inkişafı ilə
 - ☐ yüngül sənayenin fəaliyyət sahəsinin genişlənməsi ilə
 - ☐ yüngül sənayenin istehsal infrastrukturunun inkişafı ilə
 - ☐ əhalinin tələbatının artması ilə
 - ☐ dövlətin apardığı sərt siyasət ilə.
-

Sual: Sahəvi ixtisaslaşmanı xarakterizə edən göstəricilərdən biri: (Çəki: 1)

- ☒ sahə ixtisaslaşma əmsalı
 - ☐ sahə müəssisələrinin istehsal etdikləri məhsulların çeşədi
 - ☐ istifadə olunan xammalın növü və sayı
 - ☐ istehsal olunan məhsul vahidinə kapital qoyuluşunun azaldılması
 - ☐ optimallıq əmsalı
-

Sual: Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək üçün istifadə edilən göstəricilər: (Çəki: 1)

- ☐ müəssisənin buraxılan məhsulun illik həcmi ilə müəyyən olunan optimal ölçüsü
 - ☐ bütün sənayenin buraxdığı ümumi məhsulda iri müəssisələrin məhsullarının payı
 - ☐ bir müəssisənin istehsal əsas fondlarının orta illik dəyəri, sahə müəssisələrinin istehsal gücü
 - ☐ bir müəssisənin orta enerji gücü, sənayedə çalışan işçilərin ümumi sayında iri müəssisələrin payı
 - ☒ məhsul istehsalının həcmi, sənaye-istehsal heyətinin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri, və s.
-

Sual: İxtisaslaşma səviyyəsini xarakterizə edən göstəricilər: (Çəki: 1)

- ☐ bir müəssisənin orta ölçüsü
 - ☒ sahənin və müəssisənin ümumi məhsul buraxılışında əsas (profil) məhsulun xüsusi çəkisi
 - ☐ ümumi məhsul buraxılışında kiçik müəssisələrin məhsullarının payı
 - ☐ müəssisənin orta enerji gücü
 - ☐ müəyyən məhsul növünün hazırlanması ilə məşğul olan müəssisə və sexlərin sayı
-

Sual: İxtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilər: (Çəki: 1)

- ☐ vahid məhsulun maya dəyəri
 - ☒ məhsul istehsalına cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət, əsaslı vəsait qoyuluşuna qənaət və onların ödəmə müddəti və s.
 - ☐ məhsul vahidinə sərf edilən nəqliyyat xərcləri
 - ☐ məhsulun istehsalı vədaşınmasına çəkilən xərclər
 - ☐ məhsul buraxılışının həcmi
-

Sual: Sənaye qeyri neft sahələrində müəssisənin optimal ölçüsü: (Çəki: 1)

- ☒ istehsalın daha az məcmu məsrəflərlə əldə edilməsini təmin edən ölçü
 - ☐ istehsalın zişansız həyata keçirilməsini təmin edən ölçü
 - ☐ daha çox məcmu məsrəflərlə müşayət olunan ölçü
 - ☐ müəssisənin daha az məcmu məsrəflərini və zəif gəlirliliyini təmin edən ölçü
 - ☐ fondsilahlılığı və fondveriminin daha aşağı səviyyəsi əldə olunan ölçü.
-

Sual: İri müəssisələrin xüsusi çəkisi necə müəyyən edilir? (Çəki: 1)

- ☒ iri müəssisələrin istehsal həcmi istehsalın ümumi həcminə nisbəti kimi
 - ☐ istehsalın ümumi həcmi iri müəssisələrin istehsal həcminə nisbəti kimi
 - ☐ ixtisaslaşmış müəssisələrin xüsusi çəkisinin iri müəssisələrin istehsal həcminə nisbəti kimi
 - ☐ ixtisaslaşmış müəssisələrin xüsusi çəkisinin yüngül sənayedə istehsal olunan məhsul növlərinin sayına nisbəti kimi
 - ☐ koperasiyalaşmış təchizatın həcmi ixtisaslaşdırılmış avadanlığın xüsusi çəkisinə nisbəti kimi müəyyən edilir.
-

Sual: Yüngül sənayedə əsas fondların quruluşu: (Çəki: 1)

- ☒ ayrı-ayrı elementlərin faizlə ifadədə əsas fondların ümumi dəyərinə nisbəti
 - ☐ əsas fondların tərkibində aktiv əsas fondların xüsusi çəkisi
 - ☐ əsas fondların tərkibində passiv əsas fondların xüsusi çəkisi
 - ☐ dəyəri 100 AZN-dən yuxarı, istismar müddəti bir ildən çox olan istehsal-texniki təyinatlı alətlər və tərtibatların məcmusu
 - ☐ əsas istehsal vəsaitlərinin dəyəri
-

Sual: Yüngül sənayenin istehsal fondları: (Çəki: 1)

- ☒ əsas və döviyyə fondlarının cəmindən
 - ☐ döviyyə və tədavül fondlarının cəmindən
 - ☐ tədavül və əsas fondların cəmindən
 - ☐ əmək predmetləri və əmək resurslarının cəmindən
 - ☐ əsas istehsal və qeyri əsas istehsal fondlarının cəmindən ibarətdir
-

Sual: Yüngül sənayenin istehsal əsas fondları: (Çəki: 1)

- ☒ istehsal proseslərində dəfələrlə təkrar iştirak edərək, həmin proseslərdə öz dəyərini hazırlanan məhsul üzərinə hissə-hissə köçürən və natural formasını dəyişməyən pul formasında ifadə olunan istehsal vasitələridir
- ☐ istehsal prosesində iştirak edərək istehsalın hər mərhələsində öz dəyərini bütövlükdə hazır məhsul üzərinə köçürən istehsal vasitələridir
- ☐ dəyəri 100 AZN-dən aşağı, istismar müddəti bir ildən az olan istehsal-texniki təyinatlı alətlər və tərtibatların məcmusundan ibarətdir
- ☐ müəssisələrin anbarlarında olan hazır məhsullar, yola salınmış lakin haqqı ödənilməmiş əmtəələr, özünün istehsalı olan yarımfabrikatların məcmusundan ibarətdir

☐ müəssisənin anbarında olan xammal və kənardan alınan yarımfabrikatların məcmusundan ibarətdir

Sual: Yüngül sənaye istehsal əsas fondlarının quruluşu: (Çəki: 1)

- ☐ aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
 - ☐ əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi
 - ☐ binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti
 - ☐ texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti
 - ☒ ünsürlərdən hər birinin ümumi dəyərdəki xüsusi çəkisi kimi hesablanır
-

Sual: Məhsulun materialtutumu: (Çəki: 1)

- ☐ istehsalın texniki səviyyəsi
 - ☐ maşın və aqreqların xalis çəkisi
 - ☐ məmulatın hazırlanması üçün sərf edilən materialların ümumi çəkisi
 - ☐ məhsul istehsalına sərf olunan material norması
 - ☒ məhsul vahidinə sərf olunan material resurslarını xarakterizə edir
-

Sual: Dövriyyə vəsaitlərinin dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi: (Çəki: 1)

- ☐ məhsul vahidinə sərf olunan material resurslarını xarakterizə edir
 - ☐ realizə edilmiş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta qalığına nisbəti kimi
 - ☐ vahid avadanlığın istehsal gücünün il ərzində istehsal olunmuş ümumi məhsulun dəyərinə nisbəti kimi
 - ☐ istehsalda istifadə olunan dövriyyə fondlarının orta illik həcmnin tədavül fondların orta illik həcminə nisbəti kimi
 - ☒ dövrdəki günlərin sayının dövretmə əmsalına nisbəti kimi hesablanır
-

Sual: Dövriyyə vəsaitlərindən səmərəli istifadə göstəricilərinə aiddir: (Çəki: 1)

- ☐ materialtutumu, dövriyyə vəsaitlərinin dövretmə sürəti, istehsalın rentabelliği
 - ☐ istehsalın rentabelliği, dövriyyə vəsaitlərinin rentabelliği, materiallardan istifadə əmsalı, materialverimi
 - ☐ dövriyyə vəsaitlərinin rentabelliği, dövriyyə vəsaitlərinin dövretmə sürəti, dövriyyə vəsaitlərinin dövriyyə uzunluğu
 - ☐ dövretmələrin sayı, materialtutumu
 - ☒ dövretmə əmsalı, dövriyyə vəsaitlərinin yüklənmə əmsalı, bir dövriyyənin uzunluğu
-

Sual: Sənaye sahələrinin xammal bazasının genişlənməsi sıx əlaqəlidir: (Çəki: 1)

- ☒ kənd təsərrüfatının, hasilat, yüngül, kimya və sənayenin digər sahələrinin inkişafı ilə
 - ☐ yüngül sənayenin fəaliyyət sahəsinin genişlənməsi ilə
 - ☐ yüngül sənayenin istehsal infrastrukturunun inkişafı ilə
 - ☐ əhəlinin tələbatının artması ilə
 - ☐ dövlətin apardığı sərt siyasət ilə
-

Sual: Müəssisədə istehsal ehtiyatlarının tam tərkibi: (Çəki: 1)

- ☐ cari, nəqliyyat və hazırlıq
 - ☐ cari, sığorta, nəqliyyat və hazırlıq
 - ☐ sığorta, mövsümi, nəqliyyat və hazırlıq
 - ☐ düzgün cavab yoxdur
 - ☒ cari, hazırlıq, sığorta, mövsümi
-

Sual: Normalaşdırılan dövriyyə vəsaitlərinə hansı aiddir: (Çəki: 1)

- ☐ bütün istehsal ehtiyatları
 - ☐ bütün istehsal dövriyyə fondları
 - ☐ müəssisənin bütün dövriyyə vəsaitləri
 - ☐ hesablaşmalardakı vəsaitlər, pul vəsaitləri, yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
 - ☒ istehsal dövriyyə fondları və anbardakı hazır məhsul
-

Sual: Ölkəmizdə mövcud olan və müxtəlif sənaye məhsullarının hazırlanmasında bilavasitə istifadə olunan əmək predmetlərinin məcmusu: (Çəki: 1)

- ☐ yanacaq-enerji
 - ☐ viskoz
 - ☐ yun
 - ☒ xammal
 - ☐ pambıq
-

Sual: Hasilat sənayesinin xammalına əsasən aid edirlər: (Çəki: 1)

- ☐ sement
 - ☐ əlvan metal
 - ☒ neft
 - ☐ pambıq və ipək
 - ☐ iplik
-

Sual: Hasilat sənayesinin xammalına aid edilmir: (Çəki: 1)

- ☐ filiz
 - ☐ kömür
 - ☒ iplik
 - ☐ neft
 - ☐ çınqıl
-

Sual: Emal sənayesinin məhsuluna aid edilən material: (Çəki: 1)

- ☐ sement
 - ☐ un
 - ☐ iplik
 - ☒ bütün cavablar düzgündür
 - ☐ neft
-

Sual: Hazır məhsulun tərkibinə natural formada daxil olaraq onun maddi əsasını təşkil edən material: (Çəki: 1)

- ☐ köməkçi material
 - ☐ xammal
 - ☒ əsas material
 - ☐ köməkçi material və xammal
 - ☐ əsas və köməkçi material, xammal
-

Sual: Hazır məhsulun tərkibinə daxil olmayan, lakin onun formalaşmasına köməklik göstərən materiallar hansılardır? (Çəki: 1)

- ☐ əsas
- ☐ xammal və əsas materiallar
- ☐ əsas və köməkçi materiallar

- ☐ xammal
 - ☒ köməkçi materiallar
-

Sual: Yüngül sənayedə istifadə olunan enerji resurslarının məcmusu: (Çəki: 1)

- ☒ real yanacaq-enerji resursları
 - ☐ nominal yanacaq-enerji resursları
 - ☐ mazut və digər istilik enerji resursları
 - ☐ neft-qaz enerji resursları
 - ☐ potensial yanacaq-enerji resursları
-

Sual: Yüngül sənayedə xammaldan səmərəli istifadənin əsas istiqamətlərinə aid edilmir: (Çəki: 1)

- ☐ dövriyyə fondlarının düzgün idarə olunması
 - ☐ dövriyyə fondlarının düzgün idarə olunması və xammaldan kompleks istifadənin təmin edilməsi
 - ☒ istehsal gücündən istifadə səviyyəsinin yüksəldilməsi
 - ☐ xammaldan kompleks istifadə
 - ☐ istehsal tullantılarından təkrar istifadə
-

Sual: Ehtiyat norması-bu: (Çəki: 1)

- ☒ sənaye müəssisəsinin fasiləsiz, ahəngdar işinin təmin edilməsi üçün zəruri olan minimum ehtiyat həcmidir, günlə
 - ☐ iki maddi təchizat arasındakı intervalda istehsalın gündəlik tələbatını ödəyən həcmdir, gündəlik satışı təmin edən istehsal normasıdır
 - ☐ növbəti təchizat arasındakı intervaldır
 - ☐ məhsulun istehsalı və satışına sərf edilən xərclərin məcmusu
 - ☐ məhsulun maya dəyərini təşkil edən element və maddələrin nisbətidir
-

Sual: Azərbaycan Respublikasında yüngül sənaye üçün lazım olan xammal növləri: (Çəki: 1)

- ☒ pambıq, yun, barama, gön-dəri, xəz-dəri və kimyəvi liflər
 - ☐ tut ağacları, barama, gön-dəri, kimyəvi liflər və ötürücü qurğular
 - ☐ xəz-dəri, iri və kiçik buynuzlu mal-qara, maşın və avadanlıqlar
 - ☐ barama, gön-dəri və kimyəvi liflər
 - ☐ maşın və avadanlıqlar, dəzgahlar
-

Sual: Yüngül sənaye müəssisələri kəlağayı istehsal edir ki, o: (Çəki: 1)

- ☐ mebel sənayesində istifadə olunurlar
 - ☐ aviasiyada istifadə olunurlar
 - ☐ avtomobilqayırmada istifadə olunurlar
 - ☐ yeyinti sənayesində istifadə olunurlar
 - ☒ baş örtüyü kimi istifadə olunurlar
-

Sual: Yüngül sənaye müəssisələri istehsal-texniki və xüsusi təyinatlı məhsullar istehsal edir ki, onlar: (Çəki: 1)

- ☐ kimya sənayesində istifadə olunmur
 - ☐ yeyinti sənayesində istifadə olunmur
 - ☒ maddi istehsalın bütün sahələrində istifadə olunur
 - ☐ elektrotexnika sahəsində istifadə olunmur
 - ☐ aqrar sənaye kompleksində istifadə olunmur
-

Sual: Sahə müəssisələrinin istehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə hansı kateqoriyalara bölünür? (Çəki: 1)

- ☒ fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri
 - ☐ sahibkarlar, səhmdarlar, menecerlər, fəhlələr, mühəndis-texniki işçilər, şagirdlər, qulluqçular
 - ☐ menecerlər, marketoloqlar, mühasiblər, mühəndislər, yardımçı təsərrüfat işçiləri, payçılar
 - ☐ baş mühəndis, ixtisaslı fəhlələr, qulluqçular, servis xidməti göstərənlər, satıcılar, klub işçiləri
 - ☐ mühəndis-texniki işçilər, fəhlələr, şagirdlər, mühafizə işçiləri, vergi orqanlarının əməkdaşları
-

Sual: Sahə müəssisələrində kadrların strukturu necə müəyyən edilir? (Çəki: 1)

- ☒ heyətin orta siyahı sayında müxtəlif kateqoriyalı işçilərin xüsusi çəkisinə görə
 - ☐ köməkçi fəhlələrin sayının əsas fəhlələrin sayına nisbətinə görə
 - ☐ heyətin orta siyahı sayının rəhbər və mütəxəssislərin sayına nisbətinə görə
 - ☐ mühafizə işçilərinin sayının əsas və köməkçi fəhlələrin ümumi sayında xüsusi çəkisinə görə
 - ☐ əsas fəhlələrin sayında heyətin orta siyahı sayının xüsusi çəkisinə görə
-

Sual: Əmək məhsuldarlığının yüksəldilməsi amilləri: (Çəki: 1)

- ☒ maddi-texniki, sosial, iqtisadi və təşkilati
 - ☐ maddi-texniki, ekstensiv, dəyişən, qarışıq
 - ☐ analitik, sosial, eksperimental, qarışıq
 - ☐ fondtutumunun artırılması və materialtutumunu azaldılması
 - ☐ istehsal heyətinin iş vaxtının uzadılması və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması
-

Sual: Əmək haqqı dedikdə: (Çəki: 1)

- ☒ işçiyə onun sərf etdiyi əməyin kəmiyyəti və keyfiyyətinə müqabilində ictimai məhsuldan ayrılan və pul ifadəsində verilən hissədir
 - ☐ işçinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait
 - ☐ müəssisədə işçilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar
 - ☐ işəgötürənin işçi ilə bağladığı müqaviləyə görə onun işdən çıxdığı halda ödədiyi vəsait
 - ☐ müəssisəyə işçi kimi qəbul edildiyi gündən işin nəticəsindən asılı olmayaraq ona ayrılan maddi köməkdir
-

Sual: Əmək haqqının səviyyəsinə təsir göstərən amillər: (Çəki: 1)

- ☐ işçinin ailəsinin ümumi gəlirləri
 - ☒ əmək bazarının konyukturası
 - ☐ dövlətin az təminatlı ailələr üçün ayırdığı sosial yardımlar
 - ☐ müəssisənin yaşayış yerinə yaxınlığı
 - ☐ əlavə dəyər vergisinin yüksək olması, gəlir vergisinin isə aşağı olması
-

Sual: Yüngül sənayedə əməyin vaxtamuzd ödənişi formasında əmək: (Çəki: 1)

- ☒ faktiki iş vaxtına görə
 - ☐ təqvim vaxtına görə
 - ☐ materialtutumuna görə
 - ☐ hazırlanmış məmulatın sayına görə
 - ☐ göstərilən xidmətin həcminə görə ödənilir
-

Sual: Yüngül sənayedə əməyin ödənilməsinin işəmuzd forması hansı hallarda tətbiq edilir? (Çəki: 1)

- ☒ işin nəticələri işçidən asılı olduğu və işin normalaşdırılması mümkün olduğu hallarda
 - ☐ texnoloji qaydaların pozulması
 - ☐ avadanlıqlara xidmətin təşkilinin birqada üsulunun tətbiqi
 - ☐ materiallardan israfçılıqla istifadə olunması
 - ☐ əməliyyatların ardıcılıqla yerinə yetirilməsi
-

Sual: Yüngül sənayedə əməyin ödənilməsinin işəmuzd forması tətbiq edilir: (Çəki: 1)

- ☒ istehsal olunan məhsula fəhlənin fəal təsir edə bilmə imkanı və əməyin normalaşdırılmasının mümkün olduğu
 - ☐ texnoloji qaydaların pozulması, texnoloji əməliyyatların ardıcılıqla yerinə yetirilməsi
 - ☐ avadanlıqlara xidmətin təşkilinin birqada üsulunun tətbiqi
 - ☐ materiallardan israfçılıqla istifadə olunması, əməliyyatların ardıcılıqla yerinə yetirilməsi
 - ☐ əməliyyatların ardıcılıqla yerinə yetirilməsi və əmək məhsuldarlığının yüksək olduğu hallarda
-

Sual: Yüngül sənayedə əməyin ödənilməsinin tarif sistemində daxildir: (Çəki: 1)

- ☒ tarif cədvəli, tarif dərəcəsi, tarif ixtisas məlumat (sorğu) kitabı
 - ☐ tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi
 - ☐ iş yerlərinin təşkilinə qoyulan tələblər, işçilərin ixtisasına qoyulan tələblər, işçinin əmək haqqı
 - ☐ əməyin ödənilməsi qaydası və əmək şəratinə qoyulan tələblər, əmək haqqının minimum səviyyəsi
 - ☐ işçilərin mükafatlandırması sistemi, əmək haqqı təlimatı, əmək məcəlləsi
-

Sual: Müəssisədə kadrların idarə edilməsi: (Çəki: 1)

- ☒ işə qəbul, fəhlələrə hamilik, ixtisas səviyyəsinin yüksəldilməsi və kadrların yenidən hazırlanması, heyətin davranışına nəzarətin təşkili
 - ☐ işə qəbul, fəhlələrə işlə təmin edilməsi, kadrların yenidən hazırlanması, inzibati cəza, heyətin davranışına nəzarətin təşkili
 - ☐ sahə müəssisələrində müqavilə əsasında çalışan işçilərin öhdəliklərinin icrasına nəzarətin təşkili
 - ☐ bütün vəzifələr üzrə namizədlərin hazırlanması və onlar üçün konkret əmək haqqı ödənişi səviyyəsinin müəyyən edilməsi
 - ☐ əməyin düzgün təşkili və kadr axıcılığının qarşısının inzibati yolla qarşısının alınması və s. bu kimi məsələləri özündə birləşdirir
-

Sual: Əməyin ödənişinin işəmuzd formasına aid deyil: (Çəki: 1)

- ☐ birbaşa işəmuzd və dolayı işəmuzd
 - ☐ dolayı işəmuzd və mükafatlı işəmuzd
 - ☐ mütərəqqi işəmuzd
 - ☒ intensiv işəmuzd
 - ☐ mükafatlı və dolayı işəmuzd
-

Sual: Sənaye-istehsal heyəti: (Çəki: 1)

- ☐ ixtisaslı, azixtisaslı, ixtisaslı və yüksək ixtisaslı fəhlələrdən
- ☐ sənaye müəssisələrini idarə edən mütəxəssislərdən
- ☐ bilavasitə hazır xammalın emalı prosesində iştirak edən fəhlələrdən

☐ istehsal prosesinin normal gedişatını təmin edən işçilərdən və mühəndis-texniki işçilərdən

☒ sənayedə çalışan kadrların məcmusundan ibarətdir

Sual: "Müəssisənin əmək resursları" anlayışı: (Çəki: 1)

☒ onun potensial işçi qüvvəsini

☐ sənaye istehsal heyəti və müəssisənin balansında olan istmədəni-məişət, səhiyyə və s. sahələrdə çalışan işçilər kateqoriyasını

☐ müəssisədən əmək haqqı alan bütün işçi qüvvəsini

☐ sənaye istehsal və qeyri-sənaye istehsal heyətini

☐ hesabat ilinin əvvəlinə mövcud olan və il ərzində müəssisəyə gələn işçilərin ümumi sayını xarakterizə edir

Sual: Sənayedə əmək predmetləri kimi istifadə olunan maddi resursların hamısı şərti olaraq bölünür: (Çəki: 1)

☐ ikincidərəcəli

☐ köməkçi

☐ ikincidərəcəli və köməkçi

☐ əsas və ikinci dərəcəli

☒ xammal və yanacaq-enerji resurslarına

Sual: Müəssisənin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilər: (Çəki: 1)

☐ növbəlilik əmsali, xalis cari dəyər

☐ xalis cari dəyər

☐ daxili rentabellik norması

☒ rentabellik indeksi, xalis cari dəyər, daxili rentabellik norması, ödənmə müddəti

☐ ödənmə müddəti, mənfəət, xalis cari dəyər

Sual: İstehsala investisiya qoyuluşu nəzərdə tutur: (Çəki: 1)

☐ məhsulun istehsalına və reallaşdırmasına çəkilən cari xərclərini

☐ xammal və materialların alınması xərclərini, əsas fondların cari təmiri xərclərini

☐ xammal və materialların alınması, işləyənlərin əmək haqqını

☒ avadanlıqların alınması və quraşdırılması xərclərini

☐ əsas fondların cari təmiri xərclərini nəzərdə tutur

Sual: Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mənbəyi rolunda çıxış edə bilməz? (Çəki: 1)

☐ müəssisənin sərəncamında qalan mənfəət

☐ müəssisənin təsisçilərinin verdiyi vəsait

☐ müəssisənin ehtiyat fondunun vəsaiti

☒ müəssisənin əmək haqqı fondunun vəsaiti

☐ müəssisənin cəlb etdiyi borc vəsaitləri

Sual: Yüngül sənayedə az məsrəflə müəssisəni lazım olan yüksək keyfiyyətli material resursları ilə vaxtlı-vaxtında və dəst halında təmin edilməsi işi üzrə maddi-texniki təminat xidmətinin əsas funksiyaları: (Çəki: 1)

☒ istehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara tələbatın-sifarişlərin müəyyən edilməsi, material resurslarına sifarişləri yoxlamaq üçün ümumiləşdirici hesablamaların aparılması və yekun sifarişlərin tərtibi və s.

- ☐ sexlərində və əsas iş yerlərində istehsalın gedişatına nəzarət
- ☐ köməkçi və yardımçı sahələrdə işin təşkil edilməsi, əsas istehsal sahələri üçün alət və tərtibatların hazırlanması üçün şəraitin yaradılması
- ☐ istehsal amillərinə nəzarətin təşkili, hazır məhsulların ambarlaşdırılması və satışının təşkili
- ☐ nəqliyyata və yanacaq-enerjiyə çəkilən xərclərin minimuma endirilməsi üçün istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması

Bölmə: 1001

Ad	1001
Suallardan	34
Maksimal faiz	34
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Yeyinti sənayesi əmək bölgüsünün hansı mərhələsində formalaşmışdır? (Çəki: 1)

- ☐ Ümumi
- ☒ Şəxsi
- ☐ Fərdi
- ☐ İctimai
- ☐ Ümumi və şəxsi

Sual: Yeyinti sənayesinin hansı sahəsi həm hasilata, həm də emala aiddir? (Çəki: 1)

- ☐ Ət
- ☒ Duz
- ☐ Süd
- ☐ Tütün
- ☐ Qənd-rafinad

Sual: Yeyinti sənayesi bilavasitə hansı amildən asılıdır? (Çəki: 1)

- ☐ Elmi – texniki tərəqqi amilindən
- ☒ Coğrafi amildən
- ☐ İqtisadi amildən
- ☐ Sosial amildən
- ☐ Siyasi amildən

Sual: Yeyinti sənayesi iqtisadiyyatın hansı sahəsi ilə daha sıx əlaqədardır? (Çəki: 1)

- ☒ Kənd təsərrüfatı
- ☐ Ticarət
- ☐ Tikinti
- ☐ Nəqliyyat
- ☐ Rabitə

Sual: Yeyinti sənayesinin hansı sahəsində Nestle, Kraft – Foods, Mars kimi beynəlxalq transmilli korporasiyalar fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ Qənd-rafinad
- ☐ Unüytmə
- ☒ Qənnadı

- ☐ Biskvit
 - ☐ Şokolad
-

Sual: Kənd təsərrüfatı istehsalının ən başlıca amilini nə təşkil edir? (Çəki: 1)

- ☒ torpaq
 - ☐ İşçi qüvvəsi
 - ☐ İnvestisiya
 - ☐ İstehsalın yerləşdirilməsi
 - ☐ İstehsal vasitələri
-

Sual: Yeyinti sənayesi aiddir? (Çəki: 1)

- ☐ ağır metallurgiya sənayesinə
 - ☐ neft-qaz sənayesinə
 - ☐ yüngül sənaye üçün məhsullar istehsal edən sənaye kompleksinə
 - ☐ kimya sənayesinə
 - ☒ kənd təsərrüfatı məhsullarını istehsal istehlakı edən sahələrə
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi kənd təsərrüfatı ilə daha sıx əlaqədardır? (Çəki: 1)

- ☐ çörəkbişirmə
 - ☐ makaron
 - ☒ Ət və süd
 - ☐ Qənnadı
 - ☐ Qənd – rafinad
-

Sual: Əhalini əsas ərzaq məhsulları ilə təmin edən sahələr: (Çəki: 1)

- ☐ tamlı yeyinti
 - ☐ balıq
 - ☐ unüyütmə - yarma
 - ☒ çörəkbişirmə
 - ☐ spirt
-

Sual: Yeyini sənayesinin hansı məhsulu sonrakı emal üçün xalq təsərrüfatının başqa sahəsinin müəssisələrinə göndərilir? (Çəki: 1)

- ☒ spirt
 - ☐ şəkər
 - ☐ yağ
 - ☐ ət
 - ☐ süd
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi biokimyəvi, mikrobioloji və kimyəvi proseslər üstünlük təşkil edən sahələrə aiddir? (Çəki: 1)

- ☐ Qənd – rafinad
 - ☒ Piy istehsalı
 - ☐ Qənnadı
 - ☐ Unüyütmə
 - ☐ Makaron
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi əmək alətlərinin hazırlanmasının mexaniki əsasını təşkil edilməsində üstünlük təşkil edən sahələrə aiddir? (Çəki: 1)

- ☐ spirt
 - ☐ Piy istehsalı
 - ☐ Şəkər çuğunduru
 - ☒ Qənd – rafinad
 - ☐ Duz
-

Sual: Yeyinti sənayesinin ən iri və yetkin sahələrindən biri: (Çəki: 1)

- ☐ Piy istehsalı
 - ☐ Qənnadı
 - ☐ Spirt
 - ☒ Unüyütmə-yarma
 - ☐ Duz istehsalı
-

Sual: Ələklər, xəmir üçün şkaflar, süzmə xətləri, təzyiq-süzgəclər əsas fondların hansı qrupuna aid edilir? (Çəki: 1)

- ☐ güc maşın və avadanlıqları
 - ☒ iş maşın və avadanlıqları
 - ☐ ölçmə və tənzimləyici cihaz və avadanlıqlar
 - ☐ alətlər
 - ☐ istehsal ləvazimatları
-

Sual: Hansı sənayenin xammal bazası özündə taxıl, unüyütmə və yarma sənayesinin tullantılarını, ət və balıq sənayesini, yağlı bitkilər emalını, spirt, pivəbişirmə, şəkər sənayesini birləşdirir? (Çəki: 1)

- ☐ konserv istehsalı
 - ☐ makaron istehsalı
 - ☐ unüyütmə
 - ☒ kombinəlaşdırılmış yem
 - ☐ likor - arağ
-

Sual: Yeyinti sənaye sahələrinin xammal bazasının inkişafının və formalaşmasının ən mühüm amilləri bunlardır: (Çəki: 1)

- ☐ texnoloji və xammal
 - ☐ xammal və sosial
 - ☒ təbii – iqlim və sosial - iqtisadi
 - ☐ təbii – iqlim və əmək
 - ☐ sosial – iqtisadi və texnoloji
-

Sual: Sənaye xammalının hansı növləri məlumdur? (Çəki: 1)

- ☐ bitki və heyvan mənşəli
 - ☐ təbii və süni
 - ☐ ilkin və ikinci
 - ☐ mineral, süni, ilkin
 - ☒ mineral, süni və ikinci
-

Sual: Hansı sahədə xammalın il ərzində fasilələrlə daxil olması mövsümlülükə əlaqədar deyil? (Çəki: 1)

- ☒ pivə - alkoqolsuz içkilər
- ☐ konserv istehsalı
- ☐ kraxmal-pateka

- ☐ şəkər istehsalı
 - ☐ spirt istehsalı
-

Sual: Kənd təsərrüfatı xammalının əsas xüsusiyyətini nə təşkil edir? (Çəki: 1)

- ☐ onun daşınaxlı olmaması
 - ☒ istehsalın mövsümi xüsusiyyəti
 - ☐ aşağı dəyərə malik olması
 - ☐ bərpa oluna bilməməsi
 - ☐ bir komponentli olması
-

Sual: Yeyinti sənaye müəssisələrinin fəaliyyətində hansı iqtisadi amillərdən biri mühümdür? (Çəki: 1)

- ☒ xammal resursları
 - ☐ elmi – texniki tərəqqi
 - ☐ əmək ehtiyatları
 - ☐ mülkiyyət forması
 - ☐ əməyin təşkili və idarəetmə
-

Sual: Yeyinti sənayesində hazır məhsulun dəyərində xammalın və materialların xüsusi çəkisi necədir? (Çəki: 1)

- ☐ 30%-dən aşağı
 - ☐ 40%-ə qədər
 - ☐ 60%-ə qədər
 - ☒ 70%-dən yuxarı
 - ☐ 90%-dən yuxarı
-

Sual: Nişasta – patoka sənayesinin xammal bazasını nə təşkil edir? (Çəki: 1)

- ☐ taxıl məhsulları
 - ☐ günəbaxan
 - ☐ şəkər çuğunduru
 - ☐ meyvə və giləmeyvə
 - ☒ kartof
-

Sual: Yeyinti sənaye xammalı əsasən: (Çəki: 1)

- ☒ kənd təsərrüfatı
 - ☐ sənaye
 - ☐ mineral
 - ☐ süni
 - ☐ ikinci emal
-

Sual: Kənd təsərrüfatı xammalının hansı növləri məlumdur? (Çəki: 1)

- ☒ bitki və heyvan mənşəli
 - ☐ təbii və süni
 - ☐ ilkin və ikinci emal
 - ☐ mineral, süni və ilkin
 - ☐ mineral, süni və ikinci emal
-

Sual: Hansı sahədə məhsula olan tələbin əksər hallarda dəyişilməsi mövsümlülük yaradır? (Çəki: 1)

- ☒ pivə - alkoqolsuz içkilərə
 - ☐ Konservlərə
 - ☐ Nişasta – pateka
 - ☐ Şəkərə
 - ☐ Spirtə
-

Sual: Yeyinti sənaye müəssisələrinin yerləşdirilməsinin iqtisadi əsaslandırılması hansı ardıcılıqla həyata keçirilir? (Çəki: 1)

- ☐ müəssisənin yerləşdirilməsinin makro rayonunun müəyyən edilməsi; əlavə istehsal güclərinə olan tələbatın müəyyənləşdirilməsi
 - ☒ xammalın emalı üçün lazım olan əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi; əlavə istehsal güclərinin yerləşdirilməsi mikrorayonunun müəyyən edilməsi; müəssisənin yerləşdirilməsinin mikrorayonunun müəyyən edilməsi
 - ☐ xammalın emalı üçün lazım olan əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi; əlavə istehsal güclərinin yerləşdirilməsinin müəyyən edilməsi; əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi
 - ☐ İstehsalın yerləşdirilməsinin mikrorayonunun müəyyən edilməsi; yerləşdirmənin makrorayonunun müəyyən edilməsi; əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi
 - ☐ Müəssisələrin yerləşdirilməsi üçün makrorayonun müəyyən edilməsi; xammal emalına lazım olan əlavə istehsal güclərinə olan tələbatın müəyyən edilməsi; əlavə istehsal güclərinin yerləşdirilməsi üçün mikrorayonunun müəyyən edilməsi
-

Sual: Kənd təsərrüfatı istehsalının ən başlıca amilini nə təşkil edir? (Sürət 11.03.2015 13:31:22) (Çəki: 1)

- ☒ Torpaq
 - ☐ İşçi qüvvəsi
 - ☐ İnvestisiya
 - ☐ İstehsalın yerləşdirilməsi
 - ☐ İstehsal vasitələri
-

Sual: Yeyinti sənayesi aiddir? (Sürət 11.03.2015 13:31:42) (Çəki: 1)

- ☐ Sənayeyə
 - ☐ ASK – ya
 - ☐ Kənd təsərrüfatına
 - ☒ Sənayeyə və ASK – ya eyni zamanda
 - ☐ Sənaye, kənd təsərrüfatı və ASK – ya eyni zamanda
-

Sual: Yeyinti sənayesinin müxtəlif sahələrində, ətriyyat və əczaçılıq sənayesində hansı sahənin məhsulları istifadə olunur? (Sürət 11.03.2015 13:31:51) (Çəki: 1)

- ☐ Təmli – yeyinti
 - ☒ Ət və süd
 - ☐ Balıq
 - ☐ Unüyütmə - yarma
 - ☐ Çörəkbişirmə
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi kənd təsərrüfatı ilə daha sıx əlaqədardır? (Sürət 11.03.2015 13:31:58) (Çəki: 1)

- ☐ çörəkbişirmə
- ☐ makaron
- ☒ Ət və süd
- ☐ Qənnadı

Sual: Yeyinti sənayesinin mövsümi sahələrinə aiddir? (Sürət 11.03.2015 13:32:44) (Çəki: 1)

- ☐ Piy
 - ☐ Spirt
 - ☐ Ət və süd
 - ☐ Makaron
 - ☒ Şəkər çuğunduru
-

Sual: Yeyinti sənayesi, bu: (Sürət 11.03.2015 13:33:20) (Çəki: 1)

- ☐ əməktutumlu sahədir
 - ☒ materialtutumlu sahədir
 - ☐ enerjitutumlu sahədir
 - ☐ fondtutumlu sahədir
 - ☐ kapitaltutumlu sahədir
-

Sual: Hansı sahə xammal mənbələrinə yaxın yerləşdirilməlidir? (Sürət 11.03.2015 13:33:41) (Çəki: 1)

- ☐ çörəkbişirmə
 - ☐ unüyütmə
 - ☒ ilkin şərabçılıq
 - ☐ likör-araq
 - ☐ pivəbişirmə
-

Sual: Xammal mənbələrinə meyilli olmayan sahələr: (Sürət 11.03.2015 13:35:33) (Çəki: 1)

- ☐ dağ-mədən
 - ☐ neft hasilatı
 - ☐ şəkər çuğunduru
 - ☒ çörəkbişirmə
 - ☐ konserv
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aqrar – sənaye kompleksini istehsal vasitələri ilə hansı sahə təmin edir? (Çəki: 1)

- ☒ Yeyinti və ərzaq maşınqayırması
 - ☐ Yeyinti sənayesi
 - ☐ Cihazqayırma
 - ☐ Hesablama texnikası istehsalı
 - ☐ Yeyinti metallurgiyası
-

Sual: Aşağıda sadalananlardan hansı sənayenin kompleks sahəsinə aiddir? (Çəki: 1)

- ☒ Yeyinti
 - ☐ Təmli yeyinti
 - ☐ Neft maşınqayırma
 - ☐ Mebel
 - ☐ Toxuculuq
-

Sual: İnkişaf etmiş ölkələrdə adambaşına düşən hansı məhsul müntəzəm olaraq azalır? (Çəki: 1)

- ☒ Şəkər
 - ☐ Bitki yağı
 - ☐ Balıq
 - ☐ Meyvə
 - ☐ Tərəvəz
-

Sual: İnkişaf etmiş ölkələrdə adambaşına düşən hansı məhsul müntəzəm olaraq artır? (Çəki: 1)

- ☐ Şəkər
 - ☐ Yumurta
 - ☐ Kərə yağı
 - ☒ Balıq
 - ☐ Ət konservləri
-

Sual: Hansı sahənin müəssisələri 600 addan çox məhsul istehsal edir? (Çəki: 1)

- ☐ Çörəkbişirmə
 - ☐ Unüyütmə - yarma
 - ☒ Ət və süd
 - ☐ Balıq
 - ☐ Təmli yeyinti
-

Sual: Hansı sahənin məhsulu elmi - əsaslandırılmış normalarla müəyyən edilən mütləq gündəlik tələbat məhsullarına aiddir? (Çəki: 1)

- ☐ Qənd – rafinad
 - ☐ Unüyütmə - yarma
 - ☒ Ət və süd
 - ☐ Balıq
 - ☐ Təmli yeyinti
-

Sual: Yeyinti sənayesinin müxtəlif sahələrində, ətriyyat və əczaçılıq sənayesində hansı sahənin məhsulları istifadə olunur? (Çəki: 1)

- ☐ Təmli – yeyinti
 - ☒ Ət və süd
 - ☐ Balıq
 - ☐ Unüyütmə - yarma
 - ☐ Çörəkbişirmə
-

Sual: Yeyinti sənayesinin hansı sahəsi özünün yüksək rentabelliliyi ilə fərqlənir və büdcəyaradandır? (Çəki: 1)

- ☐ Çörəkbişirmə
- ☐ Makaron
- ☒ Qənnadı
- ☐ Unüyütmə - yarma

☐ Konservlər

Sual: Parfümeriya-kosmetika sahəsi yeyinti sənayesinin hansı sahələri qrupuna daxildir? (Çəki: 1)

- ☒ tamlı yeyinti
 - ☐ ət və süd
 - ☐ unüyütmə-yarma
 - ☐ balıq
 - ☐ kombinəlaşdırılmış yem
-

Sual: Yeyinti sənayesinin hansı məhsulu sonrakı sənaye emalı üçün yeyinti sənayesinin öz müəssisəsinə göndərilir? (Çəki: 1)

- ☐ Spirt
 - ☒ Şəkər
 - ☐ Duz
 - ☐ Nişasta
 - ☐ Kombinəlaşdırılmış yem
-

Sual: Yeyinti sənayesində ilkin baza istehsalına nə aiddir? (Çəki: 1)

- ☐ Ət istehsalı
 - ☐ Çörəkbişirmə
 - ☐ Şərabın doldurulması
 - ☐ Konservlərin hazırlanması
 - ☒ Heyvanların kəsilməsi
-

Sual: Yeyinti sənaye sahələri nə istehsal edir? (Çəki: 1)

- ☐ İstehsal vasitələri
 - ☐ Əmək alətləri
 - ☐ İstehlak alətləri
 - ☒ Həm istehsal vasitələri, həm də istehlak alətləri
 - ☐ Həm əmək vasitələri, həm də əmək alətləri
-

Sual: Yeyinti sənayesinin hansı sahələrində əmək mihsuldarlığının natural göstəricisi qəbul edilməzdir? (Çəki: 1)

- ☒ şərabçılıq
 - ☐ çörəkbişirmə
 - ☐ şəkər - rafinad
 - ☐ konservlər
 - ☐ balıq
-

Sual: Yeyinti sənayesində nə qədər sənət və ixtisaslar vardır? (Çəki: 1)

- ☐ 200
 - ☐ 450
 - ☐ 650
 - ☒ 850
 - ☐ 1000
-

Sual: Yeyinti sənayesinin hansı sahəsində əmək haqqı daha yüksək taarif dərəcələri ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ ət və süd sahəsində
- ☒ efir yağları sahəsi
- ☐ konserv sahəsində
- ☐ alkoqolsuz içkilər sahəsində
- ☐ çörəkbişirmə sahəsində

Sual: Yeyinti sənaye sahələrinin əmək resursları bütöv sənayenin əmək resurslarının təxminən neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 5%
- ☒ 7%
- ☐ 10 %
- ☐ 13%
- ☐ 20%

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dövlətin material ehtiyatlarının formalaşmasında hansı sahə əhəmiyyətli rol oynayır? (Çəki: 1)

- ☐ Çörəkbişirmə
- ☐ Unüyütmə - yarma
- ☒ Ət və süd
- ☐ Makaron
- ☐ Qənd – rafinad

Sual: Kənd təsərrüfatı məhsullarını tədarük, emal, saxlanma və istehlakçılara çatdırılmasını təmin edən sahə hansıdır? (Çəki: 1)

- ☐ Yeyinti və ərzaq məşəngayırması
- ☐ Bitkilərin mühafizəsi üçün kimyəvi vasitələr istehsal edən sahə
- ☒ Yeyinti sənaye sahələri
- ☐ Kənd təsərrüfatı maşınqayırması
- ☐ İstehsal infrastruktur sahələri

Sual: Yeyinti sənayesi nədir? (Çəki: 1)

- ☐ İctimai əmək bölgüsü nəticəsində bir – birilə əlaqədar olan və kənd təsərrüfatı xammalından alınan yeyinti məhsulları və istehsal vasitələri ilə təmin edən iqtisadiyyatın sahələrinin məcmusudur
- ☐ Kənd təsərrüfatı xammalını emal edən, yeyinti və ləziz məhsullar istehsal edən sənaye sahələrinin məcmusudur
- ☒ Kənd təsərrüfatı xammalını emal edən, yeyinti və ləziz məhsullar istehsal edən sənayenin kompleks sahəsidir
- ☐ Təbii resursları hasil edən və əsasən kənd təsərrüfatı xammalından yeyinti məhsulları istehsalını yerinə yetirən sənaye sahəsidir

☐ Kənd təsərrüfatı xammalını emal edən, yeyinti və ləziz məhsullar istehsal edən sənayenin yarım sahəsidir

Sual: Hansı sahənin müəssisələri müxtəlif yeyinti, maşınqayırma və yanacaq – energetika məhsullarının ən iri istehlakçısıdır? (Çəki: 1)

- ☐ Tütün
 - ☐ Unüyütmə - yarma
 - ☒ Ət və süd
 - ☐ Balıq
 - ☐ Tamli – yeyinti
-

Sual: Aqrar-sənaye kompleksinin (ASK) hansı sferası 50-ə qədər son məhsul istehsal edir və orada istehsala fondlarının 60%-dən, işçilərin isə 50%-dən çoxu cəmlənmişdir? (Çəki: 1)

- ☐ ASK-nı istehsal vasitələri ilə təmin edən sahələr
 - ☒ Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə və təşkilatlar
 - ☐ Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması və onları istehlakçılara çatdırılmasını təmin edən sahələr
 - ☐ Maliyyə, istehsal, sosial, servis, elmi, informasiya infrastrukturu sahələri
 - ☐ Yeyinti sənaye sahələri
-

Sual: İstehsal amili kimi torpağın xüsusiyyəti hansıdır? (Çəki: 1)

- ☐ Müəyyən bir vaxt keçdikdən sonra o aşınır və ona amortizasiya hesablanır
 - ☒ O, əsasını əmək məsrəfləri təşkil edən dəyərə malik deyil və aşınmır
 - ☐ O, əmək dəyərinə malikdir və maya dəyərinin formalaşmasında iştirak edir
 - ☐ O, ərazi üzrə yenidən bərpa edilə və artırıla bilər
 - ☐ O, gəlirlilik və istifadə səmərəliliyinə görə differensiallaşdırılır
-

Sual: Yeyinti sənayesinin mövsümi sahələrinə aiddir? (Çəki: 1)

- ☐ Piy
 - ☐ Spirt
 - ☐ Ət və süd
 - ☐ Makaron
 - ☒ Şəkər çuğunduru
-

Sual: Yeyinti sənayesinə neçə ixtisaslaşdırılmış sahələr daxildir? (Çəki: 1)

- ☐ 20 – ə yaxın
 - ☐ 30 – a yaxın
 - ☒ 40 – a yaxın
 - ☐ 50 – ə yaxın
 - ☐ 60 – a yaxın
-

Sual: Yeyinti sənayesində əsas ərzaq istehsalına nə aiddir? (Çəki: 1)

- ☒ Un məmulatlarının hazırlanması
 - ☐ Heyvanların kəsilməsi
 - ☐ Balıq ovu
 - ☐ Məhsul yığılı
 - ☐ Duz hasilatı
-

Sual: Yeyinti sənayenin əmtəəlik məhsulunda "A" qrupu ilə "B" qrupu arasındakı nisbət necədir? (Çəki: 1)

- ☐ 1/2 və 1/2
- ☐ 1/4 və 3/4
- ☐ 2/3 və 1/3
- ☒ 1/3 və 2/3
- ☐ 1/5 və 4/5

Sual: Xammalın emal növlərinə görə yeyinti sənaye sahələri hansı qruplara bölünür? (Çəki: 1)

- ☐ Bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalını emal edən
- ☐ Bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalını hasil və emal edən
- ☐ Həm bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalı kimi, həm də kənd təsərrüfatına aid olmayan xammalı emal edən
- ☒ Bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalı emal edən; kənd təsərrüfatına aid olmayan xammalın hasilatı və emalı
- ☐ Bitki və heyvan mənşəli kənd təsərrüfatı xammalını hasil və emal edən; kənd təsərrüfatına aid olmayan xammalı hasil və emal edən

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: Tikinti sənayesinin fəaliyyəti: (Çəki: 1)

- ☒ sənaye, kənd təsərrüfatı və digər iqtisadi və sosial sektorlar üçün istehsal və qeyri-istehsal təyinatlı əsas fondlar yaratmaqdan, daşınmaz əmlakın bərpasını, əsaslı və cari təmirini həyata keçirməkdən ibarətdir
- ☐ sənaye, kənd təsərrüfatı və digər iqtisadi və sosial sektorlar üçün istehsal və qeyri-istehsal təyinatlı əsas fondların satışını təşkil etməkdən ibarətdir
- ☐ sənaye, kənd təsərrüfatı və digər iqtisadi və sosial sektorlar üçün istehsal və qeyri-istehsal təyinatlı əsas fondların bərpası və satışını təşkil etməkdən ibarətdir
- ☐ sənaye, kənd təsərrüfatı və digər iqtisadi və sosial sektorlar üçün dövriyyə fondları istehsal etməkdən ibarətdir
- ☐ sənaye, kənd təsərrüfatı və xidmət sahələri üçün konsaltinq xidməti göstərməkdən ibarətdir

Sual: Tikinti materialları müəssisələrinin Abşeron, Gəncə-Qazax iqtisadi rayonlarında, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində cəmləşməsinin əsas səbəbi: (Çəki: 1)

- ☐ xammal bazasına yaxınlıq
- ☐ enerji resurslarının olması
- ☒ bu iqtisadi zonalarda tikinti materiallarına tələbat daha çox olması
- ☐ ucuz əmək resurslarının olması
- ☐ nəqliyyat amili

Sual: Azərbaycanda tikinti materialları istehsalına görə 2-ci yerdə: (Çəki: 1)

- ☐ dəmir-beton konstruksiyaları istehsalı durur.
- ☒ sement istehsalı durur.
- ☐ təbii divar daşı və müxtəlif xammal hasilatı tutur

- ☐ sement istehsalı və təbii divar daşı və müxtəlif xammal hasilatı durur
- ☐ sement istehsalı və dəmir-beton konstruksiyaları istehsalı durur.

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Tikinti materialları istehsalı hansı sahələrdən ibarətdir? (Çəki: 1)

- ☐ əlvan və qara metalların hasili, hörgü materiallarının və beton və dəmir-beton konstruksiyalarının hazırlanmasından ibarətdir
- ☒ mineral-tikinti xammalının çıxarılması, hörgü materiallarının və beton və dəmir-beton konstruksiyalarının hazırlanmasından ibarətdir
- ☐ əlvan və qara metalların hasil edilməsi, saflaşdırılması, həmçinin hörgü materiallarının və beton və dəmir-beton konstruksiyalarının hazırlanmasından ibarətdir
- ☐ əlvan və qara metalların hasil edilməsi, saflaşdırılması və onlardan yarımfabrikat və hazır məhsulların alınması mərhələlərindən ibarətdir
- ☐ yeyinti və yüngül sənaye üçün xammal və materialların hazırlanmasından ibarətdir

Sual: Tikinti malları sənayesinə aid deyildir: (Çəki: 1)

- ☐ Sement sənayesi
- ☐ Asbest sement məmulatları sənayesi
- ☐ Tikinti keramikası sənayesi
- ☒ İlk emaldan keçirilmiş pambıq kütləsinə kiplərin hazırlanma istehsalı
- ☐ Taxtapuş və hidrotəcridedici materiallar sənayesi

Sual: Ölkədə inşaat, memarlıq və şəhərsalmaya aid dövlət siyasətini həyata keçirməsinə nəzarət işi hansı dövlət qurumlarına həvalə edilmişdir? (Çəki: 1)

- ☒ respublikanın Dövlət Şəhərsalma Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir.
- ☐ respublikanın Dövlət Şəhərsalma Arxitektura Komitəsinə, Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir
- ☐ respublikanın Dövlət Gömrük Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir
- ☐ Kənd Təsərrüfatı Nazirliyinə, SES-lərə və Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir
- ☐ respublikanın Dövlət Şəhərsalma Arxitektura Komitəsinə, Kənd Təsərrüfatı Nazirliyinə, SES-lərə və Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir.

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Tikinti materialları müəssisələri-daha çox: (Çəki: 1)

- ☐ Masallı, Gəncə-Qazax iqtisadi rayonlarında, xüsusilə Bakı, Sumqayıt və Şirvan şəhərlərində cəmləşmişdir
 - ☒ Abşeron, Gəncə-Qazax iqtisadi rayonlarında, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində cəmləşmişdir
 - ☐ Masallı, Gəncə-Quba iqtisadi rayonlarında, xüsusilə Bakı, Sumqayıt və Şirvan şəhərlərində cəmləşmişdir
 - ☐ Masallı, Şamaxı-Quba iqtisadi rayonlarında, xüsusilə Bakı, Sumqayıt və Şirvan şəhərlərində cəmləşmişdir
 - ☐ Masallı, Lənkəran iqtisadi rayonlarında, xüsusilə Bakı, Gəncə və Şirvan şəhərlərində cəmləşmişdir.
-

Sual: Azərbaycanda tikinti materialları istehsalına görə 1-ci yerdə: (Çəki: 1)

- ☒ dəmir-beton konstruksiyaları istehsalı durur.
 - ☐ sement istehsalı durur.
 - ☐ təbii divar daşı və müxtəlif xammal hasilatı tutur
 - ☐ sement istehsalı və təbii divar daşı və müxtəlif xammal hasilatı durur
 - ☐ sement istehsalı və dəmir-beton konstruksiyaları istehsalı durur.
-

Sual: Azərbaycanda tikinti materialları istehsalına görə 2-ci yerdə: (Çəki: 1)

- ☐ dəmir-beton konstruksiyaları istehsalı durur.
 - ☐ sement istehsalı durur.
 - ☒ təbii divar daşı və müxtəlif xammal hasilatı tutur
 - ☐ sement istehsalı və təbii divar daşı və müxtəlif xammal hasilatı durur
 - ☐ sement istehsalı və dəmir-beton konstruksiyaları istehsalı durur.
-

Sual: Tikinti-quraşdırma işlərinin maya dəyərinin neçə %-ini tikinti materialları və konstruksiyalarına çəkilən xərclər təşkil edir? (Çəki: 1)

- ☐ Tikinti-quraşdırma işlərinin maya dəyərinin neçə %-ini tikinti materialları və konstruksiyalarına çəkilən xərclər təşkil edir?
 - ☒ 55-65%-ini tikinti materialları və konstruksiyalarına çəkilən xərclər təşkil edir
 - ☐ 15-25%-ini tikinti materialları və konstruksiyalarına çəkilən xərclər təşkil edir
 - ☐ 85-90%-ini tikinti materialları və konstruksiyalarına çəkilən xərclər təşkil edir
 - ☐ 21-28%-ini tikinti materialları və konstruksiyalarına çəkilən xərclər təşkil edir.
-

Sual: Tikintinin material resurslarına olan tələbatının təqribən neçə %-ini sənayenin tikinti materialları, metallurgiya, ağac emalı və sellüloz-kağız sahələri təmin edir (Çəki: 1)

- ☒ 80%-ini sənayenin tikinti materialları, metallurgiya, ağac emalı və sellüloz-kağız sahələri təmin edir
 - ☐ 30%-ini sənayenin tikinti materialları, metallurgiya, ağac emalı və sellüloz-kağız sahələri təmin edir
 - ☐ 10%-ini sənayenin tikinti materialları, metallurgiya, ağac emalı və sellüloz-kağız sahələri təmin edir
 - ☐ 12%-ini sənayenin tikinti materialları, metallurgiya, ağac emalı və sellüloz-kağız sahələri təmin edir
 - ☐ 08%-ini sənayenin tikinti materialları, metallurgiya, ağac emalı və sellüloz-kağız sahələri təmin edir
-

Sual: Tikinti sənayesi məhsullarına: (Çəki: 1)

- ☐ su və maye konsentratlar
 - ☐ qaz-neft məhsulları
 - ☐ turizm sənaye məhsulları
 - ☒ sement, dəmir-beton konstruksiyalar və panellər, kubik-mişar daşı, kərpic, şüşə, şifer, asbest-sement boru, istilik-izolyasiya, polimer-tikinti materialları, linoleum, santexnika, kimyəvi qapı-pəncərə məmulatları daxildir
 - ☐ sement, dəmir-beton konstruksiyalar və panellər, daş-kömür, kərpic, şüşə, şifer, asbest-sement boru, qonur kömür, polimer-tikinti materialları, linoleum, santexnika, kimyəvi qapı-pəncərə məmulatları daxildir
-

